

Hacı Niftalı Şıxlar

DÜNYAMIZIN  
20 YANVAR  
FACİESİ

2015

63.3(SAze)

HACI NİFTALİ ŞİXLAR


S. 58

# DÜNYAMIZIN 20 YANVAR FACİƏSİ

əf

Bu kitabı sağlam düşüncə ilə  
almağa da, oxumağa da tələsin!  
Nəticə çıxartmağa tələsmeyin!  
Dərindən düşünüb nəticə çıxarın...

Müəllif



"Müəllim" nəşriyyatı  
Bakı - 2010

52151

*Redaktor:* filologiya elmləri doktoru, Azərbaycan Jurnalistlər Birliyinin baş katibi, «Qızıl qələm» və «Həsən həy Zərdabı» mükafatlari laureati, Ramiz Əsgər (Ramiz Baxşəli oğlu Əsgərov)

*Rəyçi:* filologiya elmləri doktoru, professor Sayah Allahverdi qızı Sadıqova

Hacı Niftalı Şixlar (Niftalı Nəzər oğlu İsmayılov). "DÜNYAMIZIN 20 YANVAR FACİƏSİ". – Bakı: "Müəllim" nəşriyyatı, 2010. – 92 s.

Kitab müəllifin vəsaiti hesabına çap olunmuşdur.

© "Müəllim" nəşriyyatı, 2010

«Müəllim» nəşriyyatında çap olunmuşdur.

Çapa imzalanmış 19.01.2010. Sifariş № 12.  
Kağız formatı 60×84<sup>1/16</sup>. 5,75 ç.v. Sayı 500.

"TƏSƏVVÜR EDİRSİNİZ? ONLAR İTİ – PİŞİYİ DƏ GÜLLƏLƏYİR-DİLƏR. HAMI QAÇIRDI. ƏLİ YOX QAÇIR, BAŞI YOX AYAQLAR QAÇIR, TƏSƏVVÜR ELƏYİRSİNİZ? KİMİ GÖRÜRDÜLƏR GÜLLƏLƏYİRDİLƏR. TANKI ÖLÜLƏRİN ÜSTÜNDƏN SÜRÜRDÜLƏR. BİR ADAMA NƏ QƏDƏR GÜLLƏ VURARLAR? DƏHŞƏTDİ, DƏHŞƏT, ÜÇ BALAMIN CANIYÇİN."

O dəhşətli gecəni gözlor ilə  
görənlərdən birinin dediklərindən

QULU KƏNGƏRLİNİN "QARA YANVAR ŞƏHİDLƏRİ" KİTABINDA VERİLMİŞ, BİR QIÇDAN VƏ BƏDƏNDƏN, BAYIRA ÇIXMIŞ BAĞIRSAQLARDAN BAŞQA HEÇ NƏ GÖRÜNÜMƏYƏN BİR ŞƏKLİN ALTINDA YAZILIB: "25-30 YAŞLARINDA KİŞİ MEYİTİ. PALTARSIZ, SOL AYAĞINDAN BAŞQA HEÇ NƏ QALMAYIB. ÜSTÜNDƏN TANK KEÇİB. AYAĞINDA CƏPIQ VAR. CƏPIĞİN UZUNLUĞU 7, ENİ BİR MİLLİMETR OLUB."

"ON İLDİ ÖLÜ YUYURAM, CAN BALA... ...SİZİN O ŞƏKİLCƏ-KÖNLƏR VAR HA, MƏNİ QOYMAYIB ÖLÜNÜ YUMAĞA... O TƏRƏFƏ ÇÖVÜR, BU TƏRƏFƏ ÇÖVÜR... NƏ QƏDƏR ŞƏKLİN ÇƏKƏRLƏR BU ÖLÜNÜN. ...MƏN BİLMİRƏM GÜLLƏ YERLƏRİNƏ PAMBIQ TIXAYIM, YOXSA BULARA QULAQ ASIM. GÜLLƏLƏR DƏ ELƏ BİL YOLDU HA AÇIB BU RƏHMƏTDİKLƏRİN İÇİNDƏN. TIXAYIRAM... TIXAYIRAM... PAMBIQ QURTARIR, YARALAR ÖRTÜLMÜR. ...BİRİ DEYİR GÖZLƏ, İNDİ QULAĞINI GƏTİRƏCƏKLƏR, BİRİ DEYİR, AL GÖZÜNÜ QOY YERİNƏ. A BALAM, MƏN ÖLÜYUYANAM, BUNU NECƏ ELƏYİM? ZÜLÜMDÜ OĞUL, ZÜLÜM! QIÇ YOX, QOL YOX... ŞİLTƏ – TİKƏ ... PAMBIQDAN QOL-QIÇ TİKİRƏM OLARA. BULAR DA DEYİR ÇÖVÜR ŞƏKLİN ÇƏKİM. BƏDƏNDƏ SƏLAMƏT YER YOX... BUNUN NƏYİNİ ÇƏKİRSƏN... ...PAMBIQ DÜRTMƏYİN HESABINA MƏN OLARI ADAMA OXŞADIRDIM. DANIŞLASI DEYİL, BİR ÖLÜ VAR İDİ, OĞUL, BAŞI YOX İDİ. BAŞININ YERİNƏ BİR TİKƏ ƏT SALLANMIŞDI DALINA. BUNU NECƏ YUYUM MƏN? O GÜNDƏN MƏNİM HUŞUM ÇIXIB BAŞIMDAN... MƏN O GÜNDƏN ÖLMÜŞƏM, OĞUL, AYAQ ÜSTƏ DURAN MƏN DÖYÜLƏM. ...ÖLÜ YUYANDA MƏN HEÇ Ağlamamışam. ƏMMA BU RƏHMƏTDİKLƏRİ YUYANDA Ağlamamamaq GÜNAH İDİ... NƏ QƏDƏR AĞLAMIŞAM... NƏ QƏDƏR Ağlamışam... Gözü açıq olanlar var idi. PAMBIQNAN DA YUMA BİLMİRDİM Gözlərinə. BEYNİ DAĞILAN VAR İDİ... YİĞİB BEYNİNİN İLİYİNİ YUYUB BASIRDIM içində. NEYNİM, OĞUL? MƏN ÖLƏNLƏRİN İÇİNDƏ SAQQALI Ağ, BAŞI Ağ GÖRMƏDİM. HAMISİ CAVAN UŞAQLAR İDİ, NƏ KÖKDƏ İDİ BU BALALAR..."

BƏSDİ, YOXSA YENƏ DEYİM? DEYƏ BİLMİRƏM AXI... GÖRÜRƏM SƏN DƏ YAZA BİLMİRSƏN. CAN BALA... YAZMA, NƏ YAZMISAN BƏSİNĐİ."

"Təzəpir" məscidinin 78 yaşlı "ölüyüyam"  
Qulamhüseyn kişinin yazıçı-jurnalista  
Rafiq Səməndərlə səhbətindən

BISMILLAHIR-RƏHMANIR-RƏHİM!  
RƏHİMLİ, MƏRHƏMƏTLİ ALLAHIN ADI İLƏ!

"ALLAH YOLUNDΑ ÖLDÜRÜLƏNLƏRƏ  
(ŞƏHİD OLANLARA) "ÖLÜ" DEMƏYİN.  
ƏKSİNƏ, ONLAR (ALLAH DƏRGAHINDA)  
DİRİDİRLƏR, LAKİN SİZ BUNU DƏRK ETMİRSİNİZ."  
Qurani-Kərim, al-Baqara surəsi, ayə 154

Mən bu kitabı yazmağa başlayanda, fikirləşib adını "Dünyamızın ən faciəli yanvari" qoymuşdum. Lakin, məktəb illərində tarixdən oxuduğum, 1905-ci ilin "Doqquz yanvar qanlı bazar günü"నü yadına salanda fikrimi dəyişdim. Bizdəki faciəli yanvardan 85 il əvvəlki yanvar da faciəli olmuşdur...

Azərbaycan Sovet Ensiklopediyasının 3-cü cildinin 493-cü səhifəsində oxuyuruq: "Doqquz yanvar (1905), Qanlı bazar günü – yanvarın 9 (22)-da çara ərizə aparan Peterburq fəhlələrinin (140 min nəfərdən çox) dinc nümayişinin çar hökuməti tərəfindən gülləbaran edildiyi gün. Nümayişi keşiş Qaponun yaratdığı təşkilat hazırlamışdı. Ərizə fəhlə yığıncaqlarında müzakirə olunan kən bolşeviklər fəhlələrə izah edirdilər ki, proletariat azadlığa yalnız silahlı mübarizə yolu ilə nail ola bilər. ... bolşeviklər nümayişdə iştirak etməyi qərara aldılar. Hökumət Peterburqa əlavə və qoşun çağırmış, nümayişi hərbi qüvvə ilə dağıtmayı qərara almışdı... Yanvarın 8-də M.Qorki başda olmaqla bir qrup ziyali hazırlanmış qanlı divanın qarşısını almaq üçün daxili işlər nazirinin yanına getdi. Nazir onları qəbul etmədi. Yanvarın 9-da, bazar günü minlərlə fəhlə əllərində ikonalar, çarın şəkilləri Saray meydanına doğru hərəkət etdi. Çarın əmisi, Peterburq general-qubernatoru böyük knyaz Vladimirin əmri ilə fəhlələrə atəş açıldı. 4600 nəfər öldürüldü və yaralandı."

V.I.Lenin bu yanvar qırğını haqqında yazmışdı: "Bu, əli yalnız və dinc xalq kütlələrinin ən alçaq və rəhmsiz qətli idi."

Mən də, həmin qanlı yanvarda öldürülənlərin və yaralanınların sayının 4600 nəfərə çatdığını biləndən sonra, kitabımın adını dəyişib, "Dünyamızın 20 yanvar faciəsi" qoymudum.

GÜNDƏLİYİMİN ACI SƏHİFƏLƏRİNDƏN...

Peterburqun qanlı yanvarından 85 il keçəndən sonra, Dünyamızın ikinci faciəli yanvari bizdə – Bakıda oldu... 1990-ci ilin yanvarının 19-dan 20-nə keçən gecədə əsasən ruslardan ibarət olan, indiyədək özümüzünkü bildiyimiz Şanlı "Sovet ordumuz", "Qızıl ordumuz" sayı sonradan məlum olan neçə-neçə dinc Azərbaycan vətəndaşını qırıb, qanına qəltən etdi, şikəst qoydu... Onların içərisində uşaq, yeniyetmə, barmağında nişan üzüyü, toyunu gözləyən gənclər, əyinlərindən bəylilik və gəlinlik paltarlarını hələ çıxarmamış bəylər və gəlinlər, ömrünün yarısını yaşamışlar və yaşa dolmuşlar var idi. Birdən-birə böyük bir ərazi dönüb qəbiristanlıq oldu, sira ilə saysız-hesabsız qəbirlər qazıldı, neçə-neçə insan ömürlük şikəst olub, başqalarına möhtac qaldı... Anasız qalan balaların, balasız qalan anaların fəryadları bir-birinə qarışdı. Şəhidlər küçələrə, yolların kənarlarına sərildilər. Kimisi bütöv, kimisi parça-parça... Şəhərin xəstəxanaları ölonlurla, yaralilarla doldu-daşdı. Bir anda bütün Azərbaycan ağlar günlərə qaldı. Ömürlərində bircə dəfə də olsa gözlərindən yaş gəlmeyənlər, indi dəsmal çıxarıb ağladılar...

Birdən-birə doğma Bakımıza — paytaxtimizə ələnən od, güllə yağışının səs-kübüñə çoxları kimi mən də mənzilimin küçəyə baxan eyvanına (balkonuna) çıxdım. Bir qədər uzaqda görüdüm göyə qalxan fişənglərdən elə bildim ki, hansı ölkəsə bizimlə qəfil mühərabəyə başlayıb. Axi, kimin ağlina gələrdi ki, elə bu elan olunmamış mühərabəni bizim öz "Qızıl ordumuz" bizi qarşı edirdi. Sonra fikrimi dəyişib dedim ki, yəqin bu, bayramlarda keçirilən atəşfəşanlıqdır. Bu fikrimdə də çox qalmadım. Çünkü Dövlət və milli bayram günlərində atəşfəşanlıq adətən, Böyük Oktyabr sosialist inqilabının ildönümündə, 1 May bayramında və 9 May Qələbə gündündə, özü də şəhərin mərkəzi hissəsində keçirilirdi. Bu günə isə o bayramların heç biri təsadüf etmirdi və bir də gecənin bu vaxtında atəşfəşanlıq olmazdı.

Güllələrin, hərbi texnikanın səsləri "XI Qızıl ordu" meydani tərəfdən gəlirdi, atılan fişənglərin işıqları görünürdü. Bir az da diqqət yetirdikdən sonra gördüm ki, onlar ata-ata biza tərəf

gəlirlər. Bir qədər də yaxınlaşanda gördüm ki, zirehli tanklar bizim yaşadığımız, həmin dövrdə Karl Marksın adını daşıyan prospektə daxil oldular. Bu möcüzəli "mənzərəyə" mənim ki mi öz evinin eyvanından baxanlar, aşağıya düşüb küçəyə çıxanlar çox idi. Yaxınlıqımızdakı – Dərnəgündəki tələbə şəhərciyindən tələbələr "ura" deyib prospektə çıxdılar. Evlərində yatmış xəstələr gülə yağışının, tankların uğultusunun səsini yerlərindən qalxdılar, qalxa bilməyənlər, yatmış körpələr yerlərində inildədilər... Yuxulu-yuxulu evlərinin eyvanlarına çıxmış bacalar "ura" dedilər, hoppanıb düşdülər, atılan fişəngləri elə bildilər ki, yenə də bayramdır. Birdən vəziyyət tamam dəyişdi. "Qızıl ordumuz" eyvanlarda, səkilərdə durmuş "tamaşaçılara" atəş açmağa başladılar. Çoxları kimi, mən də əvvəl elə bildim ki, atılan gülələr "yalançıdır." Lakin, fikirləşdiyimin əksi olduğunu biləndə, özümü eyvandan içəri atdım. Çoxları da mənim kimi qaçıb evinə girdi, bəziləri bir daldə tapıb sığındı, bəziləri də ona dəymış gülədən yerə sərildilər. İçəridə, pəncərənin qabağında durub çölə baxmağa da ehtiyat edirdik. Elə bilirdik ki, bu saat atılan gülələr evin içərisinə girəcək. Evlərin üstünə və eyvanlara düşən alov qıgilcimlərinin sayı-hesabı yox idi. Belə bir "mənzərəni", 50 yaşında, bir müharibə iştirakçılarından eşitmışdım, bir də bizimlə faşistlərin arasında gedən amansız ölüm-dirim müharibəsinə həsr olunmuş kinolarda görmüşdüm. Hami çəşbaş qalmışdı ki, bu nə görəcəkdir, başımıza gəldi. Telefonu olanlar bir xəbər tutmaq üçün qohum-əqrəbəsinə, tanış-bilişinə zəng etmək istədilər. Lakin, telefonlar da pozulmuşdu, nə işləməyi bilinirdi, nə də işləməməyi. Telefon işləmir, bir dənə olsun nəqliyyat yox, küçəyə də gülə qabağına necə çıxasan. Məcbur olub, səhərin açılmasını gözlədik. O dəhşətli gecədə neçəsinin evində iflic vurdugunun, neçəsinin havalandığının hesabını bir **ALLAH** bildi... Səhərə kimi "Qızıl ordunun" tanklarının və atılan gülələrin səsləri ara vermədi. Bu dəhşətli "məcüzəyə" hərrə bir nəzir elədi, qurban dedi... **ALLAHDAN** kömək istədilər. Dedilər heç olmasa yaralansın, ancaq ölməsin...

Həmin dəhşətli günləri şair Eldar İbrahim belə təsvir edirdi:  
Dünya sırları yoxsa tərsinə,  
Efirlər danışır, səslər dinirdi.

Kreml sülh deyir Yer kürəsinə,  
Bakıda adamlar gülələnirdi.

Kimisə dalanda, kimisə tində,  
Salıb tank altınə kül elədilər.  
Kimisə küçənin elə içində,  
Evinin ağzında gülələdilər.

O dəhşətli gecəni gözleri ilə görənlərdən birinin dediklərindən: "Təsəvvür edirsınız? Onlar iti, pişiyi də gülələyirdilər. Hami qaçırdı. Əli yox qaçıր, başı yox ayaqlar qaçıր, təsəvvür eləyirsiniz? Kimi görürdülər gülələyirdilər. Tankı ölülərin üstündən sürürdülər. Bir adama nə qədər gülə vurarlar? Dəhşətdi, dəhşət, üç balamın canıycın."

Elə bil bu səhər vaxtından gec açıldı... Bu səhər, dünyanın ən dəhşətli səhərlərindən, xalqımın indiyə kimi görmədiyi 20 yanvar 1990-cı ilin qanlı şənbə gününün səhəri idi. Bu səhər xeyirli səhər deyildi. Ona görə də adamlar bir-birlərinə "sabahın xeyir" deməyə ehtiyat edirdilər... Gecədən radionun Respublikanın bütün əhalisinə bu dəhşətli xəbəri verməsi (sonradan məlum oldu ki, yanvarın 19-dan Azərbaycan televiziyanın enerji bloku SSRİ DTK-nın "ALFA" qrupu tərəfindən partladılmışdır), xalqı daha da çəş-baş salmışdı. Hami Bakıda olan əzizlərindən xəbər tutmaq istəyirdi. Rayonlardan edilən minlərlə zənglər gəlib öz ünvanına çatmadı. Minlərlə adamin özləri Bakıya axışib gəlirdilər. Lakin gələnləri "Qızıl ordu"şəhərə buraxmındı. Minlərlə adamin bu imkanlardan heç hansı olmadı. Teleqraf işləmirdi, telefon çox çətinliklə. Ümid təkcə radioya qalırdı. Bəlkə orada xalqa bir xəbər verələr. Orada da Kamilin qaboyu fəryad qoparırdı, Ramizin tarı, Habilin kamani nala çəkirdi. Xəbər gəldi ki, səhərin bütün xəstəxanaları ölen və yaralılarla doludur. Gülə başlarına yağa-yağa xalq xəstəxanalara axıdı. Onların bəziləri elə bu yolda öldü və yaralandı.

Faciədən bir-iki gün əvvəl xəstəxanalarda yatan xəstələrə təklif etmişdilər ki, kimin evi yaxındırsa, getsin evinə, meyitlər "yola salınandan" sonra yenə də qayıdarlar... Qapıbır qonşumuz olan bir rus qadını da beləcə evlərinə yola salınanlardan

idi... Deməli xəstələrini yola salanların, yaxınlaşan faciadən xəbərləri varmış...

Ağladı... Bütün Azərbaycan ağladı. Axı küçələrə sərilmiş, meyitxanalarda əbədi "yuxuya getmiş" nişanlı qardaşının qanını yalayan qardaşa, öləndən sonra bir az da gözəlləşmiş, ay parçasına oxşar cavan qızlara-gəlinlərə, öz əzizinin para şaqqasını tapıb, parasını da axtaranlara, ölüsünü, yaralısını meyitxanalardan, xəstəxanalardan tapmayıb, fəryad qoparanlara kim, hansı daşürəkli ağlamaz? Analar ucadan nələ çəkməyə ehtiyat edirdilər, deyirdilər səsləri gedib "Xilaskar Qızıl orduya", şəhərin hərbi komendati general-leytenant Vladimir Dubinyaka çatar, yaxşı çıxmaz... Ona görə də hərə "öz içinde" xisən-xisən ağlayırdı, "sixib tökürdü".

Yanvarın 19-dan 20-nə keçən gecədən şəhərin xəstəxanaları ölenlərlə, yaralılarla doldurulmuşdu. Xəstəxanalar bir növ müharibə dövründəki qospitalları xatırladırı. Mirəsədulla Mirkasimov adına Respublika klinik xəstəxanasına 6 şəhidin cəsədi, 40-dan çox qanına qəltan edilmiş yaralı gətirdilər. Həkimlər 3 nəfər yaralının da həyatını xilas edə bilmədilər. Bununla ürəkləri soyumayan "Xilaskar Qızıl ordu" yanvarın 19-da Xəstəxananın urologiya şöbəsinin 5-ci mərtəbəsini, 23-də isə hematologiya şöbəsinin 4-cü mərtəbəsini atəşə tutdu.

Yenə həmin o dəhşətli gecə və gündüzlərdə şəhər klinik təcili yardım xəstəxanasına 200 nəfər yaralını və 30 şəhidin cəsədini gətirdilər. Üstəlik, 16 nəfər ağır yaralını da ölümün pəncəsindən qurtarmaq mümkün olmadı. Burada da, cərrahiyə otaqlarında gedən əməliyyatlari pozmaq üçün işiqları söndürdülər. Tibb işçiləri məcbur olub, əməliyyatlari şam və fənər işığında davam etdirdilər. Qatillər görünür ölenlərin sayını yaralıların hesabına bir az da artırmaq istəyirlərmiş...

Xəstəxanaya nisbətən yaxın olan Tibb İnstitutunun ya-taqxanasından gecə qaranlığında axışib qanını verməyə, köməyə gələn qeyrətli qızlarımız gülə yağışına düşdülər. Onlar buna baxmayaraq, yaralıları daşıyır, həkimlərə kömək edirdilər. Namədlər bu gələcək həkimlərə də atəş açırdılar. Xəstəxananın həyəti də, yolları da, meyitləri, yaralıları daşıyan maşınlar da, onların sürücüləri də, hətta "təcili yardım" maşınları da atəşə

tutulurdu. 45-01 AQA nömrəli "QAZ-24" markalı "təcili yardım" maşını gülələrdən deşik-deşik olmuşdu. Onu da deyim ki, bu qanlı hadisələr zamanı şəxsi və təcili tibb yardımı maşınlarından başqa 110 avtobus və taksi maşını o dərəcədə əzilmişdir ki, onlardan yalnız 30-a qədəri bərpa edilə bilərdi. Görəsən qatillər dövlət maşınlarından hansı intiqamlarını alırlarmış?...

Üç gün əvvəl şəhid olanların dəfnini başa çatdırıbmamış "hərbiçilər" yenə də xəstəxanalara, daha doğrusu, qospitallara qanlarına qəltan edilmiş meyitlər, yaralılar göndərirdilər... Elə bil ki, bu qatillər Azərbaycan xalqının qırmaq "planını" hələ doldurmamışdılar... Ya da planlarını doldurmuşdular, indi də başçılarından yüksək mükafat almaq üçün "öhdəcilik" götürmüştülər...

Uşaq nevroloji xəstəxanasının divar və dəhlizlərində yüzlərlə gülə yeri qalmışdı. Xəstəxananı (özü də uşaq xəstəxanasını) gülleyə tutanlara nə ad verəsən?.. Məgər onların uşaqları yoxdurmu?...

Bir az əvvəldə demişdim ki, öz əzizlərini meyitlərin, yaralıların içərisində tapa bilməyənlər, "bala hardasan?! Qardaş hardasan?!" – deyə fəryad qoparırdılar. Sən demə, qatillər 100-ə qədər günahsız insanı evinə-eşiyinə heç bir xəbər vermədən həbs etmişlər. Bu hadisələrlə əlaqədar təşkil olunmuş "müstəqil deputat komissiyası" Şüvəlandakı istintaq təcridxanalarında olduqda bunları bilmışlər. Həm də onlar aşkar etmişlər ki, qatı cinayətkarlarla bir yerdə saxlanılan bu adamların bədənlərində onlara qarşı zorakılıq edildiyini göstərən qançırlar vardır. Qatillər tutduqları 77 nəfəri də Respublikanın hüdudlarından kənara göndəriblər. "Salyan kazarması"nda gedən atışma zamanı 49 əsgər canını götürüb qaçmışdır.

Şəhidlərin ilk dəfnı yanvarın 22-də oldu. Cəmiyyətin müxtəlif ictimai təbəqələrindən ibarət İctimai Dəfn Komissiyası yaradılmışdı. Üzvləri: Hacı Allahşükür Paşazadə, Azər Nəbiyev, Xəliyəddin Xəlilov, Bağır Bağırov, Xalid Muxtarov, İbrahim Əliyev, İsmayıllı İncəli, Malik Mehdiyev, Nəriman Əliyev və Rəhim Qasimov idilər.

İctimai Dəfn Komissiyasının köməkçilər qrupunun işinə Etibar Səmədov və Rüstəm Xalıqov rəhbərlik edirdilər. Qrupun

tərkibinə Əbdül, İsgəndər, Vaqif, Gündüz, Seyfulla, Fərhad, Adil, Təfəkkür, İlham, Xəlil, Mehman, Cavanşir, Yaşar, Eldar, Möhsüm, Mötəbər, Rahib, Vəsil, İxtiyar, Üzeyir, Məhəmməd, Əli, Tamerlan və Feyruz daxil idilər.

Yanvar faciəsinin ilk günlərində radio ilə hərbi komendant xəbər verdi ki, 83 adam ölüb. Yanvarın 22-də "Səhər" qəzeti şəhidlərin dəfni haqqında dəhşətli yazıları, reportajları və fotosəkilləri vermək istədi, lakin qoymadılar... Qəzet olduğu kimi yanvarın 25-də çıxdı. Mən ömrümüzdə nə belə qəzet görmüşdüm, nə də ki oxumuşdum. Küçələrə sərilmış günahsız şəhidlər, onların yerdə qalmış paltarları, gül-çiçəyə bürünmiş tabutları, sira ilə qazılmış qəbirləri, əzik-üzük olmuş maşınları, deşik-deşik olmuş binaların eyvanları və bütün bu dəhşətlərə görə ağlar günlərə qalmış Azərbaycan xalqı... Bu qəzeti başqa dil-lərə tərcümə etməyə ehtiyac yox idi. Bunu hamı başa düşərdi...

Birinci səhifəsində şəhidlər izdihamın ciyində son mənzillərinə gedirdilər...

İkinci səhifəsində ana-bacılarımıza ağlar günlərə qalıblar...

Üçüncü səhifəsində qeyri xalqların din xadimləri də bu dəhşətli hadisəyə mat-məətəl qalıblar və izdihamın içərisində bir şuar görünür: "Bratya! Russkiye! Bakintsı s Vami!"

Dördüncü səhifəsində sira ilə qazılmış qəbirlər şəhidləri gözləyir...

Beşinci səhifənin sol tərəfində bu qanlı cinayətin təşkilatçısı və ilhamçısı Mixail Sergeyeviç Qorbaçovun 19 yanvar 1990-ci il tarixli Kremlən verdiyi fərمانının mətni və mərkəzi televiziya ilə çıxışı verilmişdir. Həmin səhifənin sağ tərəfində bu hadisəni törədənlərə xalqın etirazı və ahu-naləsi bildirilir.

Altıncı və yedinci səhifələrdə Qorbaçovun fərmanının necə yerinə yetirildiyini əks etdirən dəhşətli fotosəkillər verilmişdir... ALLAH! "İnsan" insanı nə hala salarmış...

Səkkizinci səhifədə SSRİ Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Komitəsi qoşunlarının Bakıda dinc əhaliyə divan tutmasına qarşı çağırılmış Azərbaycan SSR Ali Sovetinin fövqəladə sessiyasının qərarı (Sessiya yanvarın 21-

də bütün gecəni davam edib, 22-də səhər qurtardı), Ali Sovetin fövqəladə vəziyyətin ləğv olunması, bütün qoşunların şəhərdən çıxarılması haqqında qərarı və sair təsəvvürə gətirilməyən yazı və şəkillər var idi.

Yedinci səhifədə ilk dəfə olaraq şəhidlər və yaralılar haqqında məlumat verilib: "Azərinform"un verdiyi məlumatata görə, Bakının küçələrində 93 nəfər həlak olmuşdur – 75 nəfər mülki şəxs, o cümlədən 3 qadın və 3 uşaq, 18 nəfər ictimai asayışı mühabizə nümayəndəsi, o cümlədən milisdən 4 nəfər, SSRİ Daxili İşlər Nazirliyi qoşunlarından 6 nəfər, Sovet Ordusundan 8 nəfər həlak olmuşdur. Tibbi yardım üçün 715 nəfər müraciət etmişdir – 639 nəfər mülki şəxs (onlardan 377 nəfəri xəstəxanadadır), 76 nəfər hərbi qulluqçu, o cümlədən milisdən 4 nəfər, SSRİ Daxili İşlər Nazirliyi qoşunlarından 42 nəfər, Sovet Ordusundan 30 nəfər olmuşdur.

Məlumat Respublikanın Daxili İşlər Nazirliyi və Şəhiyyə Nazirliyi tərəfindən təsdiq olunur.

Fevralın 3-də çıxan "Səhər" qəzetində şəhidlərin və yaralıların siyahısı və təvəllüdləri verildi. İkinci səhifəyə şəhidlərin, üçüncü və dördüncü səhifələrə isə yaralıların siyahısı güclə yerləşib. Adam gözyaşları axıda-axıda bu ölüm və yaralı insan siyahısını oxuyub qurtara bilmir...

"Bakı" qəzetiin 9 fevral sayında bu acı siyahı bir az da dəqiqləşdirilib. Belə ki, fevralın 5-dək ölenlərin sayı (hərbi qulluqlardan savayı) 167 nəfərə çatıb. Əvvəlki məlumatda isə bu rəqəm 75 nəfər idi. Deməli, 15 gün ərzində şəhidlərin sayı 92 nəfər artmışdır. Görünür bu şəhidlərin əksəriyyəti cavan olduqları üçün 10-15 gün ölümə can verməmişlər... Bu 167 nəfər şəhid yalnız Bakıda və onun ətraf kənd və qəsəbələrindəndir. Respublikanın digər şəhər və rayonlarında da belə günahsız qurbanlar olmuşdur. Bu məlumatata görə 443 nəfər yaralı, itkin düşənlərin sayı isə 31 nəfər olmuşdur.

1990-ci ildə, rus dilində çapdan çıxmış "Facioli Yanvar" kitabında bu məlumat belə verilib:

"...На первое февраля 1990 года в медицинские учреждения Азербайджана обратилось 706 человек. Принято в судебно-медицинское бюро 84 человека, из них: с огнестрель-

ными ранениями – 73 (в том числе в спину – 16), раздавленных БТР – 8, со штыковыми ранениями – 2.

На 9 февраля 1990 года погибло 170 человек, в том числе русских – 6, евреев, татар, лезгин – 7. Среди погибших 6 женщин, 9 детей и подростков.

Ранено – 370 человек.

Пропал без вести – 321 человек.

Во время трагических событий погибли врачи, которые спешили к раненым, были обстреляны машины "скорой помощи". Обстрелам подверглись детская больница, жилые дома...

**Использованы данные  
Минздрава Азербайджанской ССР"**

10 fevral 1990-cı il tarixdə verilmiş siyahı üzrə təkcə Bakıda ölünlərin sayı 171 nəfər, itkin düşənlərin sayı 33 nəfər, yaralıların sayı isə 448 nəfər olmuşdur.

Mətbuat səhifələrində belə bir məlumat da getmişdir: "Bakıya qoşun daxil edilərkən 744 nəfər yaralanmış, 131 nəfər həlak olmuşdur. Şəhidlər arasında qadınlar, kişişlər, məktəblilər var. Şəhidlərin sosial mənşəyi də müxtəlifdir: fəhlə, tələbə, qacqın, alim, təqaüdü, həkim. Həlak olanların milli tərkibi belədir: azərbaycanlı (117 nəfər), rus (6 nəfər), yəhudü (3 nəfər), tatar (3 nəfər), 2 nəfərin şəxsiyyətini təyin etmək mümkün olmamışdır. 6 nəfər ağır hərbi maşınların tırtilları altına salmış, 4 nəfər süngüylə öldürülmiş, 7 nəfər mənzilində gullənmiş, 2 nəfərin nəfəsini döyə-döyə kəsmişlər, 1 nəfər dəyənəklə öldürülmişdir. 34 nəfər maşında, 20 nəfər xəstəxanada ölmüşdür. Bakı şəhəri ərazisində yerləşən onlarca idarə, müəssisə və digər təşkilatlara milyon manatlarla ziyan vurulmuşdur."

"Azadlıq" qəzeti 15 sentyabr 1990-cı il sayında bu dəhşətli faciə haqqında məlumatlar bir qədər də dəqiqləşdirilərək belə verilib:

"Şəhidlərimiz 130 nəfərdir. Onlardan iki meyitin şəxsiyyəti hələ müəyyən edilməyib. 62 nəfəri ailə başçısı, 123-ü kişi, 7-si qadın, 5-i uşaqdır. 159 uşaq yetim qalıb (155-i atadan, 4-ü anadan). 7 nəfər evində öldürülüb. Milli tərkibə: 116-sı azə-

baycanlı, 6-sı rus, 3-ü yəhudü, 3-ü tatardır. Ermənistandan gələn didərginlərdən 12 nəfər şəhid olub. Bunlardan başqa, 4 milis işçisi (2 serjant, 2 zabit), 1 "təcili yardım" həkimi, 1 yanğınsöndürən, 1 "təcili yardım" maşının sürücüsü, 11 tələbə (8 əyani, 3 qiyabi), 1 aspirant, 3 elmlər doktoru həlak olmuşlar. Lənkəranda 6 nəfər, Neftçalada 2 nəfər cəbhəçi azadlığımız yolunda canlarından keçib. 6 nəfər itkin düşüb. 700-ə yaxın yaralı var; onlardan 25-i qadındır. 1 nəfərin 10 yaşı var, 20 nəfər həddi-buluğa çatmayıandır, 4 nəfər aqsaqqaldır. 130-dan çox mənzil gülləbaran edilib. Təkcə "Kimyaçı" kooperativinin binasına (Ə.Ələkbərov küçəsi 97) 41713 manat maddi ziyan dəymışdır."

Bu acı, dəhşətli faciəni təsvir edən Aşıq Aydın Çobanoğluun 22 yanvar 1990-ci il tarixdə yazdığı şerinin bir parçası belə idi:

Matəm libasını geyindi elim,  
Ərşə bülənd oldu min ahım mənim.  
Soruşan olmadı, bilən olmadı,  
Görəsən nə imiş günahım mənim?

Alçaqlar, azığınlar susayıb qana,  
Qənim kəsilibdi insan insana.  
Xudanı çağırıb siğınnam Ona,  
Yoxdu Ondan qeyri pənahım mənim.

Batmaz şəhidlərin günahsız qanı,  
Başımın üstədi Allahım mənim.

Xalqın olduqca o ağır günlərində, soyuq-şaxtalı bir havada, aşkar, ya da gizli yollarla Azərbaycana gələn 80-ə yaxın ölkənin kütləvi informasiya nümayəndələri faciəni öz gözlərilə görəndən sonra dəhşətə gəlmişdilər.

Türkiyənin "Zaman" qəzeti yazdı: "Sovet imperiyası altında əzilən, əzilə-əzilə döyüşən azəri qardaşlarımızın köməyinə yetişmək bizim qardaşlıq borcumuzdur. Orada qardaşlarımız düşmən tanklarının tırtilları altında çeynənirkən, burada rahatca yatıb-qalxmaq haramdır. Qapalı yolları ayaqlarımızla, tikan-

lı sərhədləri köksümzlə yarib köməyə yetişək."

Ölkənin dini dairələri "Azadlıq" radiosu ilə 21 yanvar 1990-ci ildə bütün dünyaya xəbər verirdi: "Azərbaycanla aramızda din, qan, tarix və mədəniyyət yaxınlığı vardır. Azərbaycanlı qardaşlarımızın üzvləşdiyi bu faciəyə türklerin biganəliyi, bizim özümüzə biganəliyimiz olardı. Onların haqq səsinin susdurulmasına necə biganə qalmaq olar? Ürəyimiz qan ağlayır. Bütün Türkiyə göz yaşları içindədir."

İngiltərənin "Qardian" qəzeti yazırıdı: "Kremlin göstərişi ilə yanvarın 19-da Qızıl Ordunun Bakıya girməsi, böhranlı vəziyyəti sakitləşdirmək əvəzinə onu daha da gərginləşdirmişdir... Sovet rəhbəri Qorbaçov öz çıxışında göstərir ki, guya Azərbaycanda "islam respublikası" yaratmaq qərara alınmışdır, guya çevriliş hazırlanmış. Sovet rəhbəri bunu deyərkən, görəsən, əlində tutarlı əsası vardır mı?" (22 yanvar 1990-ci il).

"Nyu-York tayms" qəzeti yazırıdı: "Bakının işgalindən sonra xalqını sevən hər bir azərbaycanlı Moskvaya və Qorbaçova qarşı nifrat hissi oyanmışdır... Vaxtilə üzüyola bir müstəmləkə olan Azərbaycan indi öz suveren, demokratik hüquqlarını tələb edir. Bakıda adı saticidən tutmuş hakimiyət nümayəndələrinə qədər demək olar hamı buna inanır ki, Moskva Azərbaycanın suveren hüquqlarını tələb etməsinin qarşısını almaq üçün Bakıya qoşun göndərdi" (18 fevral 1990 - ci il).

"Vaşinqton post" qəzeti yazırıdı: "... Şəhərin mərkəzindəki hərbi hissələrin birində yüzlərlə azərbaycanlı və gürcü hərbiçiləri qiyam qaldırmışlar. Sovet hökuməti isə Bakıdakı "Salyan kazarması"ndakı azərbaycanlı və gürcü əsgərlərlə, hökumətə sadiq olan qoşun hissələri arasında atışma olduğu haqqında xəbərləri təkzib edir. Sovetlər bu qiyamçıları terrorçu adlandırmışdır" (23 yanvar 1990-ci il).

Faciədən 19 il keçəndən sonra, iqtisad elmləri doktoru, professor Qüdrət Əbdülsəlimzadənin "Xalq qəzeti"nin 20 yanvar 2009-cu il tarixdə dərc edilmiş, "Azərbaycan şəhidlərin ruhunu ehtiramla yad edir" sərlövhəli məqaləsində oxuyuruq: "Oxuların nəzərinə çatdırmağı lazımlı bilirəm ki, "Salyan kazarması" ərazisində guya snayperlər yerləşdirilib bəhanəsi ilə orada hərbi xidmətdə olan ruslara, gürcülərə, ukraynalılarla, ləz-

gilərə, yəhudilərə, çeçenlərə, azərbaycanlılara və başqa millətlərin nümayəndələrinə qarşı təxribat törədilmişdir. Bakıya həcum etmiş və xüsusi təlim keçmiş hərbiçilərin təslim olmaq tələbini rədd etmiş "Salyan kazarması"ndakı əsgər və zabitlər son nəfəslərinə qədər ciyin-ciyinə vuruşmuşlar... Onların hamisi həlak olmuş, meytlərin bir hissəsi yandırılmış, bir hissəsi ərazidəki köhnə quyulara atilaraq izi itirmək məqsədilə üstləri örtülmüş, əksəriyyəti sellofan kisslərə salınaraq, xüsusi nəzarət altında Bakı limanında lövbər salmış hərbi gəmilərə daşınmış, oradan isə naməlum istiqamətə aparılmışdır. Bu hadisə yerli və xarici mətbuatda qeyd olunsa da, liman işçiləri, habelə digər şahidlər tərəfindən təsdiq olunsa da, Qanlı Yanvarın bütün təfərrüatı ilə açılmamış qaranlıq səhifələrindən biri kimi qalmaqdadır."

### Öldürülenlərin ruhları, yaralananların özləri bizə nə deyir...

5-6 yerindən-qarnından, ciyərindən, bağırşından, böyük qan damarından ... yaralanmış **Samir Kərimovun** dediklərindən:

"Yanvarın 19-dan 20-nə keçən gecə QAZ-53 markalı bir maşın saxladı. Sürücü dedi ki, qardaş camaati qırırlar, heç olmasa gedək yaralıları xəstəxanalara daşıyaq. "XI Qızıl Ordu meydani"nın yanından əvvəlcə 10, sonra isə 8 nəfəri buraya çatdırıbildik. Üçüncü dəfə gedəndə tanış olduq. Bu **Mail Mustafayev** idi. Bir-birimizə adımızı təzəcə demişdik ki, güllələr üstümüzə yağıdı. Mail öldü... - deyə Samir özünü saxlaya bilməyib hönkürdü. Nəhayət, toxdaya bildi. Mən də yaralandım. Nəfəsim kəsilir... Anamı çağırın..."

Buradaca "Şəhər" qəzetiinin 3 fevral 1990-ci il sayında verilmiş şəhidlərin siyahısına baxıram. Siyahıda **Mail** yox, 1968-ci ildə anadan olmuş **Mahir Vaqif oğlu Mustafayev** var idi. Yəqin ki, odur... Ömrünün 22-ci baharını görməmiş, xalqının yolunda əbədiyyətə qovuşub...

Dörd uşağı, yeddi nəvəsi olan, pensiyaçı, 59 yaşlı evdar qadın **Minbacı Rəşid qızı Məmmədova** başına gələn müsibəti bələ dənişdi:

"5-ci Yasamal küçəsindəki 245 sayılı evdə yaşayıram. Yanvarın 19-da gecə yataqda uzanmışdım. Kiçik oğlum Elxan işdə

olduğu üçün nigaran idim. Birdən tankların gurultusunu eşitdim. Tez qalxıb qapıya qaçdım. Gördüm küçədə tanklar hər tərəfə atəş aça-aça irəliləyirlər. Qonşum Hüseyndən oğlumu soruştum, dedi ki, görməmişəm. Həyətə keçmək istəyəndə qapıdaca məni vurdular. Sonrasından xəbərim yoxdur..."

Onu müalicə edən həkim Əli Əliyevin dediklərindən:

"Üçüncü mikrorayonda yaşayıram. Atəş səslərini eşidən kimi qəbul şöbəsinə zəng etdim. Növbətçi tibb bacısı Əzizə xanım dedi ki, həkim özünü tez çatdır, yaralı əlindən tərpənmək mümkün deyil. Dərhal xəstəxanaya gəldim. Gördüm ki, yaralıların vəziyyəti çox ağırdır. Həkim Dadaş Əmrəhov artıq cərrahiyə əməliyyatına başlamışdı. Cərrah Fuad Abdullayev də özünü yetirdi. Həkim Leonid Qrvitsov yaralılara ilk yardım göstərirdi. Tibb bacısı Zahirə Mövsümxani Musabəyov qəsəbəsinə evindən gülləbaran altında qaça-qaça özünü xəstəxanaya çatdırıldı. Minbacıya üç güllə dəymışdı. Həmin güllələr qarın nahiyyəsindən və hər iki budda yeddi yerdə yara açmışdı."

Minbacı xalanın dediklərindən: - Heç ağlıma da gəlməzdə ki, gəlib evimin kandarında məni güllələyə bilərlər. O, öz dərdinə yox, şəhidlərin dərdinə ağlaya-ağlaya: - Ananız ölsün ay bala! Lay divar kimi oğullarımız getdi, - deyirdi.

Dinc azərbaycanlı Minbacı anaya güllə atan qatil "oğullar"! Bu ananın anası, bəlkə də özü (müharibə başlayanda onun 10 yaşı olub) müharibə dövründə Sizin atalarınızın, babalarınızın ayaqları üzümsəsin, donmasın deyə, onlara təmənnasız olaraq yun corablar toxuyub göndərib. Azərbaycanlı qadınların bu yaxşılıqlarını nə tez unutduuz.

**Sahil Cəbrayıł oğlu Əliyev.** Sumqayıt "Kimya sənayesi" İB-nin energetiki, 30 yaşında: "Yanvarın 19-da mən öz "Jiqu-li"mlə Sumqayıtdan Bakıya gəlirdim. Biləcəri yoxuşunda mən xəbərdarlıqsız - filansız avtomat atəşinə tutuldum. Bu təxminən axşam saat 9-da baş verdi. Maşın güllələrdən deşik-deşik oldu. Boynuma, döşümə, sağ böyrümə və əlimə isə dörd güllə dəydi. Qanıma qəltən olub maşını saxladım və əsgərlərdən məni yaxınlıqdakı Respublika klinik xəstəxanasına aparmalarını xahiş etdim. Və yaxud dedim ki, heç olmasa öz həkiminizi çağırın. Axı ola bilməzdi ki, onların öz həkimləri olmasın. Əvvəzində on-

lar maşında silah axtarmağa başladılar. Yalnız bir neçə saatdan sonra məni xəstəxanaya gətirdilər..."

**Abbas Baylər oğlu Abbasovu** xəstəxanaya yanvarın 19-da, saat 23<sup>20</sup> də gətirdilər. O, komendant saatının qüvvəyə mindiyi vaxtdan xeyli əvvəl yaralanıb. Abbas Bina qəsəbəsinin sakinidir, 54 yaşı var, cilingördür, yanvar hadisələrinədək iki dəfə infarkt keçirib. Onun dediklərindən: "Mən gecə hüzr yerindən qayıdırdım. Bakıya gedən yolun bir yerində camaat toplaşmışdı. Əsasən gənclər idi. Bu zaman zirehli maşınlar gəldi, avtomatçılar silahsız adamları atəşə tutdular. Hami kimi mən də qaçdım. Bu vaxt ayağıma güllə dəydi, yixildim. Evlərin arxasından camaat göründü. Onlar hərbiçilərin getdiklərini görüb mənə yaxınlaşdırıv və bir yüksək maşınına qoyub məni Mərdəkandaki 26 sayılı xəstəxanaya gətirdilər."

**Məzahir Qələmi:** - "Gənclik" metrosunun yaxınlığında da yanmışdıq. Qəflətən adamları atəşə tutdular. Hamımızı qana bələdilər. Sonra isə həyasızcasına reproduktorla dedilər: "Dağlışın! Yoxsa güllə atacağıq!"

Tibb İnstitutunun tələbəsi **Elçin Hüseynovun** ruhi xəstəxanaya düşməmişdən bir az əvvəl dediklərindən:

- "Artıq gülləbaran başlamışdı. Yaralananlar da az deyildi. Amma yənə gözlərimizə inanmir, qaçmaq istəmirdik. Yoldaşlardan ikisi "A-zər-bay-can!" - deyib özlərini zirehli maşınların altına atdırıv. Huşumu itirmişəm. Ayılarda özümü meyitlərin altında gördüm. Güc-bəla ilə bayırda çıxmışdım ki, əsgərlər (Vəhşilər - H.N.S.) mənə meyitləri hərbi maşınlara daşımağı əmr etdirilər.

...Sonra burnuma yaniq ət qoxusu gəldi. Düşündüm ki, kababın su yanığı da var... Dəniz yadına düşdü..."

**Hacıyev Həbib Sabir oğlu** - 23 yaşında: - "Şərq bazarının yanında oluruq. Yanvarın 21-də saat 5 radələrində pəncərəmizin altında nəsə partladı. Aynalar çilik-çilik olub üstümüzə səpələndi. İri şüşə parçası qolumu doğradı. Qonşular dedilər ki, evin qarşısında üç zirehli transportyor dayanmışdı. Partlayışdan sonra çıxıb getdilər."

**Şəhidlərin dəfni günü gülləbaran...**

**Rəfail Həsənov:** - "Şəhidlərin dəfni günü, yanvarın 22-də

heç ağlıma da gəlməzdi ki, əsgərlər yenə də dinc adamlara gülə ata bilerlər. Amma həmin günün səhəri də onlar öz əməllərindən əl çəkmədilər. Bıləcəri enisindən keçib evə gedirdim. Axşam saat 5 olardı. Birdən hərbi maşınların karvanı göründü. Elə bil ürəyimə nəsə damdı. Amma özümü sakitləşdirməyə çalışırdım. Bu vaxt əsgərlər havayamı, ya nəyə, kiməsə gülə atırdılar. Ataş səsi eşidən kimi yanımızdan ötən əsgərlər adamları güləyə basdırılar. Səkidən atılıb o üzə keçmək istəyəndə sinəmi nəsə göynətdi. Sonra dəhşətli ağrı qopdu. Əlimi qoynuma salıb çıxartdım. Qan idi. Elə bu anda budumda da gülə ağrısı hiss etdim."

**Teymur nə valideynlərini, nə də dörd bacısını bir də görə bilmədi...**

...Yanvarın 23-də N.Nərimanov adına Azərbaycan Tibb İnstytutunun I kurs tələbəsi **Teymur Yəhya oğlu Alməmmədov** başından gülə ilə yaralanmışdı. Naxçıvan MSSR-nin Şahbuz rayonunun Keçili kəndindən olan Teymur, ilk imtahanlarını verib evlərinə, ata-anasının yanına getmək istəyirmiş. İki yoldaşı ilə "Aeroflot" kassalarına gəlib, bilet aldıqdan sonra geri qayıdırmiş. Bu vaxt yoldaşlarının dediyi kimi, birdən başını tutub yerə yixilib. Yoldaşları onu cəld yaxınlıqdakı 4 №-li xəstəxanaya gatırımlışlar. Həkimlər briqadası təcili olaraq onun həyatını xilas etmək uğrunda mübarizəyə girişmişlər. Gülə Teymurun əmgəyindən daxil olub üst çənəsində ilisib qalmışdı. Yeddi gün həyatla ölüm arasında mübarizə aparmış, yeddi gün Teymur özünə gəlməmişdir. Bütün bu müddətdə o, süni tənəffüs aparıcı ilə nəfəs almışdır. Yanvarın 30-da saat 5-də Teymur vəfat etmişdir. Beləliklə, sadə kolxozçu ailəsinin yeganə oğlu Teymur (onun dörd bacısı var) yanvarın qurbanlarından biri oldu. Onun "Azərbaycan təbiəti" (1990-cı il, № 1) jurnalındaki o dəhşətli şəklini görən hər bir kəs bu vəhşi orduya öz lənətini yağıdır.

**Əfqanistandan yaralı ayaqla qayıtmışdı,  
Bakıda isə onun həmin ayağı kəsildi...**

**Yaşar Nəcəf oğlu Nəcəfov** "Azəri" inşaat kooperativinin 22 yaşlı fəhləsi. Saathı rayonunun Bayramovka kəndindən, kolxozçu ailəsindəndir. Ailədə ondan başqa daha 11 uşaq var (ən kiçiyinin 1 yaşı var): "1987-89-cu illərdə Əfqanistanda hərbi

xidmətdə ikən sağ ayağımdan yaralandım. İtaliyada istehsal olunan tüfəngdən atılmışdı gülə. Yanvarın 19-dan 20-nə keçən gecə mən "XI Qızıl Ordu meydani"na toplaşmış adamlar arasında idim. Yiğisanların çoxusu gənclər idi. Heç birimizdə silah yox idi. Zirehli maşınlar atəş açında hamı qaçmağa üz qoydu. Bu vaxt oğlanlardan biri yaralanıb yıldı. Mən digər bir oğlanla ona kömək etmək istədim. Bu vaxt mənim özümü yaraladılar. Iz buraxan gülə sağ ayaq sümüyü parçaladı."

Həkimlər yeganə çıxış yolunu onun ayağını dizdən aşağı kəsməkdə gördülər. Nişanlısı Dilarə xanım ailə səadəti qurmayış Yaşarı belə əlil gördü.

Yarahı vəziyyətdə Yaşardan soruşanda ki, həmin gecə "XI Qızıl Ordu meydani"nın keçidlərində dayanmağına peşiman deyilsən ki? - sualına güclə gülümsünüb: - "Siz nə danışırsınız? - Elə indinin özündə də "protez" ayağımla Vətənimin, torpağının şərəfini qorumaq üçün ən qaynar nöqtələrə getməyə hazırlam. Çoxları belə düşünür ki, o gecə yollarda dayananlardan heç kim oləcəyinə inanmırı. Bu, bəlkə də belədir. Amma biz oləcəyimizə inanmasaq da, ölümə hazır idik!"

**Ruslar, rusları da güləyirdilər...**

**İvan Proxorov** sol baldır sümüyündən ağır gülə yarası alıb. Bakı su kəmərləri trestində sürücü işləyir. Gecə növbəsinə gedərkən qarşısına əsgərlər çıxmış və maşını güləyə tutmuşlar. Onun dediklərindən: - "Başımı kabinetdən çıxarıb qısqırdım: Mən rusam, atmayıñ. Gülə məni yerə sərdi..."

**Kor rusu da qətlə yetirdilər...**

**Yefimicəv Boris Vasilyeviç** 1945-ci ildə anadan olmuşdur. Rus idi. Nərimanov prospektində yaşadığı evin yaxınlığında öldürülmüşdür. Evlərin divarlarından tuta-tuta yeriyən bu zavallı koru niyə öldürdünüz, ey qatillər!

Mərhumun oğlu atasının "Şəhidlər xiyabani"nda çoxusu azərbaycanlı-müsəlman olan qardaşları ilə yanaşı dəfn olunmasını xahiş etmişdir.

Çiyindən yaralanmış **Temoşenko İqor Yuryeviçin** dediklərindən:

- Azərbaycan mənim də vətənimdir. Odur ki, bir vətandası kimi bu torpağı qorumaq məsuliyyəti mənim də üzərimə düşür.

**Öz evində qətlə yetirilən məktəbli...**

**Vera Lvovna Bessantina:** Bakıdakı 158 №-li məktəbin 11-ci sinif şagirdi, 16 yaşı vardı. Milliyetçə yəhudi idi. Öz evində qətlə yetirildi...

**Qatillərdən kömək uman məktəbli...**

Aldığı güllə yarasının ağrısından güclə danişan 15 yaşlı **Kərimov Qəlbinur Firdun oğlunun** dediklərindən: "31 № li məktəbin onuncu sinifində oxuyuram. Yanvarın 20-də gündüz saat 3-4 arası idi. Dostumla küçədə gedirdik. Əsgərlər bizi görən kimi gülləyə basıldılar. Çiyinimdən, ayağımdan yaralandım. Onlar heç olmasa yaxınlaşış kömək də etmədilər. Camaat gələnə kimi yerdə sərili qaldım."

**Ata-bala ikisini də qanına qəltən etdilər...**

Balasını öldürdülər, özünü də yaralayıb, rezin  
dəyənəklə başına zərbələr endirdilər...

**Şəhid Larisanın atası Fərman Məmmədovun** dediklərindən:

- "İçərisində xeyli adam olan avtobusda gedirdik. Yol boş idi. Qəfil peydə olan əsgərlər heç bir xəbərdarlıq etmədən bizi tərəf yaylim atəşləri açdılar. Güllələr Larisanı əlimdən çıxardı. Öz bədənim də isindi. Deyəsən, avtobusda iki-üç nəfər sağ qaldıq. Güllələrdən keçinmiş qızıma tərəf süründüm. Mənim sağ qaldığımı bilən əsgərlər rezin dəyənəklə başına zərbələr endirməyə başladılar. Cərrahiyə stolunda ikən işqlar söndü. Şam işığında ilk yardım göstərdilər. **Allah** mənə göstərdiyini heç bir ataya göstərməsin."

Amma mən deyirəm ki, törətdikləri bu müsibətlər onların öz qabaqlarına çıxsın...

Faciədən 19 il keçəndən sonra, "Azərbaycan müəllimi" qəzetinin 16 yanvar 2009-cu il tarixdə dərc edilmiş "20 Yanvar şəhidləri arasında şagirdlər, tələbələr, elm adamları da var idi" sərlövhəli məqalədə oxuyuruq:

"Onları ziyarət edəndə bir an fikirləşirik: Görəsən yağı düşmən gülləsinə tuş gələn — 134 nömrəli orta məktəbin VII sinif şagirdi, 13 yaşlı **Larisa Məmmədovanın**, 167 nömrəli məktəbin şagirdi, 13 yaşlı **İlqar İbrahimovun**, 42 nömrəli məktəbin VIII sinif şagirdi, 14 yaşlı **Nəriman Hüseynovun**, 158 nömrəli

məktəbin XI sinif şagirdi, 16 yaşlı **Vera Bessantinannı**, tələbələr — **Ülvi Bünyadzadənin**, **Teymur Alməmmədovun**, **Andrey Nişşenkonun**, elm sahəsində fəaliyyət göstərən kimya elmləri doktoru, professor **İsmayılov Murşaqulovun**, professor **Svetlana Məmmədovanın**, kimya elmləri doktoru **İbrahim İbrahimovun** gunahı nə idi?"

**Bala baxa-baxa ananı güllələdilər...**

27 yaşlı **Fəridə öz körpəsi ilə** birlikdə yanvarın 22-də maşınla evlərinə gedirdi. Qəfildən peydə olan "əsgərlər" maşını gülləbaran etdilər. Gənc ana 6 güllə yarası alıb xəstəxanaya düdü...

**Şair demişkən:** "Heç düşmən də belə olmaz..."

Bir körpənin gülüşünü  
Dondurmusan,  
Bir cavanın sinəsini  
Yandırmışan,  
Bir gəlinin qanadını  
Sındırmışan...  
Səni çətin bağışlayar  
Bu el-oba.

Bir ananın bağçasında,  
Bitirdiyi gülü soldu.  
Doxsan yaşlı əsimizin,  
Qoca vaxtı beli sindi  
Şəhid oldu.  
Belə günah yerdə qalmaz.  
Heç düşmən də belə olmaz.  
Nə yamansan, nə namərdəsan,  
Qəfil güllə.

**Maşınları da özləri kimi güllələnirdi...**

Adam rəssam Nazim Məmmədəli oğlu Ələkbərovun (31 yaşında) əzik-üzük olmuş Y 37-22 AQ nömrəli "Zaporojets" maşını gördükdən sonra onun sağ qalmasına təcəublənir... Onun dediklərindən: "Yanvarın 20-nə keçən gecə üç nəfər qonşumla evə gedirdim. Saat birə işləmişdi. Gördüm ki, qarşidan sürətlə iki tank gəlir. Tez maşını küçənin kənarına verib saxladım. Arxamda bir "RAF" maşını da dayandı. Qonşular düşdülər. Mən isə macal tapa bilmədim. Yolun o təyindən tank düz üstümə şığıdı. Məni və "RAF"ı vurub keçdi. Maşından birtəhər çıxanda gördüm ki, 14 yaşlı qonşum İlqarın sinəsi və qarmı güllələrdən deşik-deşikdir. Qara rəngli bir "QAZ-24" markalı maşın gəldi. İlqarı götürüb Semaşko adına xəstəxanaya apardıq, məni isə bu xəstəxanaya gətirdilər. Başım, döş qəfəsim bərk əzilib."

**Qatillər maşınları əzməklə, yaşlılıqları  
məhv etməklə, sanki kimlərinə heyflərini  
alırdılar...**

**Allahverdiyev Tofiq Həsən oğlu** – 41 yaşında: - "O gecə indi də yuxuma girir. Lenin prospektində, K.Marksın heykəli yaxınlığındakı evlərdə qohumlarım yaşayır. Onlarda idim. Güllə səslərini eşidən kimi özümü bayırə atdim. Fikirləşdim ki, bu müdhiş atışma səsləri ailəmi, uşaqlarımı qan-bağır eləyər. Qaçış özümü evə çatdırmaq istəyirdim. Lakin mümkün olmadı. Əsgərlər tanklarla yaşıllığı əzirdilər. Elə bil kiminsə heyfini bu cansız ağaclarдан alırdılar. Heç kəsə, heç nəyə aman vermirdilər. Qarşıya çıxan boş maşınları da əzirdilər. Heykəli keçən kimi elə bil bütün binalar üstümə uçdu. Güclü təkan hiss elədəm. Bircə o yadimdadır ki, evə çata bilməyəcəyimi düşündüm və bir də cərrahiyə stolunun üstündə ayıldım. Ayılan kimi də gözü yaşılı həkimlərdən uşaqlarımı soruşdum..."

#### "Yangınsöndürən" və "təcili yardım"

**maşınları da gülləyə tutulurdu...**

Həmin hadisələrdə "Azərbaycan" nəşriyyatının yanması barədə yanğınsöndürmə hissəsinə zəng etdilər. Saat 00<sup>38</sup> də alınan bu məlumatla əlaqədar 1 sayılı yanğın dəstəsinin ekipajı dərhal yola çıxdılar.

**Oleq Yusupov** yanğınsöndürən maşını tankların, hərbi postlarının arasından məharətlə keçirib hadisə yerinə çatmağın atıldı. Elə bu vaxt postların birində maşını arxadan atəşə tutdular. Sükən əlindən çıxan kimi maşın zərbə ağaca çırplıldı. Oleqi xəstəxanaya çatdırılsalar da həyatını xilas etmək mümkün olmadı...

Aman-zaman bircə oğlu əskərlikdən qayıdanda 46 yaşılı ata şəhid olmuşdu...

Bakı Maliyyə-kredit texnikumunun tələbəsi, əslən Quba rayonunun Rustov kəndinin sakini, 17 yaşı **Yasin Ağa oğlu Hüseynovun** dediklərindən: "Yanvarın 22-də, axşam saat 5-də mən "XI Qızıl Ordu meydani"nda Quba rayon xəstəxanasına məxsus "təcili yardım" maşınına mindim. Həmin maşın Bakıda yaralanınanlar üçün Qubadan "donor" qanı gətirdikdən sonra geri qayıdırdı. Biləcəri yoxusunda bizi içərilərində əsgərlər oturmuş

hərbi maşın dəstəsi ötməyə başladı. Birdən atəş açıldı. Qırmızımtıl iz qoyan güllələr yağıdırıldı. Bizim sürücü maşını saxlamaq isteyirdi ki, biza də atmağa başladılar. Mənim sağ ciyinimə iki güllə dəydi və yixildim. Yaxşı ki, ardımızca təsadüfən başqa bir "təcili yardım" maşını gəlirdi. Həmin maşında məni Respublika klinik xəstəxanasına gətirdilər və artıq yarım saatdan sonra məni «operasiya» etdilər, döş qəfəsimi yarib, ağ ciyərimi tikdilər, qanaxmanın qarşısını aldılar."

#### **İş yerinə gedərkən güllənən alımlarımız...**

Yanvarın 24-də üç nəfər kimya elmləri doktorları, professorlar **Svetlana Həmid qızı Məmmədova**, **İbrahim İsmayılov oğlu İbrahimov** və **İsmayılov Həsən oğlu Mursaqulov** da iş yerlərinə gedərkən Bakı-Sumqayıt yolunun 22 kilometrliyində hərbi zirehli maşınla toqquşma nəticəsində qətlə yetirildilər. Qatillər bununla da həm üç ailəni başsız qoymalar, həm də Respublikamızın kimya elminə öz murdar zərbələrini vurdular...

#### **Dəfn etməyə Yusifin bircə sağ qolu tapıldı...**

Şəhidlərimizin qətlə yetirilməsindən bir il gəlib keçir. Gedən xeyli keçə də, elə bil yuxum ərşə çəkilib. Səssiz-səmirsiz bu gedən qəzetlərə baxıram. "Elm" qəzetiinin 17 yanvar 1991-ci il tarixinin birinci və ikinci səhifələrində verilmiş "Kəsik qolun sahibi" dəhşətli yazını oxuyuram. Keçən ilin yanvar müsibətin-də bədəni tapılmayan bir sağ qolu şəhidlərlə bir sıradə dəfn ediblər. Düz bir ildir ki, həmin qolun sahibi, Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun aspirantı Yusif Allahverdi oğlu Sadıqovun nə ölüyü, nə də dirisi tapılmır. Atası, anası, bacısı, qardaşları, nişanlısı, qohum-əqrəbəsi düz bir ildir ki, Yusifi axtarırlar. **İlahi!** Həyatda nə dəhşətli hadisələr olmuş...

Bu sətirləri yazandan 18 il sonra – faciənin 19-cu ildönümü günlərində, Coğrafiya İnstitutunda işləyərkən iş yoldaşım olmuş, Bakı Dövlət Universitetinin dosenti, coğrafiya elmləri namizədi Tahir İbrahimovla telefonla söhbətdə mənim 20 Yanvar faciəsi haqqında kitab yazmağımı biləndə Tahir müəllim dedi ki, o bədəni tapılmayan, yalnız sağ qolu "Şəhidlər xiyabanı"nda 9-cu qəbirdə dəfn olunan Yusif Allahverdi oğlu Sadıqovla əmi-uşağıyıq. Mən də dedim ki, kitabında onun haqqında vermi-

şəm. Əlavə məlumat gətirsən kitabımı əlavə edərəm.

Bir neçə gün keçəndən sonra görüşəndə, Tahir müəllim Yusifin şəkili və haqqında geniş məlumat verdiyi, "Xalq qəzeti"nin 20 yanvar 2009-cu il tarixdə dərc edilmiş "Başın sağ olsun, Vətən" məqaləsini mənə verdi. Məqalədən bunları götürdüm:

Yusif 1964-cü ildə anadan olub. Doğulduğu kənddəki orta məktəbi qızıl medalla və Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bi-tirib. Aspiranturada oxuyurdu... Nişanlanmışdı... Toyu olacaq-dı... Bu götürdüklərim onun haqqında verilmiş xoş məlumatlar idi. Daha sonra məqalədə oxuyuruq:

"Dəhşətə bax, İlahi, əzizinin meyitini tapanlar Allaha şükür edirdilər. Çünkü artıq məlum olmuşdu ki, qaniçən vəhşilər öz cinayətlərinin izini qismən də olsa itirmək üçün yaralıların və şəhidlərin bir hissəsini aradan çıxara bilmisdilər."

...Öz halal ata-baba yurdündən, isti od-ocağından zorla ayrılmış, köckünə, qaçqına, didərginə çevrilmiş bir ana da məskunlaşdıığı qərib bir mənzildə əlini göyo qaldırıb şükür edirdi ki, oğlunun meyiti tapılmayıb. Meyiti tapılmayıbsa, deməli sağıdır. Sağırsa deməli gələcək. Olanların çoxundan ana xəbərsizdi (Evdəkilər çox şeyi ondan gizlətmisdir). Allahverdi müəllim Yusifin bircə sağ qolunu tapdı. Qolla birlikdə didik-didik olmuş palтарlardan tanımışdı ki, bu Yusifin qoludur.

Şəhidlərin 7-ci günü Yusifgildə verilən ehsanda qadınlardan heç kimin süfrəyə əl uzatmadığını görən Kəhriz ana deyir: Qadınızı alım, ay elim-günüm, bu 20 Yanvar şəhidlərinə verilən ehsandır. Vallah mənim Yusifim sağıdır. Şəhidlərin qırxına kimi, inşallah, balam gəlib çıxacaq. Bax onda bir şadyanalıq süfrəsi açıb hamınızı bura yiğacam. Sonra isə balama toy çaldırıb, gəlini evimə gətirəcəm..."

Mən bu dəhşət doğuran sətirləri yazanda həmin vaxtdan 19 il keçirdi... Anası Kəhriz ana, atası Allahverdi müəllim, qardaşları Misrəddin, Xalıqverdi və bacısı Sayalı 19 ildir ki, Yusiflərinin yolunu gözləyirdilər... Qolsuz Yusif isə hələ də evlərinə gəlib çıxmamışdı...

Bostan əkdik, kolu yox,  
Çəpər çəkdik, yolu yox.  
Burda bir qəbir var,  
Sağ qolu var bədəni yox.

Hər torpağın bağı var,  
Bağların yarpağı var.  
Dedik, getmə, ay oğul,  
Orda yaman yağı var.

"Qızıl Ordu"nun bölgələrdə törətdikləri qətlər,  
etdikləri soyğunuluqlar, oğurluqlar...

Cəlilabad rayon maddi texniki təminat birliyinin 36 yaşlı sürücüsü, Prişib şəhərinin sakini, dörd uşaq atası **Mirşamil Miradil oğlu Mürsəlovun** dediklərindən: "Yanvarın 24-də biz bir qrup yoldaşın məqsədi zabit və əsgərləri başa salmaq idı ki, bizim onlara qarşı heç bir pis məqsədimiz yoxdur. Görüşümüz təxminən iki saat yarım çəkdi, hər iki tərəf görüşdən razi qaldı. Oradan çıxan vaxt qapıda bizi 20-25 nəfər "desantçı" forması geyinmiş boylu-buxunlu avtomatçılar gözləyirdi. Bunlar əsgər deyildilər, zabit idilər, aralarında mayor və podpolkovnik də vardi. 35-40 yaşıları olardı. Çoxusu uzunsaç idi, aralarında saqqallılar da vardi. Onlar bizi -11 nəfəri yük maşınınə mindirib ayrı yerə apardılar. Yolda da bizi əllə, sapoqlarla, avtomatların qundaqları ilə döyür, təhqir edirdilər. Mənim qabırğamı və ayağımı üç yerdən sindirdilər. Sonra bizi soydular, bahalı hər nə varımızdı (papaq, saat, pul və s.) onları bizdən işgəncə vera-verə aldılar. Bundan sonra bəzilərimizin, o cümlədən mənim də əllərimi qandallayıb vertolyota oturtdular. Sonra biz gah vertolyotda, gah da maşınlarda uzun müddət yol getdik. Nəhayət yanvarın 25-də təqribən səhər saat 4-ə yaxın bizi Şüvəlan həbsxanasına gətirdilər. Həbsxanada azərbaycanlı nəzarətçilər mənin qandallarımı açmaq üçün düz bir saat əlləşdilər, çünki hərbici lər bizi təhvıl verəndən sonra heç açarları da onlara verməmişdilər. Nəzarətçilərin dediklərinə görə qandallar ingilis qandalıları idi."

Diri-dirisi basdıracaq sizi dedilər...

Həmin hadisələrdə Neftçalada da iki nəfər qətlə yetirilmiş, doqquz nəfər yaralanmış, iyirmi beş nəfər isə bədən xəsarəti almışdır.

Neftçala balıqçı gəmisinin 37 yaşlı kapitanı, üç uşaq atası **Ələkbər Məmmədəli oğlu Talibovun** dediklərindən: "Cəlilabad-

lilar kimi bizim də üstümüzə hücum etdilər, amma bu yanvarın 25-də oldu. Təqribən saat 18<sup>30</sup>-da küçədə avtomat atəsi eşidildi və otağa avtomatçılar soxuldular. Özləri də Mirşamil deyənlərə oxşayırdılar. Bizimlə səhbət edən zabitləri görəndə "satqın əcləflər" deyə qışqırıb atəş açdılar. Deyəsən kapitanı elə oradaca öldürdülər. Mən əlimdən yaralandım. Sonra bizi küçəyə qovdular, orada artıq yüksəkləri gözləyirdi. Bizimkilərdən bir neçə nəfər qaçmaq istədi, amma onları güllələdilər. Sonra bizi torpaq yolla harasa apardılar. Maşını saxlayıb bizi yere atdırılar. Yer qazmağa məcbur etdilər. Diri-diri basdıracaqı sizi dedilər. Amma sonra hansı hamamasa apardılar hamımızı. Burada hər nəyimiz vardısa aldılar. Mənim papağımı, "Şotland" şərfimi, sənədlərimi, bloknotumu və pulumu (deyəsən 95 manat idi) götürdüler. Özü də bütün bu vaxtı bizi döyür, nə ilə, haramıza gəldi vururdular. Mənim sıfətimi vurub əzdilər. Artıq burada həkimlər məndə beyin silkələnməsi olduğunu müəyyən ediblər."

#### Onlar adam qiyafəsində vəhşi idilər...

**Qənbərov Ağahüseyn** fotoqrafıdır. Yanvarın 25-də onun dörd qabırğası sindirilmiş, böyrəkləri, başı, ayaqları zədələnmişdir. Endirilən qundağın zərbəsindən Ağahüseynin dişləri tökülmüş, alt dodağında dərin çapıq açılmışdır. Onun dediklərindən:

- Bizi yüksəklərə doldurub Bankə qəsəbəsinə apardılar, hamama yiğib necə gəldi döyməyə başladılar. Qorxutmaq məqsədilə bizi divara söykəyib hədələdilər. Bir gün sonra vertolyota mindirib Şüvəlan həbsxanasına apardılar. Həyat yoldaşım on iki yaşlı oğlumla xəstəxanada yatırdı. Evdə xəstə anam da tək idi. Onlar mənzilə soxulanda yataqda yatan xəstə, ağbirçək anamın gözləri qabağında evi alt-üst edib, mebelləri, şüşələri sindirmiş, qiyamətli şeyləri ciblərinə dürtüb aparmışlar. Sonralar anam tez-tez deyirdi: "Onlar adam qiyafəsində vəhşi idilər. Uşaqlar evdə olsayıdı yəqin ki, ya öldürər, ya da ölümcül günə salardılar. Ağbirçək yaşimdə bu günə kimi gördüğüm ən dəhşətli hadisə bəlkə də elə bu idi..."

Bir üzükdən ötəri Əbülfəzi döyə-döyə öldürdülər,  
barmağındakı üzüyünü də barmağı ilə birlikdə  
kəsib götürdülər...

**Cəfərov Əbülfəz Böyükəga oğlu** 1964-cü ildə anadan olub. Ölüm haqqında şəhadətnamədə göstərilir: Gövdə sümüklərinin sinmasından və aldığı yaralardan həlak olmuşdur. Əbülfəzin atası Böyükəga kişi, anası Səbiyyə xala toy tədarükünə başlamışdır, nişanlı Əbülfəzə bu yaz toy etmək istəyirdilər...

Kitab yazılı qaldı,  
Əhdimiz pozulu qaldı,  
Sənə toy edəmmədik,  
Könlümüz arzulu qaldı.

**Yaralı Bəxtiyar Ağayevin** dediklərindən: "Hamamda bizi yanaşı uzatmışdır. Əbülfəz ağrlara dözməyib inildəyirdi. Döyülməkdən haldan düşmüs yoldaşlarımı və bizi necə gəldi maşına tulladılar. Tərpənəni vururdular. Əbülfəzin yarah olduğunu baxmıldılar, hər zariyanda təpikləyirdilər. Huşunu itirəndə onlardan biri barmağından nişan üzüyünü çıxarmaq istədi. Çox çalışdı. Görməyim deyə məni vurub üzümü divara tərəf çevirməyini əmr etdi. Mən yalnız yarah yoldaşının yarımcان halda: "Ay ana..." deyə qışqırığını və qırıq-qırıq dediyi "Vətənim, xalqımın yolunda ölürməyə ay Allah!" – son kəlmələrini eșitdim. Bizi maşından düşürəndə gördüm ki, həlak olmuş yoldaşımızın üzüyü barmaqla bir yerdə yoxdur..."

20 Yanvar faciəsinin 19-cu ildönümündə ("Xalq qəzeti", 20 yanvar 2009-cu il) yazıçı-jurnalist Rafiq Səməndər qəzətin əməkdaşı Tahir Aydinoğluna verdiyi müsahibəsində deyib: "...Ən çox əziyyət verilən, əzabla şəhid olanlar Neftçala şəhidi olub. Vertolyotla onları Bakıya gətirərkən ayaqlarına kəndir bağlayıb vertolyotdan sallayıblar..."

#### Podpolkovnik Rasputin də döyüdü...

Yanvarın 25-i Neftçalalılar da şəhidlərimizə yas saxlayırdılar. Həmin günün hadisələri haqqında **Fərman Hüseynovun** dediklərindən: "Yanvar ayının 25-də saat 18-də sərhəd qoşunları komandiri, podpolkovnik **Rasputinlə** rayon Xalq Cəbhəsi nümayəndələrinin görüşünü təşkil etmişdi ki, rayonda meydan sulayan hərbiçilərlə Neftçala sakinləri arasında əmin-amanlığı təmin edək. Heç on dəqiqa keçməmişdi ki, çöldə güllə yağış kimi yağıdı. Rasputin aşağı əyilməyi məsləhət bildi. On nəfər içəri giriib silahların qundağı ilə bizi döyməyə başladılar. Rasputin eti-

raz əlaməti olaraq qabağa keçib onlara nəsə demək istədi. "Sat-qın" deyib onu da döydülər. Hansı məqsədləsə hamimizi çölə çıxardılar. Haradansa atılan güllənin hədəfi mən oldum. Yaralandım. Yoldaşlarımı işa ... götürüb apardılar..."

**Ağahüseynov Nurəddin Aslan oğlu** 1951-ci ildə anadan olub. Yanvarın 25-də öz maşını ilə işdən qayıdanda yolda öldürülüb. Evinlidir, üç uşaq atasıdır. Nurəddinin ölümü haqqında iki şəhadətnamə çıxarılib. Birinci şəhadətnamədə göstərilir ki, o, öz əcəli ilə ölüb. Qayınatası Əlağa kişinin dediyinə görə, ikinci şəhadətnamə, yəni əzizinin həqiqətən də öldürülüyüünü sübut edən bir parça kağızı çox çətinliklə almaq mümkün olmuş, böyük çək-çevirdən sonra kiminsə "saqqalı" altından keçmişdir.

Fərdi təqaüdçü **Əli İbrahimovun** dediklərindən: "Uzun illər müəllim işləmişəm. Övladlarımıza tariximizin qanlı səhifələrin dən çox danışmışam. Həmişə müharibədən bəhs edən filmlərə baxanda yaşadığımız o ağır günlər gözlərimin önündən keçir. Bir filmdə faşist ordusunun uşaq oyuncularını necə təpiklədiyini nümayiş etdirirdilər... Heç ağlıma gəlməzdi ki, mənim də evimə soxularlar. Evə qayıdanda gördüm ki, qapı sindirilib, içəridə hər şey alt-üst edilib, qiymətlə nə varsa hamisini aparıblar. Nəvələrimin oyuncaları da ayaq altında idi. Neftçalada çox evlərə belə basqınlar edilib. Heç olmasa komissiya, ziyalılarımızdan ibarət rayonumuza nümayəndələr gəlsin, bütün bu hadisələrə münasibətlərini bildirsinlər, həbs edilən on altı nəfərin nədə ittiham olunduqlarını bizə də desinlər."

Durduqları yerdə güllələnənlər, döyünlərlər...

Heç yerdə bu cür qəddarlıqla qarşılaşmamışam...

**Həmzə Mədətovun** dediklərindən: "Böyük Vətən müharibəsinin iştirakçısıyam. Berline qədər uzun bir döyüş yolu keçmişəm. Ancaq heç yerdə bu cür qəddarlıqla qarşılaşmamışam. Müharibədə adamlar insaflı idi. Əlini qaldırana, uşaqa, qadına güllə atmazdılardı. Bunlar isə... Odur, qonşunun 14 yaşlı uşağıını balkondan baxdığı yerdə vurublar..."

**Əvəz Ahiyev, Cavanşir Əlibəyov, Rəşid Ələkbərov** da dinc dayandıqları yerdə yaralanıblar...

Mahmudu döyə-döyə qabırğasını sindirdilər...

Yanvarın 23-də təxminən saat 18<sup>30</sup>-da Respublika klinik

xəstəxanasına hərbiçilər tərəfindən vəhşicəsinə döyülmüş 35 yaşlı sürücü **Mahmud Yaqub oğlu Musayev** gətirilmişdir. Döyülmə və onun nəticələri o qədər ağır olmuşdur ki, xəstə hətta səhərisi gün də çətinliklə danişirdi. Onu "operasiya" etmiş cərrahın dediklərindən: "Mahmudun davranışının nədənsə hərbçilərin xoşuna gəlməmiş və əsgərlər, zabit də başda olmaqla onu döyməyə başlamış, sonra da masqaraya qoyaraq qorxutmaq məqsədilə yan-yörəsini atəş tutmuşlar. Maşın deşik-deşik olmuş, güllələrdən biri isə təkərin diskinə dəyib geri qayıtmış və əsgərlərdən kiməsə dəymışdır. Bu işgəncə verənləri daha da açıqlandırmışdır. Onlar Mahmudun döyüldüyü vaxt iki dəfə huşunu itirməsinə, ürək bulanmasına, tənəffüzünün çətinləşməsinə də məhəl qoymaşılar. Yalnız üç saatdan sonra yerli hərbi hissənin bir neçə qulluqçusu Mahmudu evinə aparmış, sonra da bura gəlməsinə kömək etmişlər, çünki o, təkbaşına hərəkət etmək iqtidarından deyildi. Döyülmənin ağırlığı tibbi yardımın gecikdirilməsindən daha da kəskinləşmişdir. Onun başında və bədənində möhkəm döyülə izləri aydın görünür, bir qabırğası sınmışdır, beyin silkələnməsi əlamətləri var."

Öz evinin həyatında işləyərkən yaralandı...

Martin 1-də, saat 15 radələrində, şəhidlərin "qırxına" bir gün qalmış, hərbi hissələrdən birində qulluq edən kiçik serjant V.Sedan əlindəki avtomatdan təsadüfən atəş açmış və Mirbaşır rayonunun Səhlaabad kəndinin sakini 24 yaşı N.Əsədovu həyətyanı sahədə işləyərkən yaralamışdır.

Güllələnən asayış keşikçiləri...

**İlqar Yusif oğlu Əbilhəsənov** Yasamal Rayon Milis şöbəsində milis kiçik serjantı idi. Həmin o dəhşətli hadisələrə o da biganə qala bilmədi. Evə yenice gəlməşdi. Tezə də iş yerinə qayıtmaga cəhd etdi. Həyəcan içinde öz maşının idarə edirdi. Bir-dən ələ eləyən hərbiçinin işarəsi ilə əyləci basdı. Elə cibindən sənədlərini çıxarırdı ki, arxadan yaxınlaşan iki əsgər avtomatdan atəş açdilar...

Mərkəzi xəstəxanada əvvəl şam işığında, sonra qəzet yandırmaqla 5 saat davam edən cərrahiyə əməliyyatı bir nəticə vermədi...

Səbəyel Rayon Milis şöbəsinin milis kiçik serjantı, 1960-ci

il təvəllüdü Telman Malik oğlu Bağırov dörd bacının bir qardaşıydı... "Dostluq" kinoteatrının yaxınlığında qəfil gülləyə tuş gəldi...

Cəmi 22 gün sonra düyaya gələn qızı, atasıyla "Şəhidlər Xiyabani"nda görüşdü...

**Valeriy Zakiroviç Boqdanovla Ağanəzər Araz oğlu İsrayılov** cinayət-axtarış bölməsində xidmət edirdilər, hadisə yerinə də bir gedərdilər. Valeriy əslən Gəncədən, Ağanəzər Şamaxıdan idi. Saat 7<sup>15</sup>-də tapşırıqla kimya şəhərciyinə gedəndə maşınları arxadan atəşə tutuldu. Birinci güllə Ağanəzərin başından dəyib qabaqdan çıxdı. Şüşədən keçən güllələr arxaya çənən Valerin sinəsini yandırdı... Maşın xəstəxanaya çatana qədər ikisi də keçinmişdi...

Həmin maşında olan əməliyyat qrupunun rəhbəri **Oqtay Mirzəyev** ona dəyən güllədən bir qolunu itirdi...

**Ədalət Camalov** Kəlbəcər Rayon Milis Şöbəsinin milis serjantı idi. O faciəli anlarda Bakıdan Gəncədə yaşayan ailəsinin yanına qayıtmadı...

Aşağıda verdiyim – həyatında paltar sərərkən güllələnən üç uşaq anası, 38 yaşlı evdar qadın Fəridə Nəriman qızı Abbasova, evində xörək hazırlayarkən güllələnən 77 yaşlı ağbirçək ana Sürəyya Lətif qızı Babayeva, evində həyat yoldaşının və uşaqlarının yanında güllələnən, 40 yaşlı Şəmsəddin Əbilhəsən oğlu Orucov, ermənilərin Sədərəkə atlığı top atəşindən qətlə yetirilmiş 6 yaşlı Elvin və 4 yaşlı Malik Tofiq oğlu Nəsirov qardaşları haqqındaki məlumatları da, Qulu Kəngərlinin 1992-ci ildə çapdan çıxmış "Qara Yanvar şəhidləri" kitabından götürmüşəm.

**Fəridə Nəriman qızı Abbasova** 1952-ci il fevralın 13-də Bakıda anadan olub. Evdar qadın idi. İki oğlu, bir qızı qalıb.

Yanvarın 19-da axşam saat 24 radələrində həyatdə paltar sərdiyi yerdə yağı gülləsi onun da ürəyini dəlib dayandı. Həkim gələnədək keçindi.

Yanvarın 20-də mərhumu dəfn etmək üçün Nardarana apararkən hərbçilər mane olub. Sonra gizli yollarla aparıb Nardaran qəbiristanlığında dəfn ediblər.

Bu ünvanda yaşamışdır: Bakı şəhəri, 11-ci Giriş küçəsi, 1."

**"Sürəyya Lətif qızı Babayeva** 1913-cü ildə anadan olub.

Biləcəri qəsəbəsində oğlunun yanında yaşayır. Yanvarın 22-də saat 17<sup>35</sup>-də Biləcəri şosesində hərəkət edən hərbi zirehli maşınlardan və tanklardan buradakı binalar atəşə tutulmuş, mətbəxdə xörək hazırlayan 77 yaşlı Sürəyya Babayeva alındığı yaradan yerindəcə həlak olmuşdur. Bina 5 dəqiqədən çox avtomat və pulemyotlardan atəşə tutulmuş, 76-ci mənzildə yaşayış Mürsəl Əsgərov da yaralanmışdır. Mənzillərdə avtomat və pulemyot güllələrinin yeri qalır.

Mərhum İmişlidə dəfn edilib.

Ünvanı: Bakı, Biləcəri qəsəbəsi, Tbilisi şosesi, ev 1 a, mənzil 29."

**"Şəmsəddin Əbilhəsən oğlu Orucov** 1950-ci ildə Sabirabad rayonunun Cavad kəndində anadan olmuşdur. Bakı İdman Malları Fabrikində mühəndis işləyirdi.

Şəmsəddin şəhidlərin dəfn mərasimindən sonra cəmi bir gün yaşadı. Qəlbi günahsız qurbanların ağrısıyla doluydu. Balalarını başına yığıb əyləşmişdi mənzilində. Azərbaycan xalqının kədərinə qoşulub şəhidlər üçün yas saxlayırdı. Özü də şəhid oldu.

Yanvarın 23-də saat 14<sup>10</sup>-da hərbiçilərin mənzillərinə tuşlaşlığı güllələrdən biri də gəlib onu tapdı. Güllə əvvəl həyat yoldaşının əlini zədələyib keçdi, sonra Şəmsəddinin ürəyinə toxunub dayandı. Sakitcə balaları ilə evində oturan, haqsızlıqlara nifrət edən daha bir gəncin ürəyi beləcə dayandı. 6 yaşlı oğlu Cavad, 5 yaşlı qızı Kəmalə çox gözləyəcəklər atalarının yolunu. Gözləyə-gözləyə də ata, ana olacaqlar. O isə gəlməyəcək. Körpələr isə bunu ancaq o vaxt, ata-ana olanda biləcəklər.

Neftçala rayonunun Sovetabad kənd qəbiristanlığında dəfn edilib.

Bu ünvanda yaşamışdır: Bakı, İnqilab küçəsi, 1008-ci kvartal, mənzil 66."

**"6 yaşlı Elvin və 4 yaşlı Malik**

**Tofiq oğlu Nəsirov qardaşları**

Elvin 1984-cü ilin fevralının 11-də, Malik isə 1986-ci ilin fevralının 14-də Şərur rayonunun Sədərək kəndində anadan olmuşdular. Yanvarın 15-dən sonra hər gün ermənilərin hücum ediləcəyi gözlənilirdi. Müdafiə məqsədilə kənd ətrafında 6 post yaradılmışdı: Qırmızı təpə, Təmizləyici, Cin təndiri, Qaraburun,

Qaraağac, Su anbarı.

Yanvarın 19-da Qaraburun postunda növbədə olarkən İdris Məmmədov ermənilər tərəfindən qətlə yetirilir. Elvin və Malikin atası Tofiq Nəsirov İdrisi dəyişməli idi. O posta gələndə İdrisin öldürdüyüünü görür və onu çıynində Koroğlu bulğınadək aparır. Orada mərhumu maşına qoyub evə göndərilərlər. Burada rayon milis şöbəsinin rəisi Allahverdi Həsənov Tofiqə deyir ki, get evə, həm paltarını dəyiş, həm də dincəl. Tofiqin ürəyinə elə bil damıbmış ki, evdə nəsə var.

Tofiq Hüseyn oğlunun dediklərindən:

- Evdə uşaqları və yoldaşımı görməyəndə təəccübləndim. Həyətdə qan ləkələri gördüm. Bu məni qorxuya saldı. Qonşuların öyrəndim ki, uşaqlar yaralanıb. Xəstəxanada həkimlərin gözündən oxudum ki, uşaqlar tələf olub. Elvin xəstəxanaya çatmamış, Malik isə xəstəxanada.

Sədərək kənd qəbiristanlığında dəfn ediliblər.

Baş daşında bu sözlər yazılmışdır. "1990-cı il yanvarın 19-da xain ermənilərin Sədərək kəndinə basqını zamanı top atəşindən şəhid olan körpələrin - Elvin və Malik Nəsirov qardaşlarının xatırasına.

Bakı kondisioner elm-istehsalat birliyinin fəhlə və ziyanları adından."

**"Qızıl Ordu"nın əsgərlərinin sərxoşluğu, soyğunçuluğu, oğurluqları...**

Əhali yas içərisində idi. Hər yerdə şəhidlərə ehsan veriliirdi. Elələri hələ də öz əzizlərini axtarırdılar... Belə bir vaxtda "Qızıl Ordu"nın çıyinlərində rütbə gəzdirdən hərbçiləri sərxoşluğa, soyğunçuluğa, oğurluğa qurşanmışdılar...

"Səhər" qəzetinin 8 mart 1990-cı il tarixdə milis baş leytenantı Mehman Mehmanovun "Asayışı belə qoruyarlar?" məqaləsinə istinad edərək, sizin yalnız üstü açılan, nəinki əskərə, heç insanlığa yaraşmayan hərəkətlərinizdən bir neçəsini sizin yerinizə xəcalət çəkə-çəkə verirəm: Faktlar Respublika Daxili İşlər Nazirliyinin əməliyyat şöbəsindən götürülmüşdür.

Yanvarın 30-da profilaktik tədbirləri həyata keçirərkən M.Hadi küçəsində mülki geyimdə olan mayor N.Konovalov "lül-qəmbər" vəziyyətdə yaxalanmış, onda "Makarov" tipli ta-

pança olduğu aşkar edilmişdir. Mayor haqqında toplanmış materiallar hərbi komendaturaya göndərilmişdir.

Yanvarın 22-də Gədəbəydən gəlmiş 56-36 AQF nömrəli maşından gecə yarısı 1,5 ton kartof oğurlanmışdır. Həmin vaxt şəhər sakinləri qorxusundan heç evinin pəncərəsindən bayırbaşa bilmirdilər. Onda qalmış ki, 1,5 ton kartofu oğurlamağa cürət edələr. Bu hərbçilərin ilk oğurluğuğudur.

Yanvarın 25-də hərbi qulluqçular dəniz vağzalında ərzaq saxlanan anbarın və "Xəzər" restoranının qapısını sindiraraq videoaparatura və ərzaq məhsullarını oğurlamışlar. Yenə həmin gün hərbçilər Bakı Dəniz limanının xidmət otağından "BK-1500" markali kondisioner və 2 telefon aparatı oğurlamışlar.

Yanvarın 22-dən 28-nə qədər olan dövr ərzində hərbçilər Bakıxanov küçəsi ilə Cabbarlı küçəsinin kəsişdiyi ərazidəki Pionerlər sarayının studiyasından maqnitofon oğurlamışlar.

Fevralın 15-də gecə yarısı Sovet küçəsi ilə Şors küçəsinin kəsişdiyi yerdə meyvə-tərəvəz dükəninin şüşəsini sindirib içəri giren hərbçilər oradan konserv oğurlamışlar.

Fevralın 20-də Füzuli rayonunun Cəmilli kəndinin yaxınlığında, "Qarabağ" kolxozunun fermasında yoxlama adı altında hərbçilər V.Kərimovun və T.Hümbətovanın evinə girmiş, 870 manat pul və zinət şeyləri oğurlamışlar.

Fevralın 26-da aeroport yolunda hərbi qulluqçular 33-06 AQB nömrəli taksini saxlamış və avtomatın qundağı ilə sürücü A.Həsənovun başından vuraraq ondan 120 manat pul almışlar.

Martın 3-də saat 22 radələrində Lenin prospektində hərbçilər L.Sotnik və A.Kurqanov sərxis vəziyyətdə E.Dadaşovadan 500 manat pul almışlar.

Martın 4-də Naximov küçəsindəki 18 nömrəli mağazadan və Zığ şosesində yerləşən mənzildən oğurluq edərkən sıravi V.Pospelov və serjant A.Pesçanski yaxalanmışdır.

**Qatilin biri getdi, yerinə biri gəldi...**

Fevralın 19-da şəhərin hərbi komendantı, Azərbaycan xalqının düşmənlərindən biri, qatil general-leytenant Vladimir Dubinyak düz bir ay günahsız insanları qırdırıb, "şil-küt" etdiridikdən sonra, onu başqa yerə göndərdilər. Onun yerinə yeni bir qatil - general-leytenant B.K.Smisllov gəldi. Qatilin biri başqası

ilə əvəz olundu. Xalqı qırdırınların biri aradan çıxdı. O qatılın ölçüyəgəlməz cinayətlərinin izini "ört-basdır" etmək üçün yerinə başqa qatil göndərdilər...

İlk dəfn olunan şəhidlərimizin "qırxi"ni martın 1-də də, 2-də də keçirmək olardı. Məsləhət bilinmişdi və sonra da razılığa gəlinmişdi ki, lazımı işləri görüb qurtarmaq və camaatin təhlükəsizliyini təmin etməyə hazır olmaq üçün martın 2-si (cümə günü) "qırxi" mərasimini keçirməyə daha münasibdir... Həm də o gün törədilmiş bu qanlı faciənin əsl səbəbkəri Qorbaçovun ad gününə təsadüf edirdi (Martın 2-də onun 59 yaşı tamam olurdu). Mən də dostum Tahirov Ağasəflə "Şəhidlər xiyabani"na getmişdik. Saat 12-yə qalmış orada idik. Bir neçə saat dayansaq da, insan kütləsindən şəhidlərin məzarlarına yaxın düşə bilmədik. **İlahi**, burada nə qədər insan var idi. Mən ömrümüzdə bu qədər insan yiğini görməmişdim.

Səhər tezdən axşama qədər yüz minlərlə insanın ziyarətə gəldiyi mərasimdə İctimai Dəfn Komissiyasının xalqa vaxtaşırı çatdırıldığı müraciətdə deyildi:

"Bu gün biz şəhidlərimizin "qırxi" gününü qeyd etmək üçün matəm mərasimina toplaşmışıq!"

Azərbaycan xalqı öz nakam balalarının, oğul və qızlarının "qırxi" gününü fövqəladə vəziyyətin hökm sürdüyü, hərbçilərin əhatəsində, döyük vertolyotlarının ucuş-nəzarət gurultusu altında, snayperlərin hədəfində qeyd edir...

Bələ bir mürəkkəb vəziyyət, gözlərinin acı yaşlarını qəlbinə axıtmağı bacaran xalqımızdan öz nəcibliyini və ucalığını qorumağı, səbirli və təmkinli olmayı tələb edir!

Mənim millətim müdrikdir! Mənim xalqım arısfıdır! O, bir işarədən mətləbi başa düşəndir!

Bu gün biz şəhidlərimizin bütün respublikada keçirilən "qırxi" mərasimini elə aparmalıq ki, Azərbaycan xalqının tarixi ənənələrinə, dini adətlərinə, millətimizin ucalığına və şəhidlərimizin məğrur ruhlarına layiq olaq. Bunu bizdən tarixi məsuliyyətimiz, ibrətamız taleyimiz, milli ləyaqətimiz tələb edir...

Biz bir daha yada salmağı özümüzə borc bilirik ki, verdiyimiz qurbanların sayı, burada dəfn olunanlardan qat-qat çoxdur. Heç şübhə yoxdur ki, gec-tez həqiqət tam aydınlaşdırı-

lacaq, haqq-ədalət öz yerini tutacaq, Qanlı Yanvar faciəsini tövərənlər öz cəzasını alacaqdır."

Oradan qayıdır, üç nəfər çay içmək üçün Nərimanov prospektindəki "Şüşəli bazar"ın arxasındaki çayxanaya girdik. Bizi çay gətirən dedi ki, şəhidlərin "qırxi"nə görə bu gün çay pulsuzdur, ehsandır. Bununla demək istəyirəm ki, insanlar sanki öz əzizlərini itirmişdilər...

Martın 11-də, Kinostudiyanın binasında televiziyyada (video) bu dəhşətli hadisələr zamanı çəkilmiş filmə baxdıq. Dedilər ki, həmin dəhşətli hadisələrin birbaşa çəkilişini aparanlardan biri də Seyyidağa Mövsümlü olmuşdur. Təxminən 20-25 gün bundan əvvəl bu film Moskvada Ali Sovetin sessiyasının iştirakçılarına göstərilib. Mən ömründə belə bir dəhşətli çəkilişə baxmamışdım. İndiyo kimi gördüğüm müharibədən bəhs edən kinalarda vuranlar da, vurulanlar da əsasən aktyorlar olduğu halda, burada real vəziyyət – Sovet ordusu ilə – əliyalın Azərbaycan xalqı vuruşur. Bu ordunun vəhşi hərəkətləri olduğu kimi ekrannda canlanır. Burada Qorbaçovun şəklinin, partiya biletlərinin necə yandırıldığını göstəirlər, orduya faşist ordusu adı verirlər. Qolu kəsilən kim, gözü çıxarılan kim... İki saatə qədər davam edən bu dəhşətli çəkilişə insan ağlaya-ağlaya baxır. Operatorlarımız çox çətin bir şəraitdə, gülə yağışı altında bu filmi çəkiblər. Orada bizi dedilər ki, gələcəkdə bu materialların əsasında iki-üç seriyalı film çəkiləcək.

Yanvarın 29-da dostum Ələyi Məmmədin oğlu, kirvəsi olduğum **Emilin** yanına – Semaşko adına xəstəxanaya getmişdim. Emil də bud nahiyyəsində aldığı gülə yarasından buraya gətirilmişdi. İkinci mərtəbəyə qalxıb, dəhlizdə tibb işçilərindən onun hansı palatada yatdığını öyrənmək istədim, onlar mənim suallımı cavab verdilər:

- "Harasından gülə dəyib?"

Dedim ayaqlarından.

"Burada başından gülə dəyənlər yatrır. Ayağından gülə dəyənlər o tərəfdə yatrırlar."

**İlahi!** Nə dəhşətli xəbər idi, bu xəbər. Palatalardan çıxan-çıxan ağlayırdı. Qatillər haradan gəldi vurmuşdular. Başından, qarnından, ayağından...

Emil aldığı bu güllə yarasından ikinci qrup əlil oldu...

Martin 22-də, Novruz bayramında, işlədiyim kollektivin adından İdrisov Samitlə Travmatologiya və Ortopediya İnstitutunun klinikasında yatan, əziz adamlarımız saydığımız yaralılara baş çəkməyə getmişdik. İnstitutun poliklinikasında bizə dedilər ki, hadisələrdə buraya 27 yaralı gətirilib. İndi onlardan iki palatada yatan dörd xəstə qalıb. Qalanları evə yazılıb. Bizim ilk səhbət etdiyimiz yaralı, 1962-ci il təvəllüdü **Şixnəbiyev Şafəddin** oldu. "Salyan kazarması"nda ayağının bud hissəsindən yaralanıb. "Operasiya" olunub. Qusardandır. Bakıda bir bacısı ilə kirayədə yaşayır. Atası və anası vəfat ediblər. Bacıları və bir qardaşı var. Bakıda xalası yaşayır.

İkinci yaralı 1966-ci il təvəllüdü **Qədirov Talib Əlişah oğlu**dur. Əslən Şamaxının kəndindəndir. Sol ayağından dizdən aşağı güllə yarası alıb. Həmin yerdən də "operasiya" olunub. Bizim yaxınlığımızda (Ayna Sultanovanın heykəlinin yaxınlığında) olur. Metronun "Gənclik" stansiyasının yaxınlığında yaralanıb.

Üçüncü yaralı **Həzrətquliyev Kamil Tanrıverdi oğludur**. Sol ayağından yaralanıb. Dizindən "operasiya" olunub. Əslən Ermənistən SSR-dəndir. Birinci mikrorayonda yaralanıb.

Dördüncü yaralını Semaşko adına xəstəxanadan təzəcə gətirmişdilər. Bu 22 yaşı **Qədimov Arif Əlağa oğlu** idi.

Bu dörd yaralının hər biri ilə ayrı-ayrılıqla səhbət etdi, bayramlarını təbrik etdi, tezliklə sağlamalarını arzuladıq.

Bizimlə səhbətdə Çingiz həkim dedi ki, bu qanlı hadisələrdə xəstəxanalar yaralılarla doldurulmuşdu, təkcə "Leçkomissiya"dan (Bakıda maddi cəhətdən varlı vəzifəlilərin və onların ailələrinin yatdıqları xəstəxana) başqa. Bir nəfər də olsun ora yaralı qoymayıblar. Bütün ağırlıqlar bu biri xəstəxanaların üzərinə düşüb. Görünür onların özləri də, adamları da istəməyib ki, bu qanlı yaralıları görüb, ürəkləri bulansınlar...

22 fevral 1991-ci il tarixdə dostum, yazıçı-jurnalist Nəriman Həsənəliyevin iş yerinə – Azərbaycan Sovet Ensiklopediyasına getmişdim. Yanvar faciasında Nəriman müəllimin bacısı oğlu da şəhid olub. Dedi ki, **Babayev Rəhim Vaqif oğlu**, 35-ci məzar... Nəriman müəllimin dostu, ixtisasca memar olan Piroqlan müəllim Rəhimin ölümüne şer yazıb. Nəriman müəllim də həmin şeri

göndərib bacısına – Rəhimin anasına. Bacısından gələn məktubda yazılıb ki, nə olar, bir dəfə Piroqlanı da götürüb bizə gələydi. Axi o sənin bacın oğluna şer yazıb... O, məktubu bir az oxuyandan sonra göz yaşı ona ardını oxumağa imkan vermedi. Bir az keçmiş Piroqlan müəllim özü zəng elədi. Nəriman müəllim bacısından gələn məktubu telefonda ona oxumağa başladı. O, ikinci dəfə yenə də kövrəlib məktubu axıra kimi oxuya bilmədi.

Nəriman müəllimin belə kövrək, ürəyişmişəq olmasını ilk dəfə idi ki, hiss edirdim.

"Dözməyib Vətənin ağır gününə"...

Ağabəy özünə qəsd etdi...

21 may 1991-ci il tarixdə yenə də Nəriman müəllimin yanına getmişdim. Otağında başından-ayağınadək qara geyinmiş bir qadın oturmuşdu. Salamlaşandan sonra, Nəriman müəllim onu mənə təqdim edib, Ağabəyin anasıdır, Ofelya xanımıdır, dedi. Bu tanışlıqdan sonra, dərdli ana hönkür-höñkür ağlayaraq, Ağabəyin boy-buxunundan, işlərindən, onları belə qoyub getməsindən danişirdi. Biz nə desək də, o sakitləşmirdi. Oğlunu "Şəhidlər xiyabanı"nda dəfə etmədiklorına heyfəslənirdi. Ofelya xanım əlində tutduğu – Ağabəyin ölümündən əvvəl öz xətti ilə, qırmızı qələmlə yazıb qoysuğu:

"Bağışlayın, əzizlərim.

Azərbaycanın azadlığı uğrunda

Mübarizə aparmağa gücüm

və iradəm çatmadı.

Yaşasın Azad

AZƏRBAYCAN!

Ağabəy"

yazısının bir nüsxəsini mənə verdi. Gedəndə də, hər ikimizə – mayın 27-də Ağabəyin ilidir, gələrsiniz, saat 4-də (16-da) "qəbirüstü"nə gediləcək, dedi.

Bir az keçmiş Ofelya xanımın həyat yoldaşı, Ağabəyin atası Oqtay müəllim də gəldi. Onunla da görüşüb, tanış olduq. Nə qədər təsəlli versək də, yenə də ata qəlbini ovundura bilmirdik. Evlərini dəyişiblər, daha doğrusu köhnə evlərini satıb, Əzizbəyov 27-də ev alıblar. Ağabəydən başqa bir oğlanları da var.

Ofelya xanım da, Oqtay müəllim də Ağabəyin qəbrinin üstünün ürəkləri istəyən kimi düzəldilmədiyindən danışdilar. Adını bilə-bilə çəkmədiyim, Ruhani İdarəsinin sədr müavinlərindən biri, Oqtay müəllimin qəlbini dəyib, deyib ki, Ağabəy şəhid sayılır. Şəriətə görə özünü öldürmək düzgün hal sayılmır. Oqtay müəllim də qayıdır həmin adama deyib ki, Fərizə öz həyat yolunda ölümünə görə özünü öldürüb şəhid sayılırsa, xalqının yolunda özünü öldürən Ağabəy niyə şəhid sayılmasın.

Mən nə deyə bilərəm? Ancaq Ağabəyin bir az əvvəl verdiyim, ölümündən əvvəl öz xətti ilə yazdığını "əlboyda" kağız parçasını və unudulmaz şairimiz Bəxtiyar Vahabzadənin "Şəhidlər" poemasının (Bakı - 1990) 40-ci səhifəsində Ağabəyə həsr etdiyi aşağıdakı misraları oxuyub bir qədər düşünməliyik...

"... Dözməyib Vətənin ağır gününə,  
Sən Vətən naminə özünə qıydın.  
Oğul, arxaya yox, sən baxıb öna  
Elə Vətən üçün yaşamalıydın!"

Bu sətirləri yazandan 9 ilə yaxın bir müddət keçəndən sonra – Azərbaycan Respublikasının prezidentinin 17 yanvar 2000-ci il tarixli fərmanı ilə 137 nəfərə "20 yanvar şəhidi" fəxri adının verilməsi haqqındaki siyahıda 118-ci şəhidin Ağabəy Oqtay oğlu Novruzbəylinin olduğunu görüb, ürəyim sanki "yerinə" gəldi...

Bizə üz vermiş bu qanlı faciə ilə əlaqədar olaraq, ürək ağrısı ilə öz sözlərini deyənlərdən bir neçəsini verirəm: Qardaş Gürcüstandan, Gürcüstan SSR Dövlət Plan Komitəsi yanında İqtisadiyyat və Planlaşdırma İnstitutunun direktoru, iqtisad elmləri doktoru, professor, SSRİ xalq deputati **Valerian Sergeyeviç Advardze** "Sovet Gürcüstani" qəzetində yazımışdır: "Bakıya SSRİ Ali Sovetinin qərarı ilə – Azərbaycan Respublikasının suverenliyini tapdalamamaqla – özü də SSRİ Konstitusiyası pozulmaqla qoşun yeridilməsi, əsgərlərin (əgər onlara əsgər demək mümkünsə) əli ilə qan tökülməsi əleyhinə olmuşam və olmaqdadayam. Bunların hamısı Tbilisidəki 9 aprel hadisələrinin davamıdır. Mənə belə gəlir ki, Bakıya qoşun yeritmək barədə qərar qəbul edilənədək ölkənin siyasi rəhbərliyinin şəhərdəki vəziyyətdən xəbəri olmamışdır. Bu nə rəhbərlikdir ki, ölkədəki vəziyyətdən xəbəri yoxdur. Xəbəri olsayıdı, hər iki respublikanın Xalq

Cəbhələrinin rəhbərləri ilə görüşərdi, bir stol arxasında əyləşib dərd-sərlərinə qulaq asardı. Daha belə yox, sovet əsgəri sovet adamını öldürür, qanına qəltən edir. Bu harada görünüb, hansı məramnamədə yazılıb? Xaricdə bir hadisə baş verdikdə, bir adam öldürüldükdə biz tələm-tələsik bağırrırıq. Özü də həqiqətin, insanpərvərliyin adı ilə! Özümüz isə törətdiyimiz faciəni gizlədir, ört-basdır etməyə çalışırıq. Necə ki, Tbilisinin 9 aprel faciəsini ilk günlərdən ictimaiyyətdən gizlətdik. Günahsız adamlar qırınlərən ölkəmizdə yalan ayaq tutub gəzirdi, mərkəzi mətbuat və informasiya vasitələri həqiqəti xalqa ayri güzgüdə çatdırırırdı, necə ki, indi Bakı faciəsinə minbir alabəzək don geydirirlər. Bəsdir, xalq yarımqıq həqiqətdən bezmiş, cana doymuşdur!"

Gürcü qardaşımız böyük cəsarət edib, həqiqəti yazmışdı. Məsələnin mahiyyətini, öz düşmənlərini xalq yaxşı tanışa da, qorxa-qorxa deyirdilər ki, günahkarlar gec-tez öz cəzalarına çatacaqlar. Vəzifəlilərimiz də, vəzifəsi olmayanlarımız da bu qanlı cinayətləri törədən qatillərin adlarını adbaad çəkməyə qorxurdular. Vəzifəlilərimiz ona görə qorxurdular ki, vəzifələrini, yayda sərin, qışda isti kabinetlərini itirə bilərdilər. Vəzifəsi olmayanlar da bu "vəzifəlilərdən" qorxurdular ki, onların əli ilə həbsxanaya düşə bilərdilər... Cənki, əvvəller də buna oxşar hadisələr olmuşdur. Birbaşa deməyə qorxurdular ki, bu qanlı qırığının başında duranlar filankəslərdir, icraçıları da filankəslər... Onlar laydivar kimi oğullarımızı qara torpağa tapşıranda da deməyə qorxdular ki, Sizi düşmən gülləsi yerə sərdi, namərdən tankı üstünüzdən keçdi...

Sizdən bu cür vəhşilikləri gözləməyən Qazax şair qardaşımız **Oljas Öməroviç Süleymanov** dedi: "Fərqliyədə hər tərəfdən əhatə olunan əsgərlər üzlərinə tüpürülməsinə və təhqirlərə səbrələ dözmüş, amma heç havaya da atəş açmamışdır. Kişinyovda qadınlar parada gedən tankların yoluñ üstünə uzanmışdır, tanklar geriyə çəkilmişdi. Naxçıvanda camaat sərhəd çəpərlərini uçurmuşdu, amma bir dənə də atəş səsi eşidilməmişdi. Ona görə də adamlar inanmışdır ki, ordu silahsız camaatin üstünə yeriməz."

Bəli, adamlar hələ də orduya olan inamlarını itirməmişdilər. Deyirdilər "Armiya i narod yedini." Onlar bilmirdilər ki,

xalqın düzeltdiyi silah xalqa tərəf çevrilə bilər. Deyirdilər dağılışmayın, biz çoxuq, yarib keçə bilməzlər bu insan selini ... ... Onlar elə bilirdilər ki, insan selini insan yarib keçməz, vəhşi, quzğun yarib keçər... Yardı da, keçdi də...

Sovet İttifaqı qəhrəmanı, Volqoqradın fəxri vətəndaşı, istefada olan podpolkovnik, 1942-ci ildən Sov.İKP üzvü, mühəribə əlili 67 yaşlı **Baladadaş Rzayevin** "Şəhidlər xiyabanı"nda hönkürtü ilə dediklərindən: "Mən Moskvada yaşayırdım. Yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törədilmiş cinayətdən sonra başa düşdüm ki, daha Moskvada yaşaya bilərəm. Mən müharibədə kəşfiyyatçı olmuşam, ən qaynar nöqtələrdə fəaliyyət göstərmışəm, ancaq heç vaxt bu qədər həyəcanlanmamışam. Bağı hadisələri bəşər qarşısında cinayətdir. Bəşər hələ belə cinayət görməyib. Bunu heç faşizmin törətdiyi vəhşiliklər də müqayisə etmək olmaz. Mən bütün həyatımı həsr etdiyim partiya ilə Moskvada vidalaşdım..."

Bir baxın görün! Podpolkovnik rütbəsi olan təcrübəli bir hərbçi də sizin "iç üzünüüzü" indi tanıyıb.

Görün, şair **Məmməd Araz (Məmməd İnfil oğlu İbrahimov)** o dəhşətli gecəni necə təsvir edir: "Küçədəki qiyamətin dəhşətli hay-harayın səsinə balaca nəvəm durub qaçıdı yanına, dizlərimi qucaqlayıb ağladı, - dədə-dedi, mühəribə başlanıb.

Haqqıa güllə tuşlayana, kim olur-olsun, lənət, min lənət. O günlər Bakıda olan hərbi nazir general Yazov çox guman ki, hardansa bu "mənzərəni" seyr edirdi. Qırmızı qoşunların dinc əhali üzərində "tarixi qələbəsini" alqışlayırdı. Adamları şıl-küt eləyib növbəti "qələbə üçün" harasa tələsən qoşunlarının "şücatını" yəqin nə ilə mükafatlandırmaq barədə düşünürdü. Bu "qələbə onu bəlkə də marşal rütbəsinə xeyli yaxınlaşdıracaq..."

Bəli, şair irəlini çox yaxşı görmüşdü. 1990-ci ilin aprelinin axırlarında M.S.Qorbaçovun fərmanı ilə D.T.Yazov ordu generalı rütbəsindən Sovet İttifaqı Marşalı rütbəsinə "yüksəldi." Necə deyərlər, "çəkdiyi zəhməti" yerdə qalmadı, "əməyi" layiqincə qiymətləndirildi...

Yazıcı, professor, millət anası **Əzizə Məmməd qızı Cəfərzadə** şəhid məzarlarının üzərinə əyildi, ağ saçlarını yolub tökdü, dediyi ağalarla özünü də yandırıb tökdü, gələnləri də:

Kərbəlada gül ağlar,  
Gül ağlar, bülbül ağlar.  
Belə oğul itirən  
Tökər başa kül, ağlar

Eləmi canım gedər,  
Dərd gələr, canım gedər.  
Ürəkdən yaralandım  
Gözümüzdən qanım gedər.

Taxtın qurmağa gəldim,  
Halın sormaşa gəldim,  
Yaraların hardadır?  
Məlhəm olmağa gəldim.

Çiçəklər hala gəldi,  
Arılar bala gəldi,  
Nə günah eyləmişdim  
Başına bəla gəldi?!


Ay qardaş, gözüm qardaş,  
Ağzımda sözüm qardaş,  
Sən düşdүүн torpağı  
Qurbanam özüm, qardaş!

Toxum səpili qaldı,  
Bostan əkili qaldı,  
Hara qoyub gedirsən?  
Tifil tökülü qaldı.

Bulandı göz yuvası,  
Ağızdı söz yuvası,  
Hər kim yuva dağıdır,  
Dağılsın öz yuvası.

Bu ağılardan, yuva qədri bilməyən yuva dağıdanların heç birinin xəbəri olmadı... Xəbərləri və imkanları olsayıdı, o ağı deyən ananı da qanına-qəltən edərdilər. Minbacı ananı qanına qəltən edən kimi... Çünkü, onlar bilmirlər ki, ağı demək nədir. Onlar belə faciələrdə, hətta doğma övladlarını itirəndə belə canlarına əziyyət vermirlər. Qadınları, hətta yaşılları belə (neçəsini mən gözlərimlə görmüşəm) bir balaca ağlayan kimi, tez güzgü-nün qabağına keçib, üzünün ifadəsinin, bər-bəzəyinin pozulub-pozulmamasını yoxlayır. Kişi ləri də, qadınları ilə birlikdə spirtli içki içib, sərxoş vəziyyətdə oxumaqla və bir-birlərinə şit zarafatlar etməklə dərdi özlərindən uzaqlaşdırırlar...


Xain cəlladlar ölkə daxilində və xaricdən göndərilən yardımçıların qabağına da sədd çəkmişdilər... Ankaradakı Azərbaycan Milli Mərkəzinin rəhbərlərindən biri olan doktor Məhəmməd Kəngərlinin verdiyi məlumatə görə, Türkiyənin "Qızılıy" (Qırmızı aypara) Cəmiyyəti Bakıya göndərmək üçün 15 ton dava-dərman, 6 min nəfər üçün xəstəxana paltarı yüklənmiş təy-



Sıra ilə qazılmış qəbirlər «sahiblərini» gözləyir...




Şəhidlər torpağa tapşırılır... Analar isə müsibətin ağırlığına tab gətirə bilmirlər...



Dağda çıskın olurmu?  
Duman-çıskın olurmu?

Ağla, gözlerimiz, ağla,  
Bundan pis gün olurmu?



Əzizim, ela getdik,  
Qarışdıq selə getdik.

Tükənməz çörək alıb,  
Qayıtmaz yola getdik...




Əzizim, yan durubdur,  
Sal gəlib, yan durubdur.

Burda ölen cavanlar,  
Aləmi yandırıbdır...



Ayaqlarımız yalın idi,  
Tikanlarımız qalm idi.

Heç ölmək istəmirdik,  
Cəlladlarımız zahm idi...



Şəhidləri görüb, dəhşətə gələn şahid...



Şəhidlik «zirvəsində» əbədi yuxuya getmiş gözəl...




Soruşan olmadı, bilən olmadı,  
Görəsən nə imiş günahım mənim?...



Qansızlar, cansız «Zaporojets»in də «canını» aldılar...  
Maşının sahibi, 31 yaşlı rəssam Nazim Məmmədəli oğlu  
Ələkbərov, başı, döş qəfəsi bərk əzilmiş halda birtəhər əzik-üzük  
olmuş maşınınandan çölə çıxa bildi...



Pusquda dayanıb, «şığımağa» hazırlaşan  
«Qızıl ordu»nun hərb maşını...



Gəl, birlikdə ağlayaq, qərənfil!...

yarının Bakıya uçmasına Sovet səfirliyi "viza" verməmişdir. Bizi lər də belə bir çoxıslənən məsəl var: "Ağanın malı gedər, muzdurun qarnı ağriyar"...

Danişirdilar ki, önlərin sayını gizlətmək üçün meyitlərdən gəmi ilə aparıb dənizə və içərisindəki hansıa adaya tökmüsünüz. Sizin bu vəhşiliyinə Elman Gədiklinin 23 yanvarda yazdığı və 2 mart 1990-ci il tarixdə "Azərbaycan" qəzetində dərc edilmiş "Kapitan, mən sənə inanıram"...məqaləsinə oxuyandan sonra adamda heç bir şək-şübə qalmayırlar.

O dəhşətli gecə Xəzər də ağlayırdı. Dənizçilər həyəcanla "Sabit Orucov" gəmisindən dünyaya bildirdilər ki, qoşunlar suveren Azərbaycana hücum etmişlər, küçələr, meydançalar meyitlərlə doludur, adamları şil-küt eləyirlər. Xahiş edirik, Azərbaycan xalqına kömək əlinizi uzadin.

Yanvarın 21-də saat 20<sup>30</sup>-da Bakı buxtasında xalqı dəniz tərəfdən hücumdan qoruyan gəmilərdən biri xəbər tutur ki, iki hərbi gəmi nəisə aparır... Tez onların qabağını kəsmək istəyirlər. Lakin hərbçilər düz onların üstünə sürərək, heç bir xəbərdarlıq etmədən gəmini atəşə tutub, sıradan çıxarmışlar. Ondan başqa da bir neçə gəmini deşik-deşik edib, aradan çıxıblar... İndinin özündə də öz əzizinin nə ölüsünü, nə də dirisini tapmayanlar var...

Siz ağaç qırmamısınız, quş vurmamısınız ki, onları örtbasdır edəsiniz!... Siz günahsız insan qırmısınız... O insanları ki, onların arxasında milyonlarla şahid dayanır. Siz o qədər şahidin əlindən hara qaça bilərsiniz?... Xalqın, özü də günahsız xalqın ahu-nalsından çox uzağa gedə bilməyacəksiniz.

Bəli, şair Eldar İbrahim demişkən, sanki dünya tərsinə fırlanırdı. İxtiyar yaşılı qoca da, ağbirçək qadın da, körpəsinə süd verən ana da, kor əlil də, "təcili yardım" maşinində işləyən həkim də, asayış keşikçisi də qanlarına qəltan edildilər. İçərilərində azərbaycanlılardan başqa ruslar, yəhudilər, tatarlar, ləzgilər də var idi. Onlar müxtəlif peşə sahibləri idilər. İçərilərində fəhləsi, qaçqını, sürücüsü, yanğınsöndürəni, milis işçisi, təqaüdçüsü, həkimi, müəllimi, alimi, şagirdi, tələbəsi də var idi.

Kimləri vurub yera sərmədiniz. Maşınla evinə, iş yerinə, gecə növbəsinə gedəni, piyada səki ilə gedəni, avtomat telefonla

zəng etmək istəyəni, vurdularınızı qucağına alıb xəstəxanaya çatdırmaq istəyənləri, həyatında işləyəni, evində-eşiyində oturanları, balkonlarında durub sizin vəhşiliklərinizə "tamaşa" edənləri...

O dəhşətli günlərdə sizin namərd hərəkətlərinizi də gördüm, çıxardığınız qorxunc, ətürpədən səslərinizi də eşitdim. Hərəkətləriniz də, çıxardığınız cürbəcür səslər də bizim filmlərdə gördüyüümüz faşistlərin hərəkətlərinə, səslərinə oxşayırdı. Bütün bunlardan sonra məndə belə bir inam yarandı ki, İkinci Dünya müharibəsində bizim faşist hesab etdiklərimizə siz nə qədər oxşayırsınız. O Xatin kəndini, neçə-neçə kəndləri dinc əhalisi ilə birlikdə yandıran da (təkcə Belorusiyada 186 kənd sakinləri ilə birlikdə yandırılıb) sizinkimilər olub. Niyo də inanmayım? ... Onda törətdiiniz vəhşiliklərinizi faşistlərin boynuna yixdiniz, indi də orduda ikiillik qulluq edən xalqın balalarının... Xalq, ölü, yaralı sahibləri bilmədi ki, qisasını qırıb aradan çıxan cəlladlardan alsin, yoxsa onların yerlərinə qoyduqları boyunu-bükük günahsız əsgərlərdən...

Bunu bütün xalq danişdı ki, belə bir dəhşətli dinc insan qırğınlarını törədənlər gəldikləri yerlərə yola salındılar... Deməli, siz dinc insanları qıran xüsusi dəstələr saxlayırsınız. Lazım gələndə bu dəstələrlə-cəlladlarla – vəhşilərlə qırğınlar törədirsiniz. Bizdən əvvəl siz belə qırğınlardan Əfqanistanda, Qazaxistanda, Sumqayıtda, Gürcüstanda törətmüşdiniz. Onların hamisindən cəza əvəzinə mükafat almışdınız. İndi də törətdiiniz növbəti qırğınınızda ən yüksək vəhşiliklərinizi nümayiş etdirdiniz...

Onu da qeyd edirlər ki, Bakıya 35 minlik qoşun yeritməkdənə, həmin vaxt Bakıda olan daxili qoşunların 11,5 minlik əsgərindən, Müdafiə Nazirliyinə tabe olan Bakı qarnizonunun hərbi hissələrindən və hava hücumundan müdafiə qüvvələrindən istifadə etmək olardı...

Görün, nələr etdiniz?... Dediklərimin bir neçəsini bir də təkrar edirəm:

Qətlə yetirdiinizin 2 nəfərini tanınmaz hala qoymuşdunuz. 6 nəfəri ağır hərbi maşınlarının tirtilləri altına saldınız, 4 nəfəri süngüylə öldürdünüz, 7 nəfəri mənzilində güllələdiniz, 2 nəfərin nəfəsini döyə-döyə kəsdiniz, 1 nəfəri dəyənəklə öldürdünüz. 155

uşağı atadan, 4-nü də anadan yetim qoydunuz.

26 yaşlı Zahidin beşaylı körpəsini yetim qoydunuz...

Milis işçisi Telman Bağırovu qatlə yetirməklə, 22 gün sonra dünyaya gələn qızını atasız qoydunuz...

27 yaşlı gənc Fəridə anaya öz körpəsi baxa-baxa 6 güllə yarası vurdunuz...

9 yaşlı Güneli atasız qoydunuz...

13 yaşlı Nərgizi "soldurdunuz"...

Məktəblilərdən: 13 yaşlı İlqarı güllə ilə vurub sinəsini, qarınını deşik-deşik elədiniz...

15 yaşlı Qəlbinuru küçədə gedərkən güllə ilə vurub yerə sərdiniz...

16 yaşlı Vera Lvovnanı öz evində qatlə yetirdiniz...

Larisanı atasının yanında öldürdünüz, atasının da başına rezin dəyənəklə zərbələr vurdunuz...

Üç uşaq anası, 38 yaşlı evdar qadın Fəridə ananı həyatında paltar sədiyi yerdə, həyat yoldaşının və uşaqlarının yanında 40 yaşlı Şəmsəddini evində oturduğu yerdə, 77 yaşlı ağbirçək Sürəyya nənəni evində xörək hazırladığı vaxt güllələyib qatlə yetirdiniz...

Ananız, nənəniz yerində olan 59 yaşlı ağbirçək Minbacı ananı evinin yanında güllələyib ağır yaraladınız...

Fərizə öldürdüyünüz əri İlhamdan bir gün çox yaşadı... Yanvarın 21-də səhər özünə qəsd elədi... Ata və ana olmaq şərəfi onlara qismət olmadı...

46 yaşlı Oleq Yusupovu baş vermiş yanğını söndürməyə gedərkən vurub qatlə yetirdiniz...

Valideynlərini görməyə getmək istəyən Teymuru güllələyib qatlə yetirdiniz...

Bakıdan-Sumqayıta iş yerlərinə gedən üç alimimizi qatlə yetirməklə həm üç ailəni başsız qoydunuz, həm də elmimizə öz iyrənc zərbələrinizi vurdunuz...

Dəfn etməyə Yusifin bircə sağ qolu tapıldı...

Evlərin divarlarından tuta-tuta yeriyən kor rus Borisi evinin yaxınlığında güllə ilə vurub öldürdünüz...

Sizin gülləniz 22 yaşlı nişanlı Yaşarı ayaqsız qoydu.

Milis işçisi Oqtay Mirzəyev sizin güllənizdən bir qolunu

itirdi...

Barmağındakı bir nişan üzüyündən ötəri Əbülfəzi döyə-döyə öldürdünüz, üzüyünü də barmağıqarşıq kəsib götürdünüz...

Mirşamili döyə-döyə qabırğasını və ayağını sindirdiniz.

Ağahüseyni döyə-döyə qabırğalarını, dişlərini sindirib, başını, böyrəklərini, ayaqlarını zədələyəndən sonra, mənzilinə girib evdə yataqda yatan xəstə, ağbirçək anasının gözləri baxa -baxa əlinizə keçən qiymətli nə varsa ciblərinizə doldurub aradan çıxdınız...

Uzun illər müəllim işləmiş, təqaüdçü Əli müəllimin evinin qapısını sindirib, içəri keçməklə evdə olan qiymətli nə varsa həmisini götürüb apardınız...

Sizin bu iyrənc hərəkətlərinizə Ağabəy dözməyib özünə qəsd etdi, ata-anasını gözüyaşlı qoyub getdi...

Sizin havadarlıq etdiyiniz ermənilər də yaratdığınız bu qarşılıqlardan dərhal istifadə edərək 6 yaşlı Elvini və 4 yaşlı Maliki qatlə yetirməklə bir elə-obaya dağ çəkdilər...

Bir az əvvəldə demişdim ki, bu qanlı faciənin baş vermasının təşkilatçılıq və başçılıq edən Qorbaçov olmuşdur. Gələcəkdə bu kitabı oxuyan hər bir kəs, onun kimliyini və nəçiliyini başqa mənbələrdən axtarmasın deyə, "Azerbaijan Sovet Ensiklopediyası"nın onuncu-sonuncu cildinin (Bakı – 1987-ci il) sonunda, "əlavələr"də onun haqqında verilmiş məqaləni olduğu kimi vərirəm:

"Qorbaçov Mixail Sergeyeviç (d.2.3.1931, Stavropol ölkəsi, Krasnoqvardeysk rayonunun Privolnoye kəndi) – sovet, partiya və dövlət, beynəlxalq kommunist və fəhlə hərəkatı xadimi, Sov. İKP MK-nin Baş katibi (1985, mart). SSRİ Müdafiə Şurasının sədri, 1952-ci ildən Sov.İKP üzvü, Moskva Dövlət Universitetinin hüquq fakültəsini (1955) və Stavropol Kənd Təsərrüfatı İnstitutunu (1967) bitirmişdir. Əmək fəaliyyətinə 15 yaşından başlamış, MTS-də mexanizator işləmişdir (2006-ci ildə Moskva-da çapdan çıxmış "Böyük Ensiklopediya"da onun kombaynçı işləməsi göstərilib). 1955-ci ildən komsomol və partiya işində çalışmışdır. Stavropol şəhər komsomol komitəsinin birinci katibi, ölkə komsomol komitəsinin şöbə müdürü, ikinci, birinci katibi, 1962-ci ildən Stavropol ərazi-istehsal kolxoz-sovxoza

idarəsinin partiya təşkilatçısı, ölkə partiya komitəsi partiya orqanları şöbəsinin müdürü, 1966-68-ci illərdə Stavropol şəhər partiya komitəsinin birinci katibi, 1968-70-ci illərdə Stavropol ölkə partiya komitəsinin ikinci, 1970-ci ilin aprelindən birinci katibi olmuşdur. 1971-ci ildən Sov. İKP MK üzvüdür. 1978-85-ci illərdə Sov. İKP MK katibi idi. 1979-cu ildən Sov. İKP MK Siyasi Bürosu üzvlüyüne namizəd olmuş, 1980-ci ildən Siyasi Büro üzvüdür. SSRİ Ali Sovetinin (8 -11-ci çağırış) deputatı, SSRİ Ali Soveti Rəyasət Heyətinin üzvüdür (1985-ci ilin iyulundan).

M.S.Qorbaçov Kommunist partiyası və Sovet dövlətinin görkəmli xadimidir. O, partiyanın tapşırıldığı bütün məsul vəzifələrdə böyük səy, təşəbbüskarlıq və fədakarlıq göstərmişdir.

M.S.Qorbaçov biliyini, zəngin təcrübəsini və təşkilatçılıq bacarığını daxili və xarici siyaset sahəsində partiyanın baş xəttinin işlənib hazırlanmasına və həyata keçirilməsinə sərf edir, Leninin böyük işinə, sovet xalqının, sülhün və sosializmin mənafeyinə sədaqətlə xidmət edir. M.S.Qorbaçov ölkənin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə və hərtərəfli beynəlxalq təhlükəsizlik sistemi yaradılmasına yönəldilən və Sov. İKP-nin 27-ci qurultayında bəyənilmiş strateji xəttin işlənib hazırlanmasının təşəbbüsçüsüdür.

Üç dəfə Lenin ordeni (üstündən 19 il keçəndən sonra – 2006-ci ildə Moskvada çapdan çıxmış "Böyük Ensiklopediya"nin 13-cü cildində Qorbaçovun 2 Lenin ordeninin olması bildirilir), Oktyabr İnqilabı, Qırmızı Əmək Bayrağı, "Şərəf nişanı" ordenləri və medalları ilə təltif olunmuşdur."

İndiki və gələcək nəsillərdən bu sətirləri oxuyan hər bir kəs Qorbaçovun tərcüməyi-halı ilə etdiyi əməllerin arasındakı bu uyğunsuzluğunu görüb dəhşətə gələcəklər. Əlindən tutub sənə əlifba öyrədənə, iki ixtisas üzrə ali təhsil verənə, adı mexanizatorluqdan (kombaynçılıqdan) dövlət başçısına dək, komsomol və partiya işçisindən partiyanın baş katibinə dək pillə-pillə yüksələn, döşənə ordenlər və medallar taxan bir hökumətə, onun inandırığın çoxmilyonluq vətəndaşına dönük çıxasan... Necə ola bilər ki, sözə səni layiq olmadığın bu mərtəbəyə pillə-pillə çatdırın hökumətə sadıq olasan, əməlində isə bir qurd olub onu içəridən

yeysən... Deyirəm, əgər belə bir möcüzə baş versəydi, Sovet hökuməti sənə verdiklərinin hamisini geri alsayıdı, sənədə birə Privolnoye kəndinin çobanhığı qalardı.

"Ensiklopediyamız"da bu tərcüməyi-halını verəndən sonra, tələm-tələsik sənə yaraşmayan elə bir "xasiyyətnamə" veriblər ki... Guya sən, "biliyini, zəngin təcrübəni, təşkilatçılıq bacarığını partiyanın baş xəttinin işlənib hazırlanmasına sərf edirsən, Leninin böyük işinə, sovet xalqının, sülhün və sosializmin mənafeyinə sədaqətlə xidmət edirsən..."

Onu da deyim ki, həmin dövrda Ensiklopediyanın bu cildinin baş redaktoru da, redaksiya heyətinin 24 və redaksiya şurasının 32 üzvünün böyük əksəriyyəti də akademik, akademiyanın müxbir üzvü, elmlər doktoru və ya professor olublar...

2006-ci ildə Moskvada çapdan çıxmış "Böyük Ensiklopediya"da Qorbaçov haqqında verilmiş məqalədən götürdüyüm bəzi məlumatları onun tərcüməyi-halına əlavə edirəm:

1990-ci ildə Nobel mükafatı alıb.

1985-ci ilin mart ayından -1991-ci ilin avqust ayına kimi Sov.İKP MK-nin Baş katibi olub.

1991-ci ilin avqust ayının 19-da Sov. İKP MK-nin Baş katibinin səlahiyyətlərinin dayandırılması və partiyadan çıxması haqqında bəyanat verib.

1990-ci ildə SSRİ Xalq deputatlarının qurultayında ölkə tarixində ilk dəfə olaraq SSRİ -nin Prezidenti seçilib.

1990-91-ci illərdə SSRİ -nin Prezidenti olub.

1991-ci ilin dekabr ayının 25-də SSRİ-nin Prezidenti vəzifə səlahiyyətlərinin dayandırılması haqqında bəyanat verib.

1996-ci ildə Rusiya Federasiyasının Prezidenti seçilmək üçün namizədliyini irəli sürsə də, seçkilərdə uduzub.

Bu misilsiz vəhşiliklərdən xəbər tutan müsəlman qoşularımızdan və qardaşlarımızdan – İran parlamentinin üzvlərinin açıq məktubunda Qorbaçovdan Sovet İttifaqında yaşayan müsəlmanlarla rəhimli rəftar etməsini tələb edirdilər.

İran İslam Respublikasının Ali Dini rəhbəri, Ayətullahul-üzma Seyyid Əli Hüseyn Xamenei buyurmuşdu ki, baş verən hadisələrin əsas səbəbləri heç də milli və dini zəmin deyildir. 70 ildən bəri Şimali Azərbaycanda yaşayan müsəlman qardaşları-

mızın özüne, dininə qayıtması, şübhəsiz ruslara xoş gələ bilməz.

İran İslam inqilabının lideri, 10 il (1979-1989) Ölkənin dini rəhbəri olmuş Həzrət İmam Xomeyni (1902-1989) dünyasını dəyişməyib, bu dəhşətli günlərdək yaşasayıdı, bəlkə də biz belə təklənməyəcəkdik... O, bu hadisələrdən bir az əvvəl, **peyğəmbərlərə və imamlara** xas olan bir **İlahi** vergisi ilə hadisələri sanki əvvəlcədən görüb deyirdi: Qorbaçov "yenidənqurma" adı altında ölkədə hərc-mərclik yaradıb, SSRİ-ni dağıdacaq, insanları bir-birinə qarşı qoyub qırğınlar töredəcək... İmamın dediyi kimi də oldu...

Həzrət İmam Xomeyni 1988-ci ilin dekabrında, Dünyanın böyük və qüdrətli bir dövlətinin – SSRİ-nin dağılacağı haqqında, həmin dövrdə Sov. İKP MK-nin Baş katibi, SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri, SSRİ Müdafiə Şurasının sədri kimi ölkənin ən ali rəhbər vəzifələrini əlində cəmləşdirmiş Qorbaçova xəbərdarlıq və nəsihət məktubu yazıb göndərmişdi. Məktubda kommunistlərin ateistliyinə bir daha işarə vuraraq, onların Qərb materializminə ümid bəsləməkdənsə, **Allaha**, məzhəbə üz çəvirməyi məsləhət bilərək yaziirdi: "... Əgər siz indi sosializmin və kommunizmin iqtisadi kor düyünlərini Qərb kapitalizminə siğünmaqla həll etmək istəyirsinizsə, öz cəmiyyətinizin dərdlərindən heç birinə əlac etməmiş olacaqsınız, üstəlik başqları gəlib sizin səhvərinizi düzəltməli olacaqlar.

... Kommunizmə ilk zərbəni Çin rəhbəri endirdi və siz ikinci, göründüyü kimi son zərbəni endirdiniz. Bu gün dünyada artıq kommunizm adlı bir şey qalmamışdır.

... Bundan sonra kommunizmi dünyanın siyasi-tarixi müzeylərində axtarmaq lazımlı galəcəkdir.

... Sizin ölkənizin əsl problemi mülkiyyət, iqtisadiyyat və azadlıq deyildir. Sizin probleminiz **Allaha** həqiqi etiqadın olmamasıdır. Bu problem Qərbi də çıxılmaz vəziyyətə salmış, ya-xud da salacaqdır.

... Sözümüz sonunda bildirməliyəm ki, İran İslam Respublikası İslam dünyasının ən böyük və ən qüdrətli mənbəyi kimi sizin quruluşun etiqad boşluğununu asanlıqla təmin edə bilər. Bununla belə bizim dövlətimiz keçmişdə olduğu kimi mehriban qonşuluq və qarşılıqlı əlaqələrə inanır və ona ehtiram edir."

Yuxarıda İmam Xomeyninin məktubundan verdiyim

"...Bundan sonra kommunizmi dünyanın siyasi-tarixi müzeylərində axtarmaq lazımlı galəcəkdir" tarixi fikrinin üzərində bir qədər dayanmaq istəyirəm.

Bəli, İmamın yazdığı kimi, dünyanın ikinci qüdrətli bir dövləti sayılan Sovetlər İttifaqının başçıları olmuş Mixail İvanoviç Kalinindən (19.11.1875-3.6.1946) və İosif Vissarionoviç Stalin-dən (21.12.1879-5.3.1953) sonra hökumətin dayaqları "laxlamağa" başlamışdı. Bu hökumətə ilk ağır zərbəni İ.V.Stalindən sonra hakimiyyəti dərhal əlinə keçirən (1953-64-cü illərdə) Nikita Sergeyeviç Xruşşov vurmuşdu. N.S.Xruşşovdan sonra hakimiyyətə gələnlər də (təkcə qısa müddətdə hakimiyyətdə olmuş Yuri Vladimiroviç Andropovdan başqa) dövləti əllərində saxlaya bilmədilər. Nəhayət M.S.Qorbaçovun "hakimiyyətində" hökumətin üzərində dayandığı "sütunlar" vurulan ağır zərbələrə tab gətirməyib birdəfəlik yixildi...

M.I.Kalinindən 14 il sonra SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri olmuş L.I.Brejnev (L.I.Brejnev 1964-82-ci illərdə Sov.İKP MK-nin baş katibi, 1960-64-cü və 1977-82-ci illərdə SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri olmuşdur) haqqında "Tarix" qəzetinin 27 iyul 1991-ci il tarixli sayında yazılıb: "Sədaqətli leninçi" Leonid İliç Brejnevin ölümündən sonra, özünün beş "qanuni" Qızıl Ulduzdan başqa onun bağ evində hamısı təmiz qızıldan qutunun içində səliqəylə yigilmiş dəha 34 Qızıl Ulduz-13 Sosialist Əməyi Qəhrəmanı Ulduzu və 21 Sovet İttifaqı Qəhrəmanı Ulduzu aşkar edildi..."

Bu o İmam Xomeyni idi ki, Onun həmişə arxalandığı **Qadir Allah və Onun** sadıq bəndələri olmuşdur. Özünü həmişə vicdanlı və xalqın xidmətçisi hesab edən İmam deyərdi: "Əgər mənə "xidmətçi" desələr, "rəhbər" deyilməsindən daha yaxşıdır. Əsas məsələ rəhbərlik yox, xidmətçi olmaqdır. İslam bizi xidmət etməyə vəzifəli etmişdir. Mən İran xalqı ilə qardaşam və özümü onların xidmətçisi, əsgəri hesab edirəm. İslama yalnız bir şey hökm edir, o da qanundur. **Peyğəmbər** zamanında da qanun hökm edirdi, **Peyğəmbər** isə qanun icraçısı idi".

Özlərinin xalqın hakimi və xalqdan üstün hesab edən dövlət başçılarına deyərdi: " Dövlət (başçıları) azlıqda olan, millətin

xidmətində olmalı olan bir qrupdur. Bunlar dərk etmirlər ki, dövlət millətə hakim yox, millətin xidmətçisi olmalıdır".

Bu o İmam idi ki, xalqının yolunda getdiyi üç xarici ölkədən 15 ilə yaxın bir müddətdən sonra sürgündən vətəninə qayıdanda, onu Tehran təyyarə meydanında 10 milyon insan qarşılıdı və onu təyyarə meydanından şəhərə gətirən maşının kapotunun üstüne uzanmaqla gəncələr öz bədənləri ilə İmamlarını qorudular.

Bu o İmam idi ki, 10 il İran kimi zəngin və böyük bir ölkənin dini rəhbəri oldu, ancaq onun yaşamağa mənzili olmadı, Tehranın ucqarında iki kiçik iç-içə otaqlı bir mənzildə kıranyaşın qaldı.

Onun ürək xəstəliyinə tutulması xəbərini eşidəndə, neçələri məktub yazıb, xəstəxananın binası qarşısında duraraq öz ürəklərini İmamlarına hədiyyə vermek istədiklərini bildirmişdilər.

Bir baxın, Ondan qalan şəxsi əmlakın siyahısına: *Quran*, dini maarifə aid bir neçə kitab, canamaz, əmmamə, ruhani paltarı, təsbeh, eynək...

Bu o İmam idi ki, Onun ölüm xəbərini eşidəndə, neçə milyonluq imamsevənlər əllərini başlarına cirparaq ağlayır, huşlarıını itirib yerə yixilirdilər. Onlar bütün gecəni də İmamlarının yanında keçirdilər, sonra da meyit namazı qılıb, "Behişt-Zəhra"dakı son mənzilinə yola saldılar...

Bu dediklərimiz Tehranda olmuşdu. Bundan heç bir il keçməmiş, Bakıda bizi qırdırın, qanımıza qəltan elətdirən "başçıımız" Qorbaçovun şəklini, onun rəhbərlik etdiyi partiyannın biletlerini yandırdılar...

Dünyanın əksər dövlətlərinin tanınmış adamları İmam Xomeyni haqqında öz ürək sözlərini deyiblər. Onlardan biri – rus şairi İqor Lyapin deyib: "Bir vaxt mən İran barəsində yazılmış bir sira əsərləri oxudum ki, görüm bu məmələkətdə nələr baş verir. Dua etdim və *Allaha* yalvardım, nə olar ki, İmam Xomeyni kimi bir nəfəri də rus xalqı üçün göndərsin ki, xalqa iman təlqin etsin. Dəyərləri bərpa etsin, xalqi birləşdirə bilsin."

Qanlı yanvar faciəsi baş verən dövrə, SSRİ xalq deputati olmuş Sabir Müzəffərov faciədən dərhal sonra, Qorbaçovun yanına getmişdir. Baş katib, Ali Sovet sədri deputati beş dəqiqə qəbul etmişdir. Bu beş dəqiqəlik sohbəti deputat ümumiləşdirib

deyib: İmzaladığı fərmanın nəticəsində baş vermiş bu böyük-lükə faciəyə görə o nəinki peşimançılıq, heç təəssüf hissi belə keçirmədi. O hətta SSRİ Ali Sovetinin üçüncü sessiyasının açılışında onun günahı üzündən həlak olan günahsız insanların xatirəsini sükutla yad edilməsini belə istəmirdi. O deputat Tofiq İsmayılovun təkidi ilə istər-istəməz deputatların ayağa qalxması ilə əsəblərini heç cürə gizlədə bilmədən ayağa durmali oldu.

Belə də olmalı idi. İnsan bir işi bilərəkdən tutanda o heç vaxt tutduğu işə peşman olmur. Bu iş də qabaqcadan düşünülmüş, planlaşdırılmış bir iş idi...

Qorbaçov şəhidlərin ölümündən 40 gün keçəndən sonra – martın 1-də verdiyi müsahibələrinin birində başsağlığı kimi bir şey vermişdi. Özü də sessiyada yox, xəlvəti bir yerdə: "Fürsətdən istifadə edib, həlak olanların qohumlarına və yaxın adamlarına o yanvar günlərində dərdə-bələyaya məruz qalanların hamisəna bir daha təsəlli vermək istəyirəm."

Əvvəla, başsağlığını xalqa verərlər, jurnalistə yox. İkincisi də, 40 gündən sonra verilmiş belə başsağlığını Azərbaycan xalqı qəbul etməz.

1991-ci ilin yanvarın 19-da, axşam televiziya ilə Qorbaçov şəhidlərin ilinin tamamında Azərbaycan xalqına "başsağlığı" vermək istədi. Bir il bundan əvvəl, bu qədər insani qanına qəltan etdirən bir qatilin vermək istədiyi bu saxta "başsağlığını" hansı Azərbaycan vətəndaşı qəbul edərdi... Xalq düşməninin başsağlığını qəbul etməz...

Həmin vaxtdan 7 ay keçəndən sonra – 1991-ci ilin avqustun 19-da səhər tezdən iş yerinə gəlib çatanda eşitdim ki, Qorbaçovu prezidentlikdən çıxarıblar. Bir az keçəndən sonra, eşitdiyimi radio və televiziya ilə də xəbər verdilər. Bu xəbərə eşidən-eşidən sevinirdi. Yadına gətirdim, 38 il bundan əvvəl, mənim də 13 yaşım olunda Stalinin ölümünə böyüklü-kiçikli hamının ağlamasını... İndi isə onun əksinə idi...

Həmin gün Sabirabada getdim. Gedəndə də, qayıdanda da yolboyu, avtobusda da adamlar tanıdı-tanımadı bir-birilərini təbrik edib, "bayramın mübarək" deyirdilər.

Avqustun 21-də də axşam xəbər verdilər ki, Qorbaçovu ailəsi ilə birlikdə 72 saat qapalı şəraitdə saxladıqdan sonra

buraxıblar...

Bir az əvvəldə, deputat Sabir Müzəffərovun dediyi, Qorbaçovun imzaladığı fermanın nəticəsində baş vermiş bu böyük-lükə faciəyə görə nəinki peşimançılıq, heç təəssüf hissi belə keçirmədiyini deməsi yadına olmuş bir hadisəni saldı: Sirklərin birində qəzəblənmiş şir təlimçinin üzərinə atılıraq, onu ölümcül yaralayır. Təlimçinin bu ağır yaranan öldüyünü hiss edən şirin vəhşi qəlbə yumşalır, onda peşimançılıq hissi yaranır, o qəfəsə çəkilərək nə verilən qidaya, nə də ki, insanlara heç bir maraq göstərməyib, hərəkətsiz qalır. Bundan sonra onu zooparka köçürürlər. Burada da onu düşdüyü tərkidünyalıqdən ayırib əyləndirmək istəyirlər. Lakin o yenə də dərin ümidsizliyə qapılaraq, nəhayət bir gün, sanki, insan kimi törətdiyi cinayətdən peşiman olub günahını yumaq üçün, öz günahkar pəncəsindən yapışaraq, onu ölenə qədər amansızcasına çeynəyərək özü-özünü öldürür...

Bu vəhşi heyvan, bu da insan...

20 yanvar müsibətlərindən bir neçə gün əvvəl – yanvarın 13-15-də də Bakıda nəticəsi ağır faciə ilə bitən kütləvi talanlar baş vermişdi. Nəticədə 56 adam öldürilmiş, 112 adam isə bədən xəsarəti almışdır.

Bu iki yanvar qırğınlarından özünə bir nəticə çıxarmayan Qorbaçov ermənilərə daha da havadarlıq edərək, Azərbaycanın tərkib hissəsi olan Dağlıq Qarabağı və əlavə olaraq 7 rayonunu (1992-ci ildə Laçın, 1993-cü ildə isə Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıł, Qubadlı və Zəngilan rayonlarını) işğal etdirib, dündəyada oxşarı olmayan Xocalı faciəsini törətdirdi, Azərbaycanın hər bir bölgəsində yeni qəbiristanlıqların salınmasının səbəbkəri oldu. Mən bu sətirləri yazanda 15-16 il idi ki, torpaqlarımız hələ də işğal altında qalırdı...

İşgaldən əvvəl ermənilərin törətdikləri, o dövrün mətbuat səhifələrindən götürdüyüm ("Odlar yurdu" qəzeti, iyul 1991-ci il, № 14), insanları dəhşətə gətirən vəhşiliklərdən birini verirəm:

"21 iyul 1991-ci il tarixdə ermənilər Laçın rayonunun yaylaqlarında İmişli rayonundan gələn maldarlara hücum etmişlər. Nəticədə İmişli rayonundan olan 11 nəfər çoban vəhşicəsinə öldürilmiş, 2 nəfər komada yandırılmış, onlarca adam yaralanmışdır. Erməni vəhşiləri 15000 (on beş min) baş qoyun sü-

rüsünü özləri ilə aparmışlar."

1992-ci ilin fevralının 25-dən 26-na keçən gecədə ermənilər rus qoşunlarının köməyi ilə Xocalı əhalisini vəhşicəsinə qırmiş, yaralamış və əsir götürmüşlər. Südəmər körpədən tutmuş aq-saqqala kimi, qız-gəlinləndən tutmuş ağbirçək anaya kimi...

"Hürriyət" qəzətinin 22 fevral 1995-ci il tarixində yazılıb: "Xocalı soyqırımı barədə dəqiqləşdirilmiş son məlumat belədir: 613 nəfər həlak olmuş, 1275 nəfər əsir düşmüşdür. Bu da faktdır ki, bu dəhşətli əməliyyatda 366-ci rus alayı iştirak edib. Zabit və praporşıklardən 49 nəfəri erməni olan alaydan əslində başqa hərəkət gözləmək də olmazdı.

Təsadüfi deyil ki, MDB silahlı qüvvələrinin baş komandanı marşal Şapoşnikov demişdi: "366-ci alay" Qarabağda nə qədər lazımdırsa, o qədər də qalacaq."

Aşağıdakı, insanları dəhşətə gətirən rəqəmləri "Azərbaycan Tarixi Atlası"ndan (Bakı - 2007) götürmüştəm:

Azərbaycanın Ermənistən tərəfindən işğal olunmuş əraziləri ..... 20 faiz

Təcavüzün qurbanları (1993-cü il)

Həlak olmuşdur..... 20000 nəfər

Əlil olmuşdur..... 50000 nəfər

Azərbaycanda qaçqın və məcburi köçkünlər (1993-cü il)

Ermənistəndən qaçqınlar..... 250 000

Azərbaycanın işğal olunmuş ərazilərindən məcburi köçkünlər..... 760 000

Cəmi ..... 1010 000

Ermənistənin Azərbaycana qarşı təcavüzü zamanı həyata keçirilmiş dağıntılar (1993-cü il)

Yaşayış məntəqələri..... 890

Evlər ..... 150 000

İctimai binalar..... 7000

Məktəblər..... 693

Uşaq bağçaları..... 855

Tibb müəssisələri..... 695

Kitabxanalar..... 927

Alban kilsələri..... 44

Məscidlər ..... 9

Tarixi saraylar, abidələr və muzeylər.....	473
Muzey eksponatları.....	40000
Sənaye və kənd təsərrüfatı müəssisələri.....	6000
Avtomobil yolları.....	800 km
Körpülər .....	160
Su kommunikasiyaları.....	2300 km
Qaz kommunikasiyaları.....	2000 km
Elektrik xətləri.....	15000 km
Meşələr .....	280000 ha
Kənd təsərrüfatı üçün yararlı torpaqlar	1000000 ha
İrriqasiya sistemləri.....	1200 km
Bütün dağıntılar 60 milyarddan çox ABŞ dolları həcmində qiyamətləndirilir.	

Azərbaycan xalqının başına gətirilən bu dəhşətli müsibətlərdən biri də, günahsız insanların itkin düşərək, indiyə kimi erməni əsir və girovluğunda saxlanılmalarıdır. Aşağıdakı dəhşət doğuran məlumatları "Ayna" qəzetiinin 3 mart 1995-ci il tarixli sayında verilmiş "5000 azərbaycanlı erməni əsirliyindədir" məqaləsində götürmüşəm:

**"1995-ci il yanvarın 1-nə olan məlumata görə, Qarabağ müharibəsində əsir düşənlərin, girovların və itkinlərin ümumi siyahısında 5 minə yaxın adamın adı vardır. Onların arasında 316 qadın, 16 yaşından 62 uşaq və 260 qoca var. 4 uşağın dəqiq yeri bəlliidir və bu, Beynəlxalq Qırmızı Xaç tərəfindən qeydiyyata alınıb. Bundan başqa, biz habelə 800 hərbi əsir və girovun harada saxlandığı barədə informasiyaya malikik,"** – deyə hərbi əsirlərin, girovların və itkin düşənlərin işləri üzrə Azərbaycan Dövlət Komissiyasında "Ayna"nın müxbirinə bildirmişlər. **"Bizi məlum olduğuna görə, hazırda 300-ə yaxın azərbaycanlı Ermənistən ərazisində saxlanılır."**

Esmira Orucovanın 2006-ci ildə azərbaycan və ingilis dillərində çapdan çıxmış "Bizi əsirlikdən qurtarın" kitabında da bu acı faktlar təsdiqlənir, 5 minə yaxın Azərbaycan vətəndaşının itkin düşməsi, milliyyətə azərbaycanlı, mesxet türkү, taliş, ləzgi, tat, tatar, rus və ukraynah olan 753 Azərbaycan vətəndaşının erməni əsir və girovluğunda qaldığı və onların saxlandığı yerlər göstərilir.

Kitabın əvvəlində yazılıb: "Bu kitabda haqqında bəhs edilən əsir və girov götürülmüş Azərbaycan vətəndaşlarından:

**21 nəfəri 16 yaşından 35 yaşmadək,**  
**596 nəfəri 17 yaşından 35 yaşmadək,**  
**103 nəfəri 36 yaşından 60 yaşmadək,**  
**33 nəfəri 61 yaşından yuxarıdır.**  
**575 nəfəri hərbçi, 178 nəfəri mülki şəxs olan əsir-girovlarım:**  
**18 nəfəri uşaq, 46 nəfəri isə qadınlardır.**"

21 yaşından üzvü olduğu (21 yaşından partiyanın üzvü olub, 60 yaşında da partiyanın üzvlüyündən çıxıb) və Baş katib vəzifəsinədək pillə-pillə yüksəldiyi kommunist partiyasına, 49 yaşından üzvü olduğu Siyasi büroya, SSRİ Ali Sovetinin deputati və sədri kimi yüksək adlara, vətəndaşı olduğu Sovetlər İttifaqına, bütün sovet xalqına, dünyanın sosializm yolu ilə gedən ölkələrin xalqlarına dönük çıxan Qorbaçovun Azərbaycana və Azərbaycan xalqına vurduğu zərəri, heç, dünyanın 50 milyondan çox insanının qətlində səbəbkar olan, alman-faşist partiyasının lideri, alman-faşist dövlətinin başçısı Adolf Hitler də vurmaşı...

Onun törətdiyi ən dəhşətli cinayətlərindən birincisi, bu böyüklikdə dünyanın iki ən qudrətli dövlətlərindən birini – Sovet hökumətini dağıtması oldu. Əgər Sovet hökuməti dağılmasayıdı, bu faciələrin heç biri baş verməyəcəkdi. Həm də o bu ölçuyəgəlməz cinayətlərinə görə nəinki cəza, əksinə "mükafatlar" aldı... Heç uzağa getməyək, bir 50-60 il bu hadisələrdən əvvəl, birisinin adına düzəldilən: "bunun Sovet hökumətindən xoşu gəlmir" sözə görə onu ya Sibirin, Qazaxıstanın "gedər-gölmez" yerlərinə sürgünə göndərəndlər, ya da ki, elə buralarda "təpəsinə" bir güllə vurub öldürəndlər...

Belələrindən biri, Ağsu rayonunun Pirhəsənli kəndinin sahini, 1938-ci ildə özünün, ailəsinin və el-obasının başı müsibətlər çəkmış, **Peyğəmbər (səlləllahu əleyhi və alihə və səlləm)** nəslindən olan bir el ağsaqqalı, özünün ailəsinin, neçə-neçə imkansızın bir tıkə çörəyini öz halal zəhməti ilə əkib-becərdiyi torpaqdan çıxaran, eldə-obada hamının "Ağa", "Ağa baba" dedikləri, cəddinə, oxuduğu **Quramma - "Ağanın Kitabı haqqı"**, "Ağannı batman Quramı haqqı", "Ağanın oxuduğu Quran haqqı" kimi

andlar içilən, özünün, ailəsinin halal zəhməti və qazancı ilə tikdirdiyi mülkü, becərdiyi torpağı, həyatındakı neçə baş malqarası, atı, öküzü, öküz arabası, kotanı, malası, dənssovuran maşını əlindən alınıb kolxoza verilən Seyyidhəsənov Molla Mirsəttar Ağa Seyyidəli oğlu olmuşdur.

Mirsəttar Ağanın həbs olunmasına səbəb onu gətiriblər ki, o, kənddə tikdirdiyi "Allahın evi" sayılan məscidin sökülbə əvəzində kolxoza taxıl anbarı tikilməsinə razılıq verməyib (1932-ci ildə kolxoçuların ümumi iclasının qərarına əsasən kolxoza taxıl anbarı tıkmək üçün məscid sökülməliydi), ölü həmkəndlilərini müsəlman qanun-qaydası ilə yerdən götürürəmiş, Məhərrəmlik vaxtı camaati başına toplayıb mərsiyyə deyirmiş, Orucluq və Qurban bayramlarının keçirilməsini təşkil edirmiş, şəriət qaydası ilə kəbin kəsirmiş, talax yazırmış...

Bundan başqa, guya Mirsəttar Ağa kolxoçu qadınların, məktəbyaşlı uşaqların savadlanmasına əks təbliğat apararmış, Sovet hakimiyyətinin tədbirlərinə və kolxozonun inkişafına maneçilik törədirmiş...

O dövrə bu deyilənlər Mirsəttar Ağanı həbs etməyə "əsas" verirdi. Digər tərəfdən də artıq kənddə Ağanı qoruyacaq, müdafiə edəcək bir adam qalmamışdı, hamisini "gedər-gəlməzə" göndərmüşdilər.

Mirsəttar Ağa 1938-ci ilin fevral ayının 12-də, Azərbaycan SSR Xalq Daxili İşlər Komissarlığının Kürdəmir rayon şöbəsinin rəisi İsmayılovun verdiyi həbs olunma haqqında orderə əsasən, onu aparmağa gəlmiş, "Ağa, səni hökumət istəyir" və gedəndə də "Ağa, "Qurani" da götür" deyən Rzayevdən icazə alıb, sübh namazını qılandan sonra, tünd yaşıllızlı "Qurani" ilə birlikdə həbs olundu.

Həmin gün şöbənin əməkdaşlarından Məmmədov Mirsəttar Ağanın evində, Bajanov isə üstündə axtarışlar aparıb protokollar yazıblar. Məmmədovun tapdıqları: arayış (2 ədəd), vəsiqə, məhkəmə qərarı, atın uçot kitabı, ərəb dilində məktub (2 ədəd), kolxoçu talonu (12 ədəd), **Quran**, Bajanovunki isə 1 ədəd şərf, 3 ədəd məktub və 120 manat pul olub.

Fevralın 26-da və 27-də şöbənin xüsusi əməliyyat müvəkkili Avanesovun yanında, 1-ci Qaraqaşlı kənd sovetinin sədri, Pir-

həsənli kəndindəki kolxozun sədri və rayon torpaq fondunun otlaqlar üzrə nəzarətçisi (1937-ci ildə 1-ci Qaraqaşlı kənd sovetinin sədri olmuş) ilə Mirsəttar Ağanın üzləşməsi olur (Həmin dövrə üzləşmədə iştirak edənlərin ikisi ÜİK(b)P üzvlüyünə namizəd, üçüncüsi isə üzvü olmuşdur).

1-ci Qaraqaşlı kənd sovetinin sədri: "...1906-ci ildən bu günə kimi Qaraqaşlı Sovetliyinin bütün kəndləri və həmçinin yaxın sovetliklərdən olan Padar, Qaraqoyunlu, Ağsu, Rəhimli sovetliklərdə kəndləri ilə bərabər böyük məşhur ruhani olmaqla kəbin kəsmək, talax yazmaq, ölü götürmək, Məhərrəmlik zamanı camaati başına toplayaraq mərsiyyə demək, Orucluq və Qurban bayramlarını təşkil etmişdir. 1928-ci ildə bir məşhur ruhani molla kimi qulaqlığa salınaraq səsi alınmışdır. Daimi olaraq kolxoço qadınların savadlanmasına, həmçinin məktəbyaşlı uşaqların savadlanmasına əksi təbliğat aparmışdır və necə bir Sovet hakimiyyətinin tədbirlərinə zidd olduğu üçün kolxozon inkişafına maneçilik törətmüşdür."

"...molla deyirdi ki, komsomola girməyin, allahsız olarsınız."

"...o, adamları kolxoza girməməyə, girənləri isə çıxmaya çağırırdı."

Sonra Avanesov kolxoz sədrinə suallar verməyə başladı: Siz Molla Mirsəttar Ağa Seyyidəli oğlunu tanıyırsınız mı? Tanıyırsınızsa onun siyasi keçmişini səciyyələndirin.

**Cavab:** "Molla Mirsəttar Ağa Seyyidəli oğlu bizim kənddə mən anadan olmazdan qabaq yaşayır. O, mükəmməl ruhani təhsilliidir. Bizim və eləcə də qonşu sovetliklərin kəndlərində o, böyük nüfusa malik bir ruhani olmaqla, dini bayramları təşkil edir, kəbin kəsir və nigah bağlayırdı.

Bizim kənddə o, kolxoçular arasında təbliğat aparır ki, onlar qızlarını məktəbə buraxmasınlar.

Fakt: Molla bizim kolxoçulardan Əlisahib Mehralı oğlunu və Nuralı Mirzəli oğlunu öyrətdi ki, onlar qızlarını məktəbə qoymasınlar.

**Avanesov:** Deyin görək Molla Mirsəttar Ağa daha hansı təbliğat işləri aparırdı ki, onun səsi alındı, özü isə "kulak" edildi?

**Cavab:** Mollanın səsi 1928-ci ildə alınmışdı. Sonradan Stalin

Konstitusiyası ilə əlaqədar yenidən bərpa edildi.

...Hazırda üç camışı, bir balalı inəyi və bir dənə də balalı atı var.

1932-ci ildə kolxoçuların ümumi iclasında qərara alınmışdı ki, kənddə taxıl anbarı tikmək üçün məscidi sökmək lazımdır. Mən özüm bu işlə yaxından məşğul olurdum. Molla şəxsən mənə və digər iki nəfərə bildirdi ki, məscidi dağıtmayıñ, Allah sizə qənim olar. Kəndlilər Mollanın nüfuzundan çəkinib məscidin sökülməsində iştirak etmədiłər. Biz isə ona qulaq asmadıq. Molla məscidin iki pəncərə və bir qapısını götürüb müqəddəs bir əşya kimi evinə apardı. Hazırda onlar indi də Mollanın evindədir."

Üçüncü şahid də əvvəlki iki şahidin dediklərini təsdiq etməklə əlavə edib: "Bir fakt göstərmək istəyirəm. 1937-ci ildə mən 1-ci Qaraqaşlı kənd sovetinin sədri idim. O vaxt qanun üzrə Mollanı taxıl, ət, yağ vergisinə cəlb etmişdim. O, şəxsən mənim yanına gəlib xahiş etdi ki, onu bu vergilərdən azad edim. Mən bütün bunların qanuni olduğunu izah etsəm də üstümə acıqlanıb dedi ki, "Bu şeylərlə sənin dövlətin varlanmayacaq, ancaq sən mənim gözümündə pis adam kimi, daha doğrusu bir düşmən kimi qaldın."

Bu üç şahidin üçü də ifadələrində Mirsəttar Ağanın Sovet hakimiyyətinin düşməni olduğunu təsdiqlədikdən sonra, Avanesov özü Mirsəttar Ağaya suallar verməyə başlayır:

**Avanesov:** Siz özünüzün əksinqilabi fəaliyyətiniz, kolxoçular arasında Sovet hakimiyyətinin əleyhinə apardığınız təbliğat, həmçinin qız uşaqlarının məktəbə buraxılmaması üçün apardığınız təbliğat barəsində də danışın.

**Mirsəttar Ağa:** Mən bu ittihamları qəti şəkildə təkzib edirəm və göstərdiyiniz işlərlə heç vaxt məşğul olmamışam.

**Avanesov:** 1932-ci ildə kolxoz iclasının qərarına əsasən məscidi sökmək qərarına gələrkən Siz təbliğat aparmışınız ki, məscid Allah evidir, onu sökmək olmaz. Ona görə də çoxları bu işdən boyun qaçırmışdı və ora gəlməmişdi. Hazırda isə onun qapı-pəncərələrini evinizdə saxlayırsınız ki, gələcəkdə məscidi bərpa edərkən ondan istifadə edəsiniz.

**Mirsəttar Ağa:** Həqiqətən mən məscid dağıdlarkən onun

qapı və iki pəncərəsini götürmüşəm ki, camaat onu yandırmamasın və ya başqa yerə satmasın.

**Avanesov:** ...İştintaqa həmçinin məlumdur ki, Siz əksinqilabi fəaliyyətlə də məşğul olmuşunuz. Özünüzün ruhani təhsilinizdən istifadə edərək daim kolxoçular arasında Sovet hakimiyyətinin əleyhinə təbliğat aparmışınız.

**Mirsəttar Ağa:** Mən bütün bunları qəti surətdə rədd edirəm və bildirirəm ki, Pirhəsənli kəndindən heç kəs bu faktları mənim üzümə deyə bilməz.

**Avanesov:** İşin mahiyyəti barədə daha nə əlavə edə bilərsiniz?

**Mirsəttar Ağa:** Mənim heç bir əlavəm yoxdur və bir daha bildirirəm ki, bunların hamısı yalandır.

Ruhun şad olsun, Mirsəttar Ağa! Bunların hamısının yalan olmasını, Sənin güllələnməyindən 21 il keçəndən sonra – 1959-cu ildə Respublika Ali Məhkəməsinin Kollegiyasında bu işə nəzarət qaydasında baxılarkən Respublika Prokurorluğu öz etirazında da bildirib və 70 ildən sonra bu sətirləri yazanda biz də təsdiqləyirik...

Prokurorluğun etirazında bildirilir: "...Beləliklə, aydın olur ki, Azərbaycan SSR XDİK-nin Kürdəmir rayon şöbəsinin rəisi İsmayılov Kürdəmir rayon sakini M.Seyyidhəsənovun haqqında həqiqətə uyğun olmayan provokasiyon məlumat yazaraq böhtançı şahidlərin ifadələri ilə süni material düzəldərək M.Seyyidhəsənovu ağır bir cinayətdə təqsirləndirərək onu üçlüyün vasitəsi ilə güllələtmışdır..."

Fevralın 26-da başlayıb 28-də qurtaran "cinayət işi"nə, Azərbaycan SSR XDİK- nin "üçlüyü" 1938-ci il 7 mart tarixdə keçirdiyi bir neçə dəqiqəlik qapalı "məhkəmə"sində baxıb belə bir qərar çıxardı :

"Seyyidhəsənov Molla Mirsəttar Ağa Seyyidəli oğlu Sovet hakimiyyəti əleyhinə əksinqilabi təbliğat fəaliyyətinə görə güllələnsin və əmlakı müsadirə olunsun.

**Üçlüyün katibi: (Savçenko)**

"Hökəm"dən 10 gün sonra – martın 17-dən 18-nə keçən gecədə Mirsəttar Ağa güllələndi...

Mirsəttar Ağanı güllələməyə "hazırlayanda" onun yaşı güllə-

lənməyə uyğun gəlmirmiş. O dövrün qanunlarına görə 65 yaşından yuxarı olanları güllələmək olmazmış, Mirsəttar Ağanın yaşı isə həbs olunanda 70-dən çox olub. Ona da "əlac" tapıblar... Anketdə onun təvəllidüün qarşısında yazılmış "85 yaş" sözündə düzəliş apararaq, onu "1888-ci il" eləyiblər. Beləliklə, Mirsəttar Ağanın yaşı 35 il azaldaraq, 50 yaşa-güllənməyə çatdırıblar. Bu "əməliyyat"dan sonra elə alınıb ki, guya Mirsəttar Ağa arvadından 20 yaş kiçik olub, əslində Mirsəttar Ağa arvadından xeyli yaşı olub. Elə onun sonuncu dəfə çəkilmiş şəklinə baxanda da onun yaşılı olduğu hiss olunur.

Müqəddəs Kitabımız Qurani-Kərimin əl-Maidə surəsinin 32-ci və 33-cü ayələrində buyurulur: ... "hər kəs bir kimsəni öldürməmiş və yer üzündə fitnə-fəsad törətməmiş bir şəxsi öldürsə, o, bütün insanları öldürmiş kimi olur."

"Allahına və Peyğəmbərinə qarşı vuruşanların, yer üzündə fitnə-fəsad salmağa çalışanların cəzası ancaq öldürülmək, çarmixa çəkilmək, ya da əl-ayaqlarının çaprazvari (sağ əllər ilə sol ayaqlarını) kəsilməsi, yaxud da yaşadıqları yerdən sürgün olunmalıdır. Bu (cəza) onlar üçün dünyada bir rüsvayılıqdır. Axırətdə isə onları böyük bir əzab gözləyir."

Siz ey 30-cu, ondan əvvəlki və sonrakı illərdə əzizlərini itirənlər, çox da uzağa gedib, günahi Stalində, Bağırovda axtarmaqdansa, əsl günahkarları, düşmənlərinizi elə öz yaxınlarınızda, "qohum-qonşuda", "taniş-bilişinizdə" axtarın...

Stalin nəinki Mirsəttar Ağanı, onun yaşadığı Pirhəsənli kəndini, bəlkə də heç Ağsu rayonunun özünü belə tanımadı...

O ki, qaldı Mircafer Bağırovun bu işlə əlaqəsinə, Bağırov Mirsəttar Ağanı çox yaxşı tanıymış, ona əmioğlu deyirmiş. Mənim bildiyimə görə, onlar bir nəsildəndirlər, Mirbağır Ağa onların dördüncü babaları olubdur.

Əgər Mirsəttar Ağanın üzüna duranlar, onun yaxınları saylanı həmkəndliləri, bir yerdə oturub-durduqları, çörək kəsdikləri o üç böhtançı, namərd şahidlər olmasayıdı, onun həbsinə order verən İsmayılov, onu aparmağa gələn Rzayev, evində və üstündə axtarış aparanlar Məmmədov, Bajanov, "istintaqını" aparan Avanesov, güllənməsinə hökm çıxaran "üçlük", katibi Savçenko və hökmü yerinə yetirən qatillər Mirsəttar Ağanı

haradan tanıyardı? ... Fikir verdinizmi, "istintaqın" gedisində Avanesovun Mirsəttar Ağaya verdiyi sualların hamısı, o üç nəfər böhtançı, namərd şahidlərin bir az əvvəldə verdikləri ifadələrinin bir növ təkrarı idi... Adam dəhşətə gəlir ki, bir 70 il bundan əvvəl bir kəndin hökuməti, bir təsərrüfatın rəhbəri kimlər olublar... Özlərinin şəxsi, iyrənc ədavətlərindən ötəri, Sovet hökumətinin adından istifadə edib, **Peyğəmbər (səlləllahu əleyhi və alihə və səlləm)** nəslinin layiqli davamçisini, bir elin - obanın ağsaqqalını güllələtdiriblər....

70 il bundan əvvəl şəhidlik zirvəsinə qalxan Mirsəttar Ağa haqqında bu qədər geniş yazmaqdə məqsədim onu Qorbaçovla müqayisə etmək idı.

Deyirəm dünyada nə qədər haqsız işlər olub... Üstünə atılan "Sovet hökumətinin əleyhinə əksinqilabi təbliğat aparan" böhtana görə Mirsəttar Ağa güllələndi, Sovet hökumətini dağıdan, onun vətəndaşlarını bir-birinə qarşı qoyub, bu qədər dəhşətli qırğınlar törədən Qorbaçov isə, dünyanın Nobel mükafatını aldı, indi də Rusyanın paytaxtında yeyib-içir, gəzir, özü üçün "yashayır"...

20 yanvar faciəsindən 18 il keçəndən sonra mətbuatda ("Mübariz keşikdə" qəzeti, 17 yanvar 2008-ci il ) oxuyuruq:

"1990-ci il yanvarın 19-da Mixail Qorbaçov SSRİ Konstitusiyasının 119-cu, Azərbaycan SSR Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə pozaraq, yanvarın 20-dən Bakıda fəvqəladə vəziyyət elan edilməsi haqqında fərman imzaladı. Lakin bu barədə əhaliyə heç bir məlumat verilməmişdir. Həmin gecə qoşunlar fəvqəladə vəziyyət elan edilməsindən xəbərsiz olan Bakı şəhərinə daxil oldular və dinc əhaliyə vəhşicəsinə divan tutdular."

Yenə orada yazılıb: "1990-ci il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ rəhbərliyinin razılığı ilə Bakıya sovet qoşunları yeriildi. Rəsmi məlumatlara görə, 35 min nəfərdən ibarət həmin ordunun hissələrinin tərkibinə SSRİ DİN-nin böyük kontingenti, DTK-nin "ALFA" qrupu, həmcinin Stavropol, Krasnodar və Rostovdan səfərbərliyə alınan erməni əsgər və zabitləri, sovet hərbi hissələrində xidmət edən ermənilər, hətta erməni kurşantlar da daxil edilmişdilər.

20 yanvar faciəsi zamanı və sonrakı günlərdə 137 dinc sakin vəhşicəsinə qatlı yetirildi, 700-dən çox adam yaralandı, 600 nəfər itkin düşdü."

Faciədən 18 il keçəndən sonra verilmiş başqa bir məlumatda da deyilir: "...SSRİ Müdafiə Nazirliyi, DİN və DTK-nın hazırlayıb həyata keçirdiyi "Udar" adlı əməliyyatda əsas rolu xüsusi təyinath "ALFA" və SSRİ DTK-nin "A" təxribat qrupları oynayırdı. Sovet qoşunlarının təcavüzü nəticəsində Bakıda 184 mülki vətəndaş öldürülmüş, 600-dən çox adam yaralanmışdı. Öldürülənlər arasında beş millətin nümayəndəleri, 20-dən çox qadın, uşaq var idi. "Qara Yanvar"ın indiyədək özündə saxladığı sirlər çoxdur. 100 cildlik istintaq materiallarının 69 cildi Bakıdan Moskvaya, keçmiş SSRİ Prokurorluğununa aparılıb və bir daha geri qaytarılmayıb..."

Faciənin üstündən 19 il keçəndən sonra, "Azərbaycan müəllimi" qəzetiinin 16 yanvar 2009-cu il tarixdə dərc olunmuş "Faciənin dəhşətləri faktlar və rəqəmlərdə" sərlövhəli yazında oxuyuruq:

"Qanlı Yanvar gecəsi Bakı şəhərində 131 nəfər həlak olmuş, ümumi nəticəyə görə isə bu hadisələrdə yaralananların sayı 800, həbs olunanların və itkin düşənlərin sayı isə 1000 nəfəri keçmişdir.

Eyni zamanda 200 ev və mənzil talan edilərək yandırıldı, 80 avtoməşin, külli miqdarda şəksi və dövlət əmlakı məhv edildi.

Faciə SSRİ Daxili İşlər və Müdafiə nazirliklərinin və Dövlət Təhlükəsizlik Komitəsinin təşkilatçılığı ilə Müdafiə naziri Yazovun komandanlığı altında törədildi."

Yenə də faciənin 19-cu ildönümündə, "Xalq qəzeti"nin 20 yanvar 2009-cu il tarixli sayında yazılıb: "Xalqa məlum oldu ki, SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri M.Qorbaçov, Sov. İKP MK katibi A.Girenko, SSRİ Müdafiə naziri D.Yazov, SSRİ Daxili İşlər naziri V.Bakatin, Sov.İKP MK-nin məsul işçisi A.Mixaylov və başqaları qanlı terror hadisəsinin əsas təşkilatçıları və icraçıları olmuşlar."

Çoxları sizin bu hərəkətlərinizi vəhşilik adlandırdı. Özünüzi bütün dünyada rüsvay etdiniz. Azərbaycan, rus, erməni xalqlarını bir-birinə qarşı qoydunuz. Hələ bir söz-söhbət də yaydınız

ki, guya azərbaycanlılar rusları, erməniləri Bakıdan qovurlar. Sual olunur: Bəs azərbaycanlılar rusları, erməniləri indiyə kimi niyə qovmurdular? Əslində o "qovulmuşlar" adı ilə Respublikanı tərk edənlərin bir qismi hərbçilərin ailələri idilər. Siz istəmədiniz ki, "xanımlarınız", uşaqlarınız tökdüyüünüz bu nahaq qanı, vəhşiliyinizi görsünlər. Onlar qorxa bilərdilər, narahat olardılar. Bir də ki, "qaçqın" və "qovulmuşlar" adları altında Moskvaya, Leninqrada pasport qeydiyyatına düşmək üçün bu bir fırsat idi ki, əlinizə düşmüdü...

Nələrə əl atmadınız?... Respublika televiziyasını partlatdınız (Televiziya yanvarın 19-dan 27-dək işləmədi), telefonları pozdunuz ki, adamlar bir-birilərilə əlaqə saxlaya bilməsinlər. Böyük Vətən müharibəsində Bakıya bomba düşmədiyinə, evlərə güllə dəymədiyinə içərinizdən yanıb-yaxılardınız. Bu arzularınıza da çatdınız. Faşistlərin görmədiyi, ya da görə bilmədikləri bir işi siz bir az gec də olsa gördünüz. Əliyalın, günahsız insanların – boylu-buxunlu, təpərli, qeyrətli oğulların, uşaqların, qadınların, al qanlarını səkilərə, yollara tökdünüz. Vurduqlarınızı götürmək istəyənləri də qanlarına qəltan etdiniz...

Bəli, şair öz şərində çox gözəl deyib: "Heç düşmən də belə olmaz." Siz ey bizdən həmisi yaxşılıq görmüş qatillər! Qırğıınız o günahsız insanların ata-babalı Müharibədə (İkinci Dünya müharibəsində) canlarını, qanlarını qoyublar. Tanklarınız onların göndərdikləri neflə işləyiblər. Anaları, nənələri gecələri, gündüzlərə qatib, gözlərinin nurunu qoyub, atalarınızın, babalarınızın əllərini, ayaqlarını don atmasın deyə təmənnasız olaraq yun əlcəklər, corablar toxuyub göndəriblər. Siz bu yaxşılıqların əvəzində həmin adamların övladlarının, nəvələrinin üstündə tankla keçdiniz. Atalarınızın, babalarınızın azərbaycanlılara olan borclarını belə qaytardınız, ey qatillər!

Siz həm öz silahlarınızı sınaqdan keçirdiniz, sanki bu xalqdan öz intiqamınızı aldınız. Heç demədiniz ki, bu dinc xalqdan hansı intiqamınızı alırdınız. Bu xalq heç İkinci Dünya müharibəsində də indiki kimi çətinliyə düşüb, çəş-baş qalmamışdı, özünü itirməmişdi. Siz bu xalqı matəm içərisində qoydunuz. 40 gün bütün müəssisələr işləməyib, matəm saxladı. Evlərin, idarələrin balkonlarına qara bayraqlar asıldı. Bizə verdiyiniz bu

qədər zülmü, işgəncəni, vurdugunuz maddi, mənəvi, fiziki ziyanı nə biz bağışlayacaqıq, nə də tarix. Əslində bu heç kimin gözləmədiyi, əliyalın xalqa qarşı sizin tərəfinizdən törədilən, 1990-ci ilin yanvarının tarixinə düşən bir müharibə idi. Bu müharibə həm də, bütün dünya müsəlmanlarına və sülhsevər xalqlara qarşı törədilmiş müharibə idi.

Mən çoxlarının sizə cəllad deməsinin əleyhinəyəm. Cəllad bir günahkarın boynunu vurursa, siz yüzlərlə günahsız insanları qanına qəltan etdiniz. Üstündən tonlarla ağırlığında tanklar keçirdiniz. Ölü sahibi ölüsünü tanıya bilmədi, o hala ki, siz qoymuşdunuz... Siz bu xalqın meyitindən də qisas aldınız, ölüsünü də təhqir etdiniz. Bunu sizə kim bağışlayacaq? Yetim qoyduğunuz körpələrə böyükəndə nə cavab verəcəksiniz...

Mən uşaqlığımda, yeniyetməliyimdə quş başı kəsməyimə indi də heyfənlərinəm. Ey qatillər! Bəs siz necə qiydınız? laydivarşəkilli oğulların, qız-gəlinlərin üstündən tankla keçdiniz. Heç ölüün də üstündən tank sürənə insan deyərlər?...

Çalışdınız ki, tökdüyünüz qanları səkilərdən, küçələrdən yuvasınız ki, izi itirəsiniz. Ancaq fikirləşmədiniz ki, bu günahsız insan qanlarını qatil əllərinizdən, saxta viedanlarınızdan yuya bilməyəcəksiniz. Heç tutduğunuz vəhi əməllərinizdən peşiman da olmadınız. Çünkü, siz qansızlar belə şeyləri adı bir əyləncə sayırsınız...

Hələ bir qanlarına qəltan elədiklərinizə bir ad da qoydunuz: öz "millətçi ekstremistlər" adınızı... Guya Bakıya yeridilən qoşun hakimiyyəti zorla ələ keçirməyə çalışan "millətçi ekstremistlər"i zərərsizləşdirəcək və hərbi qulluqçuların ailələrini qoruyacaqmış. Görəsən qatillər, "hakimiyyəti zorla ələ keçirməyə çalışan millətçi ekstremistlər" deyəndə gülələdikləri dörd uşağı, yeddi nəvəsi olan, 59 yaşı evdar qadın Minbacı ananı, qətlə yetirdikləri VII sinif şagirdi, 13 yaşı Larisanı, kor rus Borisi, professor İsmayııl Mursaqulovu, qanun keşikçiləri Valerini və Ağanəzəri nəzərdə tuturlarmış?..

Sizin buradakı buyruqçularınız – Respublikanın ozamankı idarəedənləri hətta şəhidlərin dəfn mərasiminə gəlmədilər və sizinlə birlikdə qoyduqları "millətçi ekstremistlər" adını bir müdət şəhidlərin üstündə saxladılar. Belə bir çox işlənən məsələ var:

"Keçəl baxar güzgüyə, adın qoyar özgəyə".

Bəli, biz onsuz da öyrənmmiş xalqın başına gətirilən belə faciələrə əsl qiyməti bir neçə onilliklər keçəndən sonra verməyə...

Getdilər... Min arzu-diləklə nişan paltarı yiğilan neçə sandıq bağlı qaldı... Neçə bacının qardaşının toyunda oynayıb, boyununa xələt dolamaq arzusu ürəyində qaldı...

Siz ey sinələri düşmən tanklarının, avtomatlarının soyuq gülələrinə tuş gəlmış ata-analarımız, qardaş-bacılarımız, oğul-qızlarımız! Biz sizi tələm-tələsik, qorxa-qorxa qara torpaqlara tapşırıdıq. Üstünüzü də, "təzə mənzilinə" gələn yolları da al-qırımızı qərənfillərlə örtdü... Gec-tez hamı bu "təzə – sonuncu mənzillərə" köçəcəklər... Amma məni düşündürən odur ki, son vaxtlar bu dünyada yaxşı adamlar nə qədər qıtlışib. İndi sizin getməyinizlə bir az da qılıq yarandı... Bircə onu deyirəm ki və siz də əmin edirəm ki, sizin bu dünyada qalan əqidə oxşarlarınız sizi nəinki heç vaxt yaddan çıxarmayacaq, hətta gələcək nəsillərə də tanıtdıracaqlar...

Siz ey ömründə ürəklərində nə bir vəzifə, dəbdəbəli həyat tərzi keçirməyi fikirləşməyən xalqının saf oğul və qızları! Sizin yasınızı bütün Azərbaycan xalqı, dünyanın bütün ölkələrinə səpolənmiş müsəlmanlar, dünyanın sözə yox, əməldə bütün sülhsevər xalqları saxladı, göz yaşı tökdülər. Türkiyədə konser təyandı... Qardaş Dağıstan, Gürcüstan əllərinidən kədərimizə şərık olmağa gəldilər. Maşın-maşın, karvan-karvan... Azərbaycanın hər yerində sizə hüzr verildi. Məscid olan yerdə məsciddə, olmayan yerlərdə məktəblərdə, rayon mərkəzlərində yeməkxanalarda ehsanlar verildi.

Faciədən 4 ay keçəndən sonra, Kürdəmirin Carlı kəndindən Bakıya gəlmiş Fatma ana danişirdi ki, indinin özündə də, hər hüzr yerində şəhidlərin xatirəsi yad edilir, onlara "ağlaşma" deyilir: - "Ceyran kimi qovuldular, maral kimi vuruldular, dənizlərə töküldülər"...

Çox vaxt gülə ilə qətlə yetirilən bir adam haqqında oxuyuruq, ya eşidirik: Filankəs filan qatilin güləsindən yərə sərildi, namərd güləsinin qurbanı oldu. Bəs bu qatillər, namədlər və yərə sərilənlər yüzlərlə olanda necə?...

Biri başqasını qətlə yetirəndə onun haqqında cinayət işi

qaldırılır, hakim qatılə hökm oxuyur. Bəs indi yüzlərlə dinc insanı qatlə yetirən, milyonlarla insanı ağlar günə qoyan, yüzlərlə insanı şikəst edib, ömürlük başqasına möhtac edənlərə niyə cinayət işi qaldırılmır?...Bəlkə gözləyirlər ki, bu dəhşət doğuran sənədlər arxivlərdə toz basandan, saralandan və qatillər öləndən sonra ölüsüne və ya vəzifədən çıxandan sonra "dirisinə" cinayət işi qaldırılar...

Törətdiyiniz bu ölçüyəgəlməz qanlı faciəyə qədər sizə "böyük qardaş", ordunuza da "fəhlə-kəndlİ Qızıl ordu", "Qüdrətli sosialist ordu", "Xilaskar Sovet ordu" demişik. Hər il yanadığı gününü bayram etmişik. Yaşasın "Xilaskar Sovet ordu" demişik. Dilimizə tərcümə edəndə də "qırmızı" əvəzinə "qızıl" kimi tərcümə etmişik. Şəninizə şerlər yazıb, mahnilər qoşmuşuq. İndi Sizə nə deyək?...Adınızı təzədən özünüz qoydunuz: Qəddar, namərd, qantökən, çörəkverənini qıran ordu...

Siz ey dinc insanlardan təzə xiyabanlar-şəhidlər xiyabanları saldırın qatillər! Sizin bu qəddarlığınız tarixə qanlı hərflərlə ya-zılacaq. Siz nə tarixin, nə də insanlığın ədalət məhkəməsindən yaxanızı kənarə çəkə bilməyəcəksiniz. Etdiyiniz bu qəddarlıqlar nə bizim, nə də dünyanın bütün sülhsevər xalqlarının yadından çıxmayacaq.

Siz ey şairlər, yazıçılar, jurnalistlər! Başlayın başımıza gə-tirilən, gözlərimizlə gördüyüümüz bu müsibətlərdən yazmağa.

Siz ey dastan yazarları! Başlayın, XX əsrin məhəbbət və faciə əsərinə - "İlhəm və Fərizə" dastanını yazmağa.

Siz ey tərcüməçilər! Siz də bu yazılınları dünya xalqlarının dillərinə tərcümə edib yayın. Qoy bütün dünyanın, "Dünyada ilk sosialist dövlətinin" "dünyanın başına ağıl qoyan" bir dövlətin xalqımızın başına gətirdiyi bu müsibətlərdən xəbərləri olsun...

Siz ey həkimlər! Hesablayın insanlığa vurulan bu dəhşətli "zərbələri"...

Siz ey iqtisadçılar! Siz də hesablayın, bizi vurulan milyardlarla maddi zərəri...

İndi gəlin, kitabımın əvvəlində verdiyim, bizdəki faciədən 85 il əvvəl Peterburqda baş vermiş "Doqquz yanvar (1905) Qanlı bazar günü" faciəsi ilə başımıza gətirilən faciəni müqayisə edək: Bu iki faciənin aralarından xeyli bir müddət keçməsinə baxma-

yaraq, onların baş vermə səbəbləri biri-birilərlə olduqca oxşar olublar. Belə ki, onda da güləbaran olunanlar dinc Peterburq fəhlələri, indi də dinc, əliyalın insanlar olublar. Ondakı nü-mayışin təşkilatçıları keşş Qaponun təşkilatı və bolşeviklər olublarsa və məqsədləri də car hökumətini devirib, yerində Sovet hökumətini qurmaq olubsa, indikində məqsəd 70 ildən çox qu-rulmuş Sovet hökumətini dağıtmaq olub... Onda günahsız insan qırğınıının əsas səbəbkarları çar və onun əmisi, Peterburq general-qubernatoru böyük knyaz Vladimir olublarsa, indikində də Qorbaçov və Yazov olublar... Ondakində dinc əhalini çarın qoşunları, indikində isə Sovet qoşunları qırıldılar... Onda qətlə yetirilənlərin və yaralananların sayı indikindən çox olsa da (4600 nəfər), indiki faciə olduqca qəddarlıqla törədilib. Əgər ondakılar ancaq güləbarandan qətlə yetirilmişdilərə, indiki faciədə gül-lələnən insan cəsədləri zirehli maşınların tırtılları altında qalıb ətləri sümüklərinə qarışmışdı... Əgər, ondakı faciənin qarşısını almaq üçün başda M.Qorki olmaqla bir qrup ziyanının göstər-dikləri cəhdələr bir nəticə verməmişdilər, bizim ziyanlarımız da yaxınlaşan faciəni hiss edərək onun qarşısını almaq üçün belə cəhdələr göstərsələr də bir nəticəsi olmamışdır...

O dövrün qırğınına V.I.Leninin dediyi: "Bu əliyalın və dinc xalq kütlələrinin on alçaq və rəhmsiz qətli idi" sözü, bizim indiki faciəmizə də tamamilə uyğun golur.

Onda, "Çara ərizə aparan Peterburq fəhlələrinin dinc nümayishi" adı altında 140 mindən çox əliyalın dinc insanı Çar hökumətinin ordusunun qarşısına çıxaran keşş Qapon və "... proletariat azadlığa yalnız silahlı mübarizə yolu ilə nail ola bilər" deməklə onları qızışdırın bolşeviklər olublarsa, bizdə də bu qırğınıň baş verməsinin və faciənin daha da geniş miqyas almasının səbəbkarları olub desək həqiqəti demiş olarıq... Əgər mən bilərkəndən bunlardan az da olsa yazmasaydım, özüm-özümü günaha batırılmış olardım...

Özüm-özümə sual verirəm: Başımıza gətirilən bu dəhşətli faciəni qismən və ya tamamilə özümüzdən uzaqlaşdırmaq olardı?... Cavabım belədir: Bəli, olardı...

Faciənin baş verməsi qısaca belə olub: respublikanın o za-mankı rəhbərliyinin "burada Sovet hökumətini dağıtmaq istə-

yırlər" xəbərini Moskvaya – Sovet hökumətini dağıtmağa hazırlaşan o zamankı "rəhbərinə" çatdıranda, o da fərman verib Bakıya qoşun göndərtdirdi. Qoşun da Bakıya çatan kimi dinc insanları qırmağa başlamadı. Bu bir neçə gün çəkdi. Və hamı da bilirdi ki, Bakıya qoşun gəlibə, o, nəvaxta şəhərə girəcək... Necə deyərlər, siz çağırınız, biz də gəldik. Göstərin bizi o Sovet hökumətini dağıtmaq istəyənləri... Bunlar da göstərdilər... Sovet məktəblərində Sovet hökumətinin təqaüdü ilə təhsil alan şagird və tələbələri, Sovet hökumətinin müəssisələrində işləməkdən aldığı əmək haqqı ilə özünü və ailəsini dolandıran zəhmətkeş adamları, Sovet hökumətinin sayasında özünə bir ev-eşik quranları, Sovet hökumətinin verdiyi təqaüdlə dolanan əllilləri və yaşılı təqaüdçüləri...

Gecədən xeyli keçmiş, soyuq yanvarda, onları qırmağa gölən silahlı ordunun "yolunu" gözləyən əliyalın bu dinc insanları sakitləşdirib hərəni öz evlərinə göndərmək əvəzinə, onların bir qismində polad armaturlar verib, özlərinə də tapşırılmışlar ki, tank gələndə bu armaturları tankların tırtılları arasına keçirə bilsəniz hər şey siz deyən kimi olacaq... Və ya bir qisminin də əllərinə yanacaq doldurulmuş butulkaları verib onlara da tapşırıblar ki, bunu tanka çırpmaqla və ya altına atmaqla onu yandırıb, partladacaqsınız... Və ya ordu gələnə kimi onları orada saxlamaq üçün "siz burada dayanın, gedib sizə silah gətirəcəyik" - deyənlər də olublar... Bir də danışıldılardır ki, adamlar yiğisan yerin yanlığında evlərin damlarında, ya da hündür bir yerdə durub gözləyirləmiş ki, "ordu ataş açarsa, biz də onları çəkib dünyaya göstərməklə rüsvay edib deyərik ki, baxın, Sovet ordusu, ruslar bizi belə qırdılar..."

Bu ona oxşayır ki, elə bil bir kənddə canavarın görünməsi xəbəri yayılır. Kənd camaatına, dam-daşınızın ağızını möhkəm bağlayın, "kənddə canavarı görənlər olub" deməkdənsə, onlara deyilir ki, camaat qorxmayıñ, bu canavar nə sizə, nə də mal-qaranıza heç nə etməz, necə gəlibə, elə də çıxıb gedəcək...

Bunlara da deyirdilər ki, ordu burası gəlməmişdən əvvəl Əfqanistanda, Qazaxistanda, Sumqayıtda, Gürcüstanda insan qırğınıları törədiblər, artıq onlar insan qanı tökməkdən "yorulublar" və həm də qorxurlar. Fərqliyədə və Kişinyovda onlar

dinc insanlara atəş açmaqdən, üstlərinə tank sürməkdən çəkiniblər. Siz də qorxmayıñ. Əvvəla, ordu şəhərə girməyəcək, girişdə dinc insanlara atəş açılmayıcaq... İnsan qanı tökməkdən yorulmayan ordu şəhərə girdi də, dinc insanlara atəş açdı da. Nəticədə əliyalın, dinc insanların qanları "su yerinə" axdı, onların əllərinə polad armaturlar, yanacaq doldurulmuş butulkalar verib, "siz burada dayanın, gedib sizə silah gətirəcəyik" deyənlərin isə heç "burunları" da qanamadı...

Bu yerdə, Müqəddəs Kitabımız Qurani-Kərimin ən-Nəml ("Qarişqalar") surəsinin 18-ci ayəsində buyurulanları yadına salıb burada verirəm: Süleyman Peyğəmbər öz qoşunu ilə Taifdəki, yaxud Şəmdakı qarişqa vadisində gelib çatanda qarişqalardan biri (qarişqaların padşahı) deyir: "Ey qarişqalar! Yuvalarımıza girin ki, Süleyman və ordusu özləri də bilmədən sizi (ayaqları altında) basıb əzməsinlər!"

Bu qarişqa, bu da insan...

1991-ci ilin yanvar ayının 20-i idi. Qanlı faciədən düz bir il keçirdi. Şəhərin müxtəlisf yerlərində qara bayraqlar asılmışdı, bir il bundan əvvəl küçələrə sərilmüş şəhidlərin, yaralıların şəkilləri vurulmuşdu. Televiziya ilə, günün birinci yarısında "Şəhidlər xiyabani"ndan transliyasiya verdilər. Matəm mitinqini professor Qüdrət Əbdülsəlimzadə açdı və sonra da çıxış etdi. Sonra çıxışlar oldu, şəhidlərin ruhlarına "Yasin" oxundu, mərsiyələr deyildi. O mənzərəni həla televiziyyada görmək nə qədər ağır idi. Bir il bundan əvvəl ayrıldıqları əzizlərinin qara mərmər daşlarını qucaqlayaraq ağlayan kim, ağı deyən kim. Bir tərəfdə də bir dəstə Kərbəla şəhidlərini yada salıb sinələrinə döyürdülər...

Yanvarın 31-də "Şəhidlər xiyabani"na getdim. Şəhidlərin ilindən sonra ilk dəfə idi ki, gedirdim. İlahi, o sira ilə düzülmüş, əksəriyyəti cavanikən torpağa tapşırılmış şəhid qəbirlərinə baxmaq nə qədər çətindir. Elə qəbirlər var ki, burada yatanın hələ də kimliyi bilinməyib. Başdaşında yazılıb: "25-30 yaşlarında, naməlum." Bir gənc şəhid qəbrinin yanında bir qız hönkürtü ilə ağlayıb ürəkləri dağlayırdı. Kim bilir, bu qız həmin gəncin bacısıdır, bəlkə nişanlısıdır, bəlkə də deyiklisidir...

Bu günahsız qurbanlar, özləri gediblər, neçələrini də belə gözüyaşlı qoyublar. Xiyabanın təxminən ortasına kimi gəlirəm.

Kimsə şəhidinə "Yasin" oxutdurur. Dayanıb axıra kimi qəmlə,  
kədərlə dolu ürəyimlə qulaq asıram.

Yaxın vaxtlara kimi, bir 6-7 il bundan əvvəl hər səhər iş  
yerinə getməzdən əvvəl bu parkda bir yarım saat gəzisib, sonra  
da iş yerinə piyada qalxardım. O vaxt mən hardan biləydim ki,  
buraların "şəhidlər xiyabani" olmağına az qalıb...

Bu qanlı faciənin qurbanı olan Larisa Məmmədovanın əziz  
xatirəsinə həsr olunmuş şair Eldar İsgəndərzadənin "Qəhrəman  
kimi" şerini, faciədən bir il keçəndən sonra şair Vidiadi Baban-  
linin ("Bakı" qəzeti, 15 yanvar 1991-ci il) və Aşıq Əhməd Rüs-  
təmovun "İtən sazım" kitabında (Bakı – 1995-ci il) dərc olunmuş  
"Bakı" və "Şikayətim var" şerlərini verirəm.

### Eldar İsgəndərzadə Qəhrəman kimi

Dərslərin başlanıb xəbərin yoxdu,  
Sən ki, dərslərindən qalmazdın heç vaxt.  
Şənbə gecəsində aldığın "dərsi"  
Yatıb yuxunda da almazdın heç vaxt.

Oturub yerində yoxluğun sənin,  
O yerin xətrinə kim dəyə bilər?  
Axı müəllimin hardan biləydi,  
Bir gün yoxluğuna dərs deyə bilər...

Həyat böyütmedi, ölüm böyüdü,  
Ömrün kiçiyisen, dərdin böyüyü.  
Körpə üzəyinə güllə sancıldı,  
Barmağın görmədi nişan üzüyü.

Namərd güləsiylə uşaq ömrünə,  
Əbədi silinməz qaib qoyuldu.  
O qara tabutda gəlin köçdün sən,  
Ağ gəlin duvağın kəfənin oldu.

Çantan yoxluğuna dözə bilməyib,  
Qəbrinin üstündə durub keşikdə...

Məktəbə həsrətin gəlib-gedir, ta  
Dərd yatır sən yatan yorğan-döşəkdə...

Məktəbin gözləyir, partan gözləyir,  
Nədir, gözün niyə yatmaqdən doymur?  
Anan oyadırdı yuxudan səni,  
İndi dərdin onu yatmağa qoymur.

Tarixin üzünə bu qara yanvar  
Çiləndi silinməz qara qan kimi.  
Qəhrəmanlar haqda çox oxumuşdun,  
Özün oxunarsan qəhrəman kimi.

### Vidiadi Babanlı

Ehey, qarı düşmən! Çox da öyünmə,  
Qana batmış əlin bil, kəsiləcək!  
Bu qara günümə baxıb söyünmə,  
Sənin də üstünə əcəl güləcək!  
O gün uzaq deyil, o gün gələcək!

Divan qurulacaq haqq dərgahında,  
O murdar üzünə tüpürəcəklər.  
Sülhün, ədalətin qərargahında  
Səni yer üzündən süpürəcəklər.  
O murdar üzünə tüpürəcəklər!

Sən də, müdrik xalqım, düzəlt qəddini,  
Məyusluq, yazıqlıq yaraşmir sənə.  
Quduz düşməninə göstər həddini,  
Boyun əyməyibsən sən hər yetənə.  
Məyusluq, yazıqlıq yaraşmir sənə!

**Aşıq Əhməd  
Bakı (Növhə)**

Ayazlı şaxtalı, soyuq havada,  
Elan edilməmiş qanlı davada,  
On doqquz yanvari salanda yada,  
Gör nə şəhidi-şühadadır Bakı!  
Qətlgahı – Kərbibəladır Bakı!

Çağrılmamış top-tüsəngli ordular,  
Bakıya soxulub bizi qirdilar,  
Tibbi yardım edəni də vurdular,  
Gör nə şəhidi-şühadadır Bakı!  
Qətlgahı- Kərbibəladır Bakı!

Bu haqsız odlarda yanan sənərmi?  
Ölən-öldü, bir də geri dönərmi?  
Günahsızı qırıb çatmaq hünərmi?  
Gör nə şəhidi-şühadadır Bakı!  
Qətlgahı- Kərbibəladır Bakı!

Haqqın dili laldı, qulaqları kar,  
Nə dərd bilən, nə imdada yetən var,  
Haqsızıa gen dünya bizə oldu dar,  
Gör nə şəhidi-şühadadır Bakı!  
Qətlgahı- Kərbibəladır Bakı!

Xalıqilləmyəzəl, ey Şahlar-şahı,  
Sənsən bütün məzlumların pənahı.  
Şəhidlərə rəhmət eylə, İlahi!  
Gör nə şəhidi-şühadadır Bakı!  
Qətlgahı – Kərbibəladır Bakı!

Dada yet, ey kimsəsizlər kimsəsi!  
Yoxdur pənahımız səndən özgəsi,  
Yasa batıb Azərbaycan ölkəsi,  
Gör nə şəhidi-şühadadır Bakı!  
Qətlgahı- Kərbibəladır Bakı!

**Şikayətim var**

Yasa batıb Azərbaycan ölkəsi,  
Ərəsə bülənd olub xalqın haqq səsi,  
Günahkardan yerin-göyün yiyesi,  
Bizi yaradana şikayətim var!

Çıx dedilər bizə öz yurd-yuvannan,  
Çıxmadiq, sel oldu insan qanınnan,  
Rəhimsiz cəlladdan, haqsız divannan,  
Qadiri-sübhana şikayətim var!

Görünmeyib belə hökmü sərt zaman,  
Sel yaratsın günahsızın qanınnan,  
Bizə "kömək gəlib" bizi qırannan,  
O şahi - mərdanə şikayətim var!

Milyon illər gəlib keçsə aradan,  
Azərbaycan sağalmaz bu yaradan,  
Bizi başı müsibətli yaradan,  
Adil haqq divanə şikayətim var!

Əhməd, bir haqq divan var isə əgər,  
Bu haqsız qırğına son qoymaz məgər?  
Ərəsat gündənə, qopanda məhsər,  
Sahibəzzəmanə şikayətim var!

"Təzəpir" məscidinin 78 yaşlı "ölüyüyani" Qulamhäuseyn Məşədi Dadaş oğlunun yazıçı-jurnalist Rafiq Səməndərlə (Rafiq Səməndər, "Şəhidlər", Bakı, "Gənclik", 1990) söhbətindən:

- On ildi ölü yuyuram, can bala... Hələ mən Qulamhäuseyn kişiyə ölü yumaq üstündə söhbət eləyən adam olmayıb. Qorxmursan ki, məndən? Əl verdin, gördüm qorxmursan. Bala, ölüdən təmiz heç nə yoxdu nə bu dünyada, nə o dünyada. Eşitmışım çox axtarmışın məni, tapmamışın. Can bala, mən o gündən xəstə yatıram. Əlli gün yatmışam. Soyuq dəyib mənə. O yanvarın özünü yuyadım mən. Gecə saat birə kimi ölü yumuşam. İşləmişəm. Balnissədən gələn ölü belədi ki, içim-içəlatın kəsib çıxarırlar... Onu yumağı nə var ki... Saatyarima tərtəmiz

yuyub kəfənləyirəm. Allah göstərməsin, bu şəhidlər deyirsən ha, onların ən səlamətini üç saatə yumuşam... Neçəsini yumuşam, deyə bilmərəm... Bir də sizin o şəkilçəkənlər var ha, məni qoymayıb ölüyü yumağa... O tərəfə çövür, bu tərəfə çövür... Nə qədər şəkin çəkərlər bu ölüünün. Mən başa düşürəm e, onların işi şəkil çəkməkdə, mənimki yumaq. Ancaq bular qoymurdu məni. Yubadırdılar. Tanımırısan oları? Görson de ki, Qulam Hüseyn kişi sizdən çox narazıdı, ha... Mən bilmirəm güllə yerlərinə pambıq tixayım, yoxsa bulara qulaq asım. Güllələr də elə bil yoldu ha açıb bu rəhmətdiklərin içindən. Tixayıram... tixayıram... pambıq qurtarır, yaralar örtülmür. Vallah, elə bil yol çəkiblər bu rəhmətdiklərin içindən. Biri deyir gözlə, indi qulağını gətirəcəklər. Biri deyir, al gözünü qoy yerinə. A balam, mən ölüyuanam, bunu necə eləyim? Zülümdü oğul, zülüm! Qiç yox, qol yox... Şiltə-tikə... Pambıqdan qol-qıç tikirəm olara. Bular da deyir çövür şəkin çəkim. Bədəndə səlamət yer yox... Bunun nəyini çəkirsən... Tanısan o çəkənlərə denən, ha... Mənə çox əziyyət veriblər. Pambıq dürtməyin hesabına mən onları adama oxşadırdım. Danışlaşıcı deyil. Bir ölü var idi, oğul, başı yox idi. Başının yerinə bir tikə ət sallanmışdı dalına. Bunu necə yuum mən? O gündən mənim huşum çıxıb başımdan. Allahın əmri var, bir qətrə qanın üstünə yüz dəfə qüsul versən batıl deyil. Mən o gündən ölmüşəm, oğul. Ayaq üstə duran mən döyülməm. O şəkil çəkənləri görsən, denən gəlib mənim də şəklini çəksinlər. Heç yiyesi tapılmayanı yumuşuq. Mənim yiyməm özüməm. Ölə yuyanda mən heç ağlamamışam. Əmma bu rəhmətdikləri yuyanda ağlamamayaq günah idi... Nə qədər ağlamışam... Nə qədər ağlamışam... Gözü açıq olanlar var idi. Pambıqnan da yuma bilmirdim gözlərini. Beyni dağilan var idi... Yiğib beyninin iliyini yuyub basırdım işinə. Neynim, oğul? Ancaq o şəkil çəkənlər var ha, mənə çox zülm eləyib. Onu yaz ora.

Mən ölenlərin içində saqqalı ağ, başı ağ görmədim. Hamısı cavan uşaqlar idi. Nə kökdə idi bu balalar...

Bəsdi, yoxsa yenə deyim? Deyə bilmirəm axı... Görürəm sən də yaza bilmirsən. Can bala... Yazma, nə yazmisan bəsindi.

Çay içirsən? Bildim elə içməyəcəksən. Mürdəşirnən kim oturub çay içər ki?...

— Süz dayı, söz, ciyərim yanır.

— Çay süzürəm səninçün, ancaq bir təvəqqəm var, yaz ora...

— Yazıram, dayı, deynən.

— Allahdan arzum budu ki, bu uşaqları bu günə qoyan düşsün əlimə indiyənə qədər eləmədiyimi eləyim. Yumayıb kəfənləyim onu.

— Kimii?...

— Oni... O şəkilçəkənlər də sonra qoy nə qədər istəyirlər əvərisinlər o tərəf-bu tərəf...

### AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİNİN 17 YANVAR 2000-Cİ İL TARİXLİ FƏRMANI İLƏ ASAĞIDAKILARA "20 YANVAR ŞƏHİDİ" FƏXRİ ADI VERİLMİŞDİR:

1. Abbasov Sabir Rzaqulu oğlu
2. Abbasov Zöhrab Heydərli oğlu
3. Abbasova Fəridə Nəriman qızı
4. Abdullayev Eyyub Mahmud oğlu
5. Abdullayev Tariyel Hacıbala oğlu
6. Abdullayev Zahid Abdulla oğlu
7. Abduyev Tariyel Oruc oğlu
8. Ağahüseynov Ağahəsən Yarı oğlu
9. Ağahüseynov Nurəddin Aslan oğlu
10. Ağaverdiyev Aslan Əlikram oğlu
11. Alimov Ramis Xarisoviç
12. Allahverdiyev İlham Əjdər oğlu
13. Allahverdiyev Nəriman Əmir oğlu
14. Allahverdiyev Ruslan Kamal oğlu
15. Allahverdiyeva Fərizə Çoban qızı
16. Alməmmədov Teymur Yəhya oğlu
17. Atakişiyev Bəhruz Tofiq oğlu
18. Atakişiyev Şakir Xandadaş oğlu
19. Babayev Əlövsət Hidayət oğlu
20. Babayev Fuad Yavər oğlu

21. Babayev Rəhim Vaqif oğlu  
 22. Babayeva Sürəyya Lətif qızı  
 23. Bağırov Baloğlan Həbib oğlu  
 24. Bağırov Telman Malik oğlu  
 25. Baxşəliyev Elçin Mirzə oğlu  
 26. Baxşiyev Salman Babaxan oğlu  
 27. Bayramov İsabala Əli oğlu  
 28. Bessantina Vera Lvovna  
 29. Bədəlov Rövşən Seyfulla oğlu  
 30. Boqdanov Valeriy Zakiroviç  
 31. Bünyadzadə Ülvı Yusif oğlu  
 32. Cavanşirov İlkin Zülqədər oğlu  
 33. Cəfərov Əbülfəz Böyükağa oğlu  
 34. Durdiyev Anagəldi  
 35. Eminov Vəfadar Osman oğlu  
 36. Əbilhəsənov İlqar Yusif oğlu  
 37. Əbülfətov Mircamal Mirsaleh oğlu  
 38. Əhmədov İlqar Hamlet oğlu  
 39. Ələkbərov Azər Nəsib oğlu  
 40. Ələsgərov Zaur Rasim oğlu  
 41. Əliyev Aruz Əhmədəli oğlu  
 42. Əliyev Bayram Mədət oğlu  
 43. Əliyev Çingiz Mirzəhüseyin oğlu  
 44. Əliyev Xalqan Yusif oğlu  
 45. Əliyev Namiq Kamil oğlu  
 46. Əliyev Rüstəm Şahvələd oğlu  
 47. Əliyev Zahid Bayram oğlu  
 48. Əliyev Zabulla Xeyrulla oğlu  
 49. Əlizadə Faiq Əbdülhüseyin oğlu  
 50. Əsədullayev Asif Kamil oğlu  
 51. Əsgərov Novruz Faiq oğlu  
 52. Əşrəfov Rəhman İsmixan oğlu  
 53. Əzizov Habil Komunar oğlu  
 54. Hacıyev Mübariz Məhəmməd oğlu  
 55. Həmidov İzzət Atakişi oğlu  
 56. Həmzəyev Balahüseyin Mirqəzəb oğlu  
 57. Həsənov Əli Xudaverdi oğlu
58. Həsənov Mehman İbrahim oğlu  
 59. Həsənov Müzəffər Qəzənfər oğlu  
 60. Həsənov Sahib Nəsib oğlu  
 61. Həşimov İsrafil Ağababa oğlu  
 62. Hüseynov Əlimərdan Əbil oğlu  
 63. Hüseynov Nəriman Vəli oğlu  
 64. Hüseynov Rahib Məmməd oğlu  
 65. Xammədov Baba Məhəmməd oğlu  
 66. Xanməmmədov Cəbrayıł Hüseynxan oğlu  
 67. Xaritonov Vladimir Aleksandroviç  
 68. İbrahimov İbrahim İsmayıł oğlu  
 69. İbrahimov İlqar Rəşid oğlu  
 70. İmanov Elçin Beydulla oğlu  
 71. İsayev Fəxrəddin Xudu oğlu  
 72. İsayev Müşviq Ağaəli oğlu  
 73. İsayev Rauf Sultanməcid oğlu  
 74. İsmayılov Cavad Yunus oğlu  
 75. İsmayılov Məmmədəli Novruz oğlu  
 76. İsmayılov Rəşid İsləm oğlu  
 77. İsmayılov Tofiq Babaxan oğlu  
 78. İsrayılov Ağanəzər Araz oğlu  
 79. Kazımov Əflatun Həsim oğlu  
 80. Kərimov Aleksandr Ramazan oğlu  
 81. Kərimov İlqar İsa oğlu  
 82. Kərimov Oqtay Eyvaz oğlu  
 83. Qaibov Ələskər Yusif oğlu  
 84. Qarayev İlqar Əli oğlu  
 85. Qasımov Abbas Şamməd oğlu  
 86. Qasımov Yusif İbrahim oğlu  
 87. Qeybullayev Elçin Suyəddin oğlu  
 88. Qəniyev Mirzə Rzabala oğlu  
 89. Qocamanov Əliyusif Bilal oğlu  
 90. Quliyev Səxavət Balay oğlu  
 91. Marxevka Aleksandr Vitalyeviç  
 92. Meyeroviç Yan Maksimoviç  
 93. Məmmədov Eldar Zeynal oğlu  
 94. Məmmədov İbiş Behbud oğlu

95. Məmmədov Kamal Seyidqurban oğlu
96. Məmmədov Mehman Sahibəli oğlu
97. Məmmədov Məmməd Yarməmməd oğlu
98. Məmmədov Rahim Vəliyə oğlu
99. Məmmədov Səxavət Heydər oğlu
100. Məmmədov Şahin Zahid oğlu
101. Məmmədov Vaqif Məmməd oğlu
102. Məmmədov Vidadi Üzeyir oğlu
103. Məmmədova Larisa Fərman qızı
104. Məmmədova Svetlana Həmid qızı
105. Mirzəyev Azad Əliheydər oğlu
106. Mirzəyev Elçin Hüseynqulu oğlu
107. Mirzəyev Vaqif Səməd oğlu
108. Mövlüdov Fuad Fərhad oğlu
109. Muxtarov Rasim Mustafa oğlu
110. Muradov Mehman Əsəd oğlu
111. Mursaqulov İsmayıllı Həsən oğlu
112. Musayev Tofiq Ayvaz oğlu
113. Mustafayev Mahir Vaqif oğlu
114. Nəsibov Allahyar İsgəndər oğlu
115. Nəsirov Yanvar Şirəli oğlu
116. Nikolayenko Alla Alekseyevna
117. Nişenko Andrey Aleksandrovic
118. Novruzbəylı Ağabəy Oqtay oğlu
119. Nuriyev Zahid Zəbi oğlu
120. Orucov Şəmsəddin Əbilhəsən oğlu
121. Poladi Saleh Əliqulu oğlu
122. Rəhmanov İsləm Oqtay oğlu
123. Rüstəmov Rövşən Məmməd oğlu
124. Rzayev Azad Allahverdi oğlu
125. Sadıqov Yusif Allahverdi oğlu
126. Salahov Şərafəddin Müzəffər oğlu
127. Salayeva Sevda Məmmədağa qızı
128. Semyonov Aleksandr Vladimiroviç
129. Səfərov Vəfadər Ağamirzə oğlu
130. Şərifov Mürvət Rəhim oğlu
131. Tokarev Vladimir İvanoviç

132. Tuxtamişov Fərqat Sərifullayeviç
133. Turabov Tengiz Məmməd oğlu
134. Yaqubov Nüsərət İsmayıllı oğlu
135. Yefimiyev Boris Vasil'yeviç
136. Yusupov Oleq Kərimoviç
137. Zülalov İsfəndiyar Adil oğlu

Gözləmək olardı ki, belə bir ölçüyəgəlməz dəhşətli faciənin səbəbkarları ya Adolf Hitler kimi intihar edəcəklər, ya da Səddam Hüseyn kimi dar ağacından asılıcaqlar, biz də düşmənlərimizin asılı vəziyyətdə qalmış cəsədlərini televiziyyada görüb, az da olsa təsəlli tapardıq. Lakin bizim bu fikirləşdiklərimizin tamamilə əksinə oldu.

Bizi qırdırmaga, qanımıza qəltən etdirməyə fərمان verən "başçımız" M.S.Qorbaçov, faciədən az sonra, yaralıların və şəhidlərin qanları hələ qurumamış, qırğını törədən qatillərdən biri D.T.Yazovun "Azərbaycan xalqı üzərində tarixi qələbəsi"ni layiqincə qiymətləndirərək, onu ordu generalı rütbəsindən – ən yüksək rütbəyə – Sovet İttifaqı Marşalı rütbəsinə "qaldırdı." Beləliklə, onun olan rütbəsi alınıb, adı qatillərin siyahısına düşməkdənsə, Sovet İttifaqı Marşalı rütbələri almış S.M.Budyonni, İ.V.Stalin, G.K.Jukov, R.Y.Malinovski kimi sərkərdələrlə bir siyahıya düşdü.

M.S.Qorbaçova isə, "dünya" Nobel mükafatını verdi...

Üzərində A.Nobelin təsviri və müvafiq yazı olan qızıl medali Qorbaçovun döşünə taxdilar, mükafatın diplomunu və xərcləmək üçün böyük məbləğdə (Nobel fondunun illik gəlirindən asılı olaraq 30-70 min dollar) pul çekini də ona verdilər. Beləliklə, onun adı dinc insanları qırdıranların, qatillərin siyahısına düşməkdənsə, Dünyada Nobel mükafatları alanların siyahısına düşdü... Hansı ki, indiyə kimi Azərbaycanda o mükafati alan bir adam olmayıb...

ASE-nin 1983-cü il nəşrinin VII cildində "Nobel qardaşları şirkəti" məqaləsində yazılıb: "...onlar (Robert və Lüdvik Nobelər) 1879-cu ildə "Nobel qardaşları şirkəti"ni təsis etmişlər (səhmdar kapitalı 3 milyon, 1916-ci ildə 45 milyon manat). Şirkətin demək olar bütün kapitalı, habelə illər boyu götürdüyü yüz

milyon manatlarla izafî mənşəti Bakı fəhlələrinin istismarı hesabına qazanılmışdı."

"...1920-ci ilin iyulunda Emmanuel Nobel xaricdə konsernin səhmlərinin yarısını "Standart Oyl" (ABŞ) trestinə 11,5 milyon dollara satmışdı. Bu, onun Azərbaycan nefti hesabına apardığı son kommersiya əməliyyatı idi."

Nobel mükafatı, Alfred Nobelin vəsiyyətinə əsasən, ölməndən sonra qalan Nobel fondunun əsasında təşkil edilmişdir. Bu mükafat fizika, kimya, fiziologiya, tibb, ədəbiyyat və iqtisadiyyat sahələrindəki ən yeni nailiyyətlərə və sülhü möhkəmləndirmək sahəsindəki fəaliyyətə görə verilir.

İzahata nə ehtiyac var? Belə çıxır ki, bizim öz sərvətimizdən "qazanılan" gəlirdən bizi qırdırana mükafat verildi...

Bunları eşidəndən sonra, indiyə kimi yüksək saydığını o "marşal" rütbəsi də, "Nobel mükafatı" da qəlbimdə o qədər kiçildi ki...

Sizə əsl layiq olduğunuz "rütbəni", "mükafatı" göydə Qadir Allah, yerdə də tarix özü verəcək...

Qadir Allah! Bu günahsız qurbanların ruhlarını şad eləsin. Qatillərin, onların havadarlarının cəzalarını versin.

Kitabımı, Müqəddəs Kitabımız Qurani-Kərimin mübarək ayəsi ilə başlamışdım, əl-Bəqərə surəsinin 161-ci və ər-Rəhman ("Rəhimli olan Allah") surəsinin 31-ci və 35-ci ayələri ilə də bitirirəm:

"Kafir olanlara və kafir olaraq ölenlərə Allahın, mələklərin və bütün insanların lənəti olsun!"

"Ey cinlər və insanlar! Sizinlə əməlli başlı məşğul olacağıq, əməllərinizin haqq-hesabını mütləq çəkəcəyik."

"Qiyamət günü sizin üstünüzə tüstüsüz alov və alovсuz tüstü göndəriləcək, başımıza ərimiş mis tökülcəcək və siz bir-birinizə kömək də edə bilməyəcəksiniz."



## HACI NİFTALI ŞİXLAR (Niftalı Nəzər oğlu İsmayılov)

1940-cı ilin may ayının 16-da Sabirabad rayonunun Şıxlardan kəndində anadan olub. Şeyx nəslindəndir. Şıxlardan kənd ibtidai (1952), Mürsəlli kənd yeddiillik (1955) məktəblərini, Bakı Kənd Təsərrüfatı Texnikumunun yerquruluşu şöbəsini (1959), Azərbaycan Dövlət Universitetinin geologiya-coğrafiya fakültəsinin coğrafiya şöbəsini (1970), Azərbaycan Elmlər Akademiyasının Coğrafiya İnstitutunun aspiranturasını (1974) və Azərbaycan

Pedaqoji Xarici Dillər İnstitu-

tunun nəzdindəki ikiillik xarici dillər kursunun ərəb dili şöbəsini (1980) bitirmişdir. Coğrafiya elmləri namizədi elmi dərəcəsini (1980) və "baş elmi işçi" elmi adını alıb (1989). 50 ilə yaxın bir müddətdə istehsalatda və elmi-tədqiqat işlərində çalışıb. Hazırda Azərbaycan Milli Aerokosmik Agentliyinin Ekolojiya İnstitutunda aparıcı elmi işçi vəzifəsində işləyir. Respublika Jurnalistlər Birliyinin üzvü, əmək veterani, işlədiyi İnstitutun Birləşmiş Veteranlar Şurasının sədridir.

2001 və 2003-cü illərdə İran İslam Respublikasının Qum və Məshəd şəhərlərindəki müqəddəs ziyarətgahlarda olub "Məşədi", Səudiyyə Ərəbistanının Mədinə və Məkkə şəhərlərindəki müqəddəs ziyarətgahlarda olub (2005), "Hacı" fəxri adlarını alıb.

Müəllifin "Quma və Məshədə ziyarətlərimdən xatirələr" (Bakı, 2003) və "Ömrü uzun, əməli gözəl insan" (Bakı, 2008) kitablarından sonra oxuculara təqdim etdiyi üçüncü kitabıdır.